

TEST: 0611#01#Y15#01

Test	0611#01#Y15#01
Fənn	0611 - Gömrük işi
Təsviri	[Təsviri]
Müəllif	İsmayılova S.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	170 (34 %)
Suallardan	500
Bölmələr	23
Bölmələri qarışdırmaq	☒
Köçürməyə qadağa	☒
Ancaq irəli	☐
Son variant	☐

BÖLMƏ: 01

Ad	01
Suallardan	22
Maksimal faiz	22
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	3 %

Sual: Gömrük işi barədə ilk yazılı məlumatlar hansı əsrə aiddir? (Çəki: 1)

- ☐ M.Ö. 4-cü əsr;
- ☒ M.Ö. 2-ci əsr;
- ☐ M.Ö. 2-ci əsr;
- ☐ M.Ö. 1-ci əsr;
- ☐ 1-ci əsr.

Sual: Gömrük işi barədə ilk məlumatlara hansı yazılı abidədə rast gəlinir? (Çəki: 1)

- ☒ "Artahaşastra";
- ☐ "Manu qanunları";

- ☐ “Avesta”;
 - ☐ “Palmir gömrük tarifi”;
 - ☐ Hamurapi qanunları.
-

Sual: İlk dəfə hansı yazılarda mallara və yol məsrəflərinə gömrük rüsumlarının hesablanması qaydaları verilmişdir? (Çəki: 1)

- ☐ “Artahaşastra”;
 - ☒ “Manu qanunları”;
 - ☐ “Avesta”;
 - ☐ “Palmir gömrük tarifi”;
 - ☐ Hamurapi qanunları.
-

Sual: “Artahaşastra” və “Manu qanunları” hansı gədim ölkədə yazılmışdır? (Çəki: 1)

- ☐ Yunanıstan;
 - ☐ Çin;
 - ☒ Hindistan;
 - ☐ Suriya;
 - ☐ Misir
-

Sual: “Palmir gömrük tarifi” hansı ölkədə hazırlanmışdır? (Çəki: 1)

- ☐ Yunanıstan
 - ☐ Çin;
 - ☐ Hindistan
 - ☒ Suriya
 - ☐ Misir
-

Sual: “Palmir gömrük tarifi” neçənci ildə hazırlanmışdır? (Çəki: 1)

- ☐ M.Ö. 237;
 - ☐ M.Ö. 137;
 - ☒ 137
 - ☐ 237
 - ☐ 1137
-

Sual: “Palmir gömrük tarifi”nin orijinalı hazırda harada saxlanır? (Çəki: 1)

- ☐ Luvr Muzeyi;
 - ☐ Drezden Qalereyası;;
 - ☒ Sankt-Peterburq Dövlət Ermitajı
 - ☐ İskəndəriyyə kitabxanası;
 - ☐ Kadusey.
-

Sual: Müasir xarici ticarətdə mövcud olan 2 fərqli konsepsiya hansılardır? (Çəki: 1)

- ☒ Proteksionizm – fritredizm;
- ☐ Makroiqtisadiyyat – mikroiqtisadiyyat;
- ☐ İqtisadi tənzimləmə - inzibati tənzimləmə

- ☐ İdxal – ixrac;
 - ☐ Akkreditiv – inkasso.
-

Sual: Proteksionizmin mahiyyəti nədir? (Çəki: 1)

- ☐ Xarici investisiyalara dövlət himayəsi;
 - ☐ Yerli istehsalata dövlət himayəsi;
 - ☒ Yerli əmtəələrin idxal malları ilə rəqabətdən qorunması;
 - ☐ İxracatın liberallaşdırılması;
 - ☐ Xarici ticarətdə gömrük maneələrinin aradan qaldırılması.
-

Sual: Fritredizmin mahiyyəti nədir? (Çəki: 1)

- ☐ Xarici investisiyalara dövlət himayəsi;
 - ☐ Yerli istehsalata dövlət himayəsi;
 - ☐ Yerli əmtəələrin idxal malları ilə rəqabətdən qorunması;
 - ☐ İxracatın liberallaşdırılması;
 - ☒ Xarici ticarətdə gömrük maneələrinin aradan qaldırılması
-

Sual: Gömrük fəaliyyətinin əsas vəzifələri: (Çəki: 1)

- ☒ Ölkənin iqtisadi təhlükəsizlik sisteminin tərkib hissəsi olmaq, büdcəyə gəlir gətirmək;
 - ☐ Xalqın daim artmaqda olan maddi və mənəvi ehtiyaclarının ödənilməsini təmin etmək;
 - ☐ Pul-əmtəə balansını müəyyənləşdirmək;
 - ☐ Pasport və viza rejiminə nəzarət etmək;
 - ☐ Ölkədə rəqabət mühiti yaratmaq və təbii inhisarların fəaliyyətinə nəzarət etmək.
-

Sual: Müstəqilliyini elan etdikdən sonra Azərbaycan Respublikasının gömrük siyasətində qarşılaşdığı başlıca problemlər: (Çəki: 1)

- ☐ Ölkə sərhədlərini tam əhatə edən gömrük şəbəkəsinin olmaması və ərazinin bir hissəsinin erməni işğalı altında olması;
 - ☐ Milli gömrük siyasətinin yoxluğu;
 - ☐ Milli gömrük kadrlarının çatışmazlığı və onların hazırlanması üçün hüquqi bazanın, metodik vəsaitin və dərslərlərin olmaması;
 - ☒ Bütün cavablar doğrudur
 - ☐ Doğru cavab yoxdur.
-

Sual: Gömrük işi nədən ibarətdir? (Çəki: 1)

- ☒ Gömrük sərhədindən keçirilən mallar və nəqliyyat vasitələri barəsində gömrük-tarif tənzimlənməsi tədbirlərindən, xarici ticarətin iştirakçıları tərəfindən gömrük qanunvericiliyi ilə müəyyənləşdirilmiş qadağalara və məhdudiyyətlərə riayət olunmasını təmin edən üsullar toplusundan və gömrük siyasətinin həyata keçirilməsinin digər vasitələrindən
- ☐ Gömrük sərhədindən keçirilən mallar və nəqliyyat vasitələri barəsində gömrük-tarif tənzimlənməsi tədbirlərindən
- ☐ Gömrük sərhədindən keçirilən mallar və nəqliyyat vasitələri barəsində gömrük-tarif tənzimlənməsi tədbirlərindən və xarici ticarətin iştirakçıları tərəfindən gömrük

qanunvericiliyi ilə müəyyənləşdirilmiş qadağalara və məhdudiyyətlərə riayət olunmasını təmin edən üsullar toplusundan

☐ Xarici ticarətin iştirakçıları tərəfindən gömrük qanunvericiliyi ilə müəyyənləşdirilmiş qadağalara və məhdudiyyətlərə riayət olunmasını təmin edən üsullar toplusundan və gömrük siyasətinin həyata keçirilməsinin digər vasitələrindən

☐ Xarici ticarətin iştirakçıları tərəfindən gömrük qanunvericiliyi ilə müəyyənləşdirilmiş qadağalara və məhdudiyyətlərə riayət olunmasını təmin edən üsullar toplusundan

Sual: Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1-ci maddəsinin 34-cü bəndinə görə, mallar necə təsnifləndərilir? (Çəki: 1)

☐ Gömrük sərhədindən keçirilən valyuta, valyuta sərvətləri, qaz, neft və elektrik enerjisi

☐ Gömrük sərhədindən keçirilən valyuta, valyuta sərvətləri, qaz, neft, elektrik enerjisi də daxil olmaqla, istənilən daşınar əmlak, o cümlədən, nəqliyyat vasitələri

☒ Gömrük sərhədindən keçirilən valyuta, valyuta sərvətləri, qaz, neft, elektrik enerjisi də daxil olmaqla, istənilən daşınar əmlak, o cümlədən sənişinlərin və yüklərin beynəlxalq daşınması üçün istifadə olunan nəqliyyat vasitələri istisna olmaqla, nəqliyyat vasitələri

☐ Yüklərin beynəlxalq daşınması üçün istifadə olunan hava, dəmiryol, dəniz, daxili su, avtomobil nəqliyyatı vasitələri, o cümlədən konteynerlər və digər nəqliyyat avadanlığı

☐ Sənişinlərin və yüklərin beynəlxalq daşınması üçün istifadə olunan hava, dəmiryol, dəniz, daxili su, avtomobil nəqliyyatı vasitələri, o cümlədən konteynerlər və digər nəqliyyat avadanlığı

Sual: Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1-ci maddəsinin 42-ci bəndinə görə, nəqliyyat vasitələri necə təsnifləndərilir? (Çəki: 1)

☐ Gömrük sərhədindən keçirilən valyuta, valyuta sərvətləri, qaz, neft və elektrik enerjisi

☐ Gömrük sərhədindən keçirilən valyuta, valyuta sərvətləri, qaz, neft, elektrik enerjisi də daxil olmaqla, istənilən daşınar əmlak, o cümlədən, nəqliyyat vasitələri

☐ Gömrük sərhədindən keçirilən valyuta, valyuta sərvətləri, qaz, neft, elektrik enerjisi də daxil olmaqla, istənilən daşınar əmlak, o cümlədən sənişinlərin və yüklərin beynəlxalq daşınması üçün istifadə olunan nəqliyyat vasitələri istisna olmaqla, nəqliyyat vasitələri

☐ Yüklərin beynəlxalq daşınması üçün istifadə olunan hava, dəmiryol, dəniz, daxili su, avtomobil nəqliyyatı vasitələri, o cümlədən konteynerlər və digər nəqliyyat avadanlığı

☒ Sənişinlərin və yüklərin beynəlxalq daşınması üçün istifadə olunan hava, dəmiryol, dəniz, daxili su, avtomobil nəqliyyatı vasitələri, o cümlədən konteynerlər və digər nəqliyyat avadanlığı

Sual: Gömrük tənzimlənməsi nədir? (Çəki: 1)

☐ Dövlət sərhədindən malları və nəqliyyat vasitələrini keçirmək hüququndan istifadə edən şəxslərin riayət etməli olduğu norma və qaydaların müəyyən olunması

☐ Dövlət sərhədindən malları və nəqliyyat vasitələrini keçirmək hüququndan istifadə edən şəxslərin riayət etməli olduğu qaydaların müəyyən olunması

☐ Gömrük sərhədindən malları və nəqliyyat vasitələrini keçirmək hüququndan istifadə edən şəxslərin riayət etməli olduğu qaydaların müəyyən olunması

☒ Gömrük sərhədindən malları və nəqliyyat vasitələrini keçirmək hüququndan istifadə edən şəxslərin riayət etməli olduğu norma və qaydaların müəyyən olunması

- ☐ Gömrük sərhədindən malları keçirmək hüququndan istifadə edən şəxslərin riayət etməli olduğu norma və qaydaların müəyyən olunması
-

Sual: Azərbaycan Respublikasının hansı qismi gömrük ərazisidir? (Çəki: 1)

- ☒ Azərbaycan Respublikasının ərazisi
 - ☐ Azərbaycan Respublikasının sərbəst zonalarının ərazisi
 - ☐ Azərbaycan Respublikasının gömrük nəzarət zonalarının ərazisi
 - ☐ Sərbəst zonalar istisna olmaqla, Azərbaycan Respublikasının ərazisi
 - ☐ Müvəqqəti saxlanclar
-

Sual: Gömrük sərhədi necə müəyyənləşdirilir? (Çəki: 1)

- ☐ Gömrük ərazisinin hüdudları
 - ☐ Sərbəst zonaların perimetrləri
 - ☐ Gömrük nəzarət zonalarının perimetrləri
 - ☒ Gömrük ərazisinin hüdudları, həmçinin sərbəst zonaların perimetrləri
 - ☐ Gömrük ərazisinin hüdudları, həmçinin gömrük nəzarət zonalarının və sərbəst zonaların perimetrləri
-

Sual: Azərbaycan Respublikasının gömrük qanunvericiliyi hansı normativ sənədlərlə tənzimlənir? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanunu
 - ☐ Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanunu
 - ☒ Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanunu, onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlar və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr
 - ☐ Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanunu və onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlar
 - ☐ Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanunu, onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlar və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr
-

Sual: Azərbaycan Respublikasının Konstitusiyasının 151-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəaları gömrük işi üzrə normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqləndikdə, hansı müddəalar tətbiq edilir? (Çəki: 1)

- ☐ Gömrük işi üzrə normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalar
 - ☒ Beynəlxalq müqavilələrin müddəaları
 - ☐ Gömrük məmurunun subyektiv əsaslandırmasına görə
 - ☐ Bəyannaməçi və gömrük məmurunun qarşılıqlı razılaşması ilə
 - ☐ Hər ikisi
-

Sual: Gömrük işinin təşkili fənni nəyi öyrənir? (Çəki: 1)

- ☐ Mövcud reallıqda ölkənin optimal xarici ticarət siyasətinin məyyənlişdirilməsi
- ☐ Mövcud reallıqda ölkənin xarici ticarət siyasətinin gömrük orqanları vasitəsi ilə ən effektiv tətbiqi yollarını
- ☐ Ölkənin xarici ticarət siyasətini
- ☒ Mövcud reallıqda ölkənin optimal xarici ticarət siyasətinin məyyənlişdirilməsi və bu siyasətin gömrük orqanları vasitəsi ilə ən effektiv tətbiqi yollarını
- ☐ Doğru cavab yoxdur

Sual: Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”-ni nə zaman təsdiq etmişdir? (Çəki: 1)

- ☐ 27.10.1995-ci il
- ☐ 27.10.2008-ci il
- ☐ 17.10.1998-ci il
- ☒ 27.10.1998-ci il
- ☐ 17.10.1991-ci il

Bölmə: 03

Ad	03
Suallardan	23
Maksimal faiz	23
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	3 %

Sual: Gömrük ərazisi nədir? (Çəki: 1)

- ☐ Ölkənin dövlət sərhədləri ilə əhatələnmiş ərazi;
- ☒ Ölkənin gömrük qanunvericiliyinin tam həcmdə fəaliyyət göstərdiyi ərazi;
- ☐ Ölkədə qömrük terminallarının yerləşdiyi ərazilər;
- ☐ Gömrükxana;
- ☐ Sərbəst gömrük zonaları.

Sual: Azərbaycandakı sərbəst zonaların əraziləri: (Çəki: 1)

- ☒ Azərbaycan Respublikasının gömrük ərazisinə daxildirlər;
- ☐ Azərbaycan Respublikasının gömrük ərazisindən kənarda yerləşən ərazilərdir;
- ☐ Azərbaycan Respublikasının gömrük ərazisinə qismən daxildirlər;
- ☐ Qanunla müəyyən olunmamışdır;
- ☐ Qonşu ölkələr ilə olan sərhədlərin neytral zonalarında yerləşir.

Sual: Azərbaycandakı xüsusi iqtisadi zonaların əraziləri: (Çəki: 1)

- ☒ Azərbaycan Respublikasının gömrük ərazisinə daxildir
- ☐ Azərbaycan Respublikasının gömrük ərazisindən kənarda yerləşən ərazilərdir;
- ☐ Azərbaycan Respublikasının gömrük ərazisinə qismən daxildir;
- ☐ Qanunla müəyyən olunmamışdır;
- ☐ Qonşu ölkələr ilə olan sərhədlərin neytral zonalarında yerləşir.

Sual: Azərbaycan Respublikasının gömrük sərhəddi: (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının dövlət sərhəddi ilə eynidir;
 - ☐ Qömrüxana ərazilərinin sərhədləridir;
 - ☐ Sərbəst zonaların perimetrləridir;
 - ☐ Xüsusi iqtisadi zonaların perimetrləridir;
 - ☒ Azərbaycan Respublikasının gömrük ərazisinin hüduqları, həmçinin sərbəst zonaların perimetrləridir.
-

Sual: Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 13-cü maddəsinə görə, "bir pəncərə" prinsipi nə üçün tətbiq olunur? (Çəki: 1)

- ☐ Mallara nəzarəti asanlaşdırmaq
 - ☐ Mallara nəzarəti avtomatlaşdırmaq
 - ☐ Mallara nəzarəti mümkün qədər dəqiqləşdirmək
 - ☐ Mallara və nəqliyyat vasitələrinə nəzarəti mümkün qədər qısa vaxtda həyata keçirmək
 - ☒ Mallara nəzarəti mümkün qədər qısa vaxtda həyata keçirmək
-

Sual: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasının bütün başqa dövlət orqanları, təbəçiliyindən və mülkiyyət formasından asılı olmayaraq, idarələr, müəssisələr və təşkilatlar, habelə vəzifəli şəxslər və vətəndaşlar üçün icrası məcburi olan: (Çəki: 1)

- ☐ Normativ aktlar qəbul edə bilər;
 - ☐ Normativ aktlar qəbul edə bilməz;
 - ☒ Öz səlahiyyətləri daxilində normativ aktlar qəbul edə bilər;
 - ☐ Dövlət sərhəddini dəyişə bilər;
 - ☐ Yol-hərəkət qaydalarını nizamlayan yeni normativ aktlar qəbul edə bilər.
-

Sual: Azərbaycan Respublikasında gömrük işini həyata keçirən gömrük orqanları (Çəki: 1)

- ☐ Vahid sistemdir;
 - ☐ Hüquq-mühafizə orqanıdır;
 - ☐ Nəzarət-təftiş orqanıdır;
 - ☒ Vahid sistem təşkil edən hüquq-mühafizə orqanıdır
 - ☐ Vahid sistem təşkil edən nəzarət-təftiş orqanıdır.
-

Sual: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.03.1997-ci il tarixli 24 sayılı qərarı ilə: (Çəki: 1)

- ☐ Bakı baş gömrük idarəsinə təbə olmaqla, fəaliyyət zonası bütövlükdə Azərbaycan Respublikasının gömrük ərazisi olan, aksiz gömrük idarəsi yaradılmışdır;
 - ☐ Bakı şəhərində, fəaliyyət zonası bütövlükdə Azərbaycan Respublikasının gömrük ərazisi olan, aksiz gömrük idarəsi yaradılmışdır;
 - ☐ DGK-ya bilavasitə təbə olmaqla, Bakı şəhərində, fəaliyyət zonası bütövlükdə Azərbaycan Respublikasının gömrük ərazisi olan, aksiz gömrük idarəsi yaradılmışdır;
 - ☒ DGK-ya bilavasitə təbə olmaqla, Bakı şəhərində, fəaliyyət zonası bütövlükdə Azərbaycan Respublikasının gömrük ərazisi olan, aksiz gömrük postu yaradılmışdır;
 - ☐ Şəki şəhərində aksiz gömrük postu yaradılmışdır.
-

Sual: Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 11-ci maddəsinə görə, Azərbaycan Respublikasının gömrük orqanlarının: (Çəki: 1)

- ☒ Bayrağı və tanınma nişanları vardır;
 - ☐ Bayrağı vardır;
 - ☐ Tanınma nişanları vardır;
 - ☐ Nizamnaməsi vardır;
 - ☐ Nizamnaməsi, bayrağı və tanınma nişanları vardır.
-

Sual: Gömrük sistemi nə deməkdir? (Çəki: 1)

- ☐ Gömrük siyasətini həyata keçirən dövlət strukturu;
 - ☐ Gömrük siyasətini həyata keçirən dövlət və digər icra strukturlarının ümumi adı;
 - ☐ Gömrük siyasətini həyata keçirən dövlət və digər icra strukturlarının praktiki fəaliyyət formaları;
 - ☒ Gömrük siyasətini həyata keçirən dövlət və digər icra strukturlarının və eləcə də, onların praktiki fəaliyyət formalarının ümumi adı
 - ☐ Gömrük siyasətinin sinonimi.
-

Sual: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi aşağıdakı beynəlxalq təşkilatın Maliyyə komitəsinin və Siyasi Şurasının üzvüdür: (Çəki: 1)

- ☐ Birləşmiş Millətlər Təşkilatı;
 - ☐ İslam Konfransı Təşkilatı;
 - ☒ Ümumdünya Gömrük Təşkilatı
 - ☐ Türkdilli Ölkələrin Parlament Assosiasiyası;
 - ☐ Müstəqil Dövlətlər Birliyi.
-

Sual: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi aşağıdakı ölkələrin gömrük orqanları ilə əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş imzalamışdır: (Çəki: 1)

- ☒ Türkiyə Cümhuriyyəti, İran İslam Respublikası, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Livan, Bolqarıstan, Ukrayna;
 - ☐ ABŞ, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Livan, Bolqarıstan, Ukrayna;
 - ☐ Türkiyə Cümhuriyyəti, İran İslam Respublikası, Avstraliya;
 - ☐ Argentina, Livan, Bolqarıstan.
 - ☐ İsrail, Livan, Bolqarıstan, Ukrayna;
-

Sual: Azərbaycan Respublikası hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı hökuməti arasında gömrük orqanlarının qarşılıqlı inzibati yardım haqqında memorandum neçənci ildə imzalanmışdır? (Çəki: 1)

- ☐ 1995
 - ☒ 1997
 - ☐ 1999
 - ☐ 2001
 - ☐ 2003
-

Sual: Azərbaycan Respublikası "Malların təsviri və kodlaşdırılması üzrə harmonizləşdirilmiş system haqqında konvensiya"ya hansı ildə qoşulmuşdur? (Çəki: 1)

- ☐ 1995
 - ☐ 1997
 - ☐ 1999
 - ☐ 2003
 - ☒ 2001
-

Sual: Azərbaycan Respublikası "Malların təsviri və kodlaşdırılması üzrə harmonizə edilmiş sistem haqqında konvensiya"ya qoşulmuş sayca neçənci ölkədir? (Çəki: 1)

- ☐ 51
 - ☐ 100
 - ☒ 101
 - ☐ 201
 - ☐ 218
-

Sual: Hazırda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Avropa İttifaqının hansı proqramı çərçivəsində "Təhsil" və "İdarəetmə və təşkil" layihələrini reallaşdırır? (Çəki: 1)

- ☐ Erasmus
 - ☐ Mundus
 - ☐ Tempus
 - ☒ Tasis
 - ☐ Traseka
-

Sual: MDB məkanında ilk dəfə Bakıda keçirilmiş olan Ümumdünya Gömrük Təşkilatının Siyasi Komissiyasının 44-cü sessiyası nə zaman baş tutub? (Çəki: 1)

- ☒ 5 – 8 dekabr 2000
 - ☐ 5 – 8 dekabr 2001;
 - ☐ 5 – 8 dekabr 2002;
 - ☐ 5 – 8 dekabr 2003;
 - ☐ 5 – 8 dekabr 2004;
-

Sual: Ümumdünya Gömrük Təşkilatının Siyasi Komissiyasının 44-cü dekabr sessiyasının işində dünyanın neçə ölkəsindən nümayəndə iştirak edib? (Çəki: 1)

- ☐ 18
 - ☐ 20
 - ☐ 22
 - ☐ 24
 - ☒ 26
-

Sual: Ümumdünya Gömrük Təşkilatının Siyasi Komissiyasının 44-cü dekabr sessiyasının işində neçə nəfərlik nümayəndə heyəti iştirak edib? (Çəki: 1)

- ☐ 50
- ☐ 60
- ☒ 70
- ☐ 80
- ☐ 90

Sual: Azərbaycan Respublikasının gömrük siyasətinin əsas məqsədləri hansılardır? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının daxili bazarının qorunması
 - ☐ Milli iqtisadiyyatın inkişafının stimullaşdırılması
 - ☐ Azərbaycan Respublikasının gömrük ərazisində gömrük nəzarəti və mal dövriyyəsinin tənzimlənməsi vasitələrindən daha səmərəli istifadənin təmin edilməsi, Azərbaycan Respublikasının daxili bazarının qorunması
 - ☐ Azərbaycan Respublikasının daxili bazarının qorunması, milli iqtisadiyyatın inkişafının stimullaşdırılması, Azərbaycan dövlətinin iqtisadi siyasətindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə kömək edilməsi
 - ☒ Azərbaycan Respublikasının gömrük ərazisində gömrük nəzarəti və mal dövriyyəsinin tənzimlənməsi vasitələrindən daha səmərəli istifadənin təmin edilməsi, Azərbaycan Respublikasının daxili bazarının qorunması, milli iqtisadiyyatın inkişafının stimullaşdırılması, Azərbaycan dövlətinin iqtisadi siyasətindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə kömək edilməsi
-

Sual: Azərbaycan Respublikasında gömrük orqanlarının fəaliyyəti hansı prinsiplərə əsaslanır? (Çəki: 1)

- ☐ Qanunun aliliyi, insan hüquqlarının və azadlıqlarının qorunması, şəxslərin qanun qarşısında hüquq bərabərliyi, məxfilik, peşəkarlıq
 - ☐ Qanunun aliliyi, insan hüquqlarının və azadlıqlarının qorunması, şəxslərin qanun qarşısında hüquq bərabərliyi, məxfilik, peşəkarlıq, xidmətdə nizam-intizam
 - ☐ Şəxslərin qanun qarşısında hüquq bərabərliyi, aşkarlıq, peşəkarlıq, xidmətdə nizam-intizam
 - ☐ Şəxslərin qanun qarşısında hüquq bərabərliyi, məxfilik, peşəkarlıq, xidmətdə nizam-intizam
 - ☒ Qanunun aliliyi, insan hüquqlarının və azadlıqlarının qorunması, şəxslərin qanun qarşısında hüquq bərabərliyi, aşkarlıq, peşəkarlıq, xidmətdə nizam-intizam
-

Sual: Gömrük orqanlarının vahid sistemə aşağıdakılar daxildir: (Çəki: 1)

- ☐ Ərazi gömrük idarələri, ixtisaslaşdırılmış gömrük idarələri, gömrük postları
 - ☐ Müvafiq icra hakimiyyəti orqanının aparatı, ərazi gömrük idarələri, gömrük postları
 - ☐ Müvafiq icra hakimiyyəti orqanının aparatı, ixtisaslaşdırılmış gömrük idarələri, gömrük postları
 - ☒ Müvafiq icra hakimiyyəti orqanının aparatı, ərazi gömrük idarələri, ixtisaslaşdırılmış gömrük idarələri, gömrük postları
 - ☐ Müvafiq icra hakimiyyəti orqanının aparatı, ərazi gömrük idarələri, ixtisaslaşdırılmış gömrük idarələri, gömrük postları, gömrük məntəqələri
-

Sual: Gömrük orqanları və digər dövlət orqanları məlumatların öz aralarında və başqa ölkələrin gömrük və digər səlahiyyətli dövlət orqanları ilə mübadiləsini nə üçün həyata keçirirlər? (Çəki: 1)

- ☐ Risklərin azaldılması, beynəlxalq ticarət-təchizat zəncirinin fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi
- ☒ Risklərin azaldılması, beynəlxalq ticarət-təchizat zəncirinin fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, xarici ticarətin asanlaşdırılması

- ☐ Beynəlxalq ticarət-təchizat zəncirinin fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, xarici ticarətin asanlaşdırılması
- ☐ Risklərin azaldılması, xarici ticarətin asanlaşdırılması
- ☐ Risklərin azaldılması, beynəlxalq ticarət-təchizat zəncirinin fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, xarici ticarətin asanlaşdırılması, qeyri-tarif maneələrin aradan qaldırılması

Bölmə: 04

Ad	04
Suallardan	49
Maksimal faiz	49
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	3 %

Sual: Gömrük nəzarəti hansı nəzarət növlərini nəzərdə tutur? (Çəki: 1)

- ☐ Mallara nəzarət;
- ☐ Nəqliyyat vasitələrinə nəzarət;
- ☐ Pasport-viza rejiminə nəzarət;
- ☒ Mal və nəqliyyat vasitələrinə nəzarət;
- ☐ Mallara və pasport-viza rejiminə nəzarət.

Sual: Mallara gömrük nəzarəti hansı nəzarət növlərini nəzərdə tutur; (Çəki: 1)

- ☐ İdxal mallarına nəzarət;
- ☐ İxrac mallarına nəzarət;
- ☐ İdxal və ixrac mallarına nəzarət;
- ☒ İdxal, ixrac və transit mallara nəzarət;
- ☐ İdxal, ixrac, transit və antikvar mallara nəzarət.

Sual: Müasir nəqliyyat vasitələri hansılardır? (Çəki: 1)

- ☐ Avtomobil, dəmir yol, aviasiya;
- ☐ Avtomobil, dəmir yol, aviasiya, gəmi;
- ☒ Avtomobil, dəmir yol, hava, su, boru-kəmərlər;
- ☐ Avtomobil, dəmir yol, aviasiya, gəmi, boru-kəmərlər, konteyner;
- ☐ Avtomobil, dəmir yol, aviasiya, gəmi, boru-kəmərlər, konteyner, minik və yük heyvanları.

Sual: Gömrük nəzarətinin növləri: (Çəki: 1)

- ☐ Birtərəfli, ikitərəfli, birgə, çoxtərəfli ;
 - ☒ Birtərəfli, ikitərəfli, birgə
 - ☐ Birtərəfli, ikitərəfli, çoxtərəfli
 - ☐ Birtərəfli, ikitərəfli;
 - ☐ İkitərəfli, çoxtərəfli
-

Sual: Birtərəfli gömrük nəzarəti rejimində... (Çəki: 1)

- ☐ hər ölkənin gömrük organı ayrılıqda gömrük nəzarəti həyata keçirir;
 - ☒ ölkələrdən birinin gömrük orqanı gömrük nəzarəti həyata keçirir;
 - ☐ hər ölkənin gömrük organı birlikdə gömrük nəzarəti həyata keçirir;
 - ☐ ancaq mallar üçün gömrük nəzarəti həyata keçirir;
 - ☐ ancaq nəqliyyat vasitələri üçün gömrük nəzarəti həyata keçirir.
-

Sual: İkitərəfli gömrük nəzarəti rejimində... (Çəki: 1)

- ☒ hər ölkənin gömrük organı ayrılıqda gömrük nəzarəti həyata keçirir;
 - ☐ ölkələrdən birinin gömrük orqanı gömrük nəzarəti həyata keçirir;
 - ☐ hər ölkənin gömrük organı birlikdə gömrük nəzarəti həyata keçirir;
 - ☐ ancaq mallar üçün gömrük nəzarəti həyata keçirir;
 - ☐ ancaq nəqliyyat vasitələri üçün gömrük nəzarəti həyata keçirir.
-

Sual: Birgə gömrük nəzarəti rejimində... (Çəki: 1)

- ☐ hər ölkənin gömrük organı ayrılıqda gömrük nəzarəti həyata keçirir;
 - ☐ ölkələrdən birinin gömrük orqanı gömrük nəzarəti həyata keçirir;
 - ☒ hər ölkənin gömrük organı birlikdə gömrük nəzarəti həyata keçirir;
 - ☐ ancaq mallar üçün gömrük nəzarəti həyata keçirir;
 - ☐ ancaq nəqliyyat vasitələri üçün gömrük nəzarəti həyata keçirir.
-

Sual: Gömrük nəzarətinin formaları: (Çəki: 1)

- ☐ Sənədlərin yoxlanması, müayinə;
 - ☐ Baxış, müayinə;
 - ☒ Sənədlərin yoxlanması, baxış, müayinə
 - ☐ Sənədlərin yoxlanması, baxış, müayinə, hüquqi ekspertiza;
 - ☐ Sənədlərin yoxlanması, baxış, müayinə, hüquqi ekspertiza, icazə;
-

Sual: Gömrük nəzarətinin metodları aşağıdakılardır: (Doğru olmayanı göstər) (Çəki: 1)

- ☐ Nəqliyyat vasitəsinin hərəkəti zamanı nəzarət;
 - ☐ Stasionar nəzarət;
 - ☐ Tam nəzarət;
 - ☐ Seçmə nəzarət;
 - ☒ Vizual nəzarət.
-

Sual: Beynəlxalq yükdaşımlar zamanı gömrük nəzarəti prosedurunı başlamağa əsas verən sənəd: (Çəki: 1)

- ☐ Invoys
 - ☐ Yük-nəqliyyat qaiməsi (YNQ);
 - ☒ Yük-gömrük bəyannaməsi (YGB);
 - ☐ Alqı-satqı müqaviləsi;
 - ☐ Vətəndaşın xarici pasportu.
-

Sual: Beynəlxalq yükdaşımalarda tətbiq olunan beşmərhələli gömrük nəzarət

prosedurunun 1-ci mərhələsində hansı əməliyyat yerinə yetirilir? (Çəki: 1)

- ☒ YGB-də göstərilən məlumatlara formal-məntiqi nəzarət həyata keçirilir;
 - ☐ Ödənc-hesablaşma əməliyyatlarının qanuniliyi, və valyuta nəzarəti qanunvericiliyinə riayət olunması yoxlanılır;
 - ☐ Gömrük ödənclərinin hesablanma dəqiqliyi, güzəştlərin qanunamüvafiqliyi, ödənclərin hesaba daxil olması yoxlanılır;
 - ☐ Statistik məlumatların dəqəqliyi yoxlanılır;
 - ☐ Gömrük müayinəsi həyata keçirilir.
-

Sual: Beynəlxalq yükdaşımalarda tətbiq olunan beşmərhələli gömrük nəzarət prosedurunun 2-ci mərhələsində hansı əməliyyat yerinə yetirilir? (Çəki: 1)

- ☐ YGB-də göstərilən məlumatlara formal-məntiqi nəzarət həyata keçirilir;
 - ☒ Ödənc-hesablaşma əməliyyatlarının qanuniliyi, və valyuta nəzarəti qanunvericiliyinə riayət olunması yoxlanılır
 - ☐ Gömrük ödənclərinin hesablanma dəqiqliyi, güzəştlərin qanunamüvafiqliyi, ödənclərin hesaba daxil olması yoxlanılır;
 - ☐ Statistik məlumatların dəqəqliyi yoxlanılır;
 - ☐ Gömrük müayinəsi həyata keçirilir.
-

Sual: Beynəlxalq yükdaşımalarda tətbiq olunan beşmərhələli gömrük nəzarət prosedurunun 3-cü mərhələsində hansı əməliyyat yerinə yetirilir? (Çəki: 1)

- ☐ YGB-də göstərilən məlumatlara formal-məntiqi nəzarət həyata keçirilir;
 - ☐ Ödənc-hesablaşma əməliyyatlarının qanuniliyi, və valyuta nəzarəti qanunvericiliyinə riayət olunması yoxlanılır;
 - ☒ Gömrük ödənclərinin hesablanma dəqiqliyi, güzəştlərin qanunamüvafiqliyi, ödənclərin hesaba daxil olması yoxlanılır
 - ☐ Statistik məlumatların dəqəqliyi yoxlanılır;
 - ☐ Gömrük müayinəsi həyata keçirilir.
-

Sual: Beynəlxalq yükdaşımalarda tətbiq olunan beşmərhələli gömrük nəzarət prosedurunun 4-cü mərhələsində hansı əməliyyat yerinə yetirilir? (Çəki: 1)

- ☐ YGB-də göstərilən məlumatlara formal-məntiqi nəzarət həyata keçirilir;
 - ☐ Ödənc-hesablaşma əməliyyatlarının qanuniliyi, və valyuta nəzarəti qanunvericiliyinə riayət olunması yoxlanılır;
 - ☐ Gömrük ödənclərinin hesablanma dəqiqliyi, güzəştlərin qanunamüvafiqliyi, ödənclərin hesaba daxil olması yoxlanılır;
 - ☒ Statistik məlumatların dəqəqliyi yoxlanılır;
 - ☐ Gömrük müayinəsi həyata keçirilir.
-

Sual: Beynəlxalq yükdaşımalarda tətbiq olunan beşmərhələli gömrük nəzarət prosedurunun 5-ci mərhələsində hansı əməliyyat yerinə yetirilir? (Çəki: 1)

- ☐ YGB-də göstərilən məlumatlara formal-məntiqi nəzarət həyata keçirilir;
- ☐ Ödənc-hesablaşma əməliyyatlarının qanuniliyi, və valyuta nəzarəti qanunvericiliyinə riayət olunması yoxlanılır;
- ☐ Gömrük ödənclərinin hesablanma dəqiqliyi, güzəştlərin qanunamüvafiqliyi, ödənclərin hesaba daxil olması yoxlanılır;
- ☐ Statistik məlumatların dəqəqliyi yoxlanılır;

- ☒ Gömrük müayinəsi həyata keçirilir
-

Sual: Azərbaycan Respublikası Gömrük Məcəlləsi 185-ci maddəsinə görə Azərbaycan Respublikasının gömrük sərhəddini keçərkən gömrük yoxlamasından azaddır: (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının Prezidentinin şəxsi baqajı;
 - ☐ Azərbaycan Respublikasının Prezidentinin və onunla birlikdə gedən ailə üzvlərinin şəxsi baqajları;
 - ☐ Azərbaycan Respublikasının Prezidentinin və onunla birlikdə gedən nümayəndə heyətinin şəxsi baqajları;
 - ☐ Azərbaycan Respublikasının Prezidentinin və onunla birlikdə gedən ailə üzvlərinin, öz deputat və xidmət vəzifələrinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının gömrük sərhəddini keçən Azərbaycan Respublikası Milli məclisinin deputatlarının, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin üzvlərinin şəxsi baqajları;
 - ☒ Azərbaycan Respublikasının Prezidentinin və onunla birlikdə gedən ailə üzvlərinin, öz deputat və xidmət vəzifələrinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının gömrük sərhəddini keçən Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombusmanın), Azərbaycan Respublikasının Nazirlər Kabinetinin üzvlərinin şəxsi baqajları.
-

Sual: Gömrük yoxlamasından azad olunmuş şəxslərin gömrük sərhəddindən buraxılması zamanı gömrük nəzarəti bu şəxslərin: (Çəki: 1)

- ☐ Şəxsi müayinəsi ilə məhdudlaşır;
 - ☐ Sənədlərinin yoxlanılması ilə məhduddur;
 - ☐ Baqajlarına gömrük baxışından ibarətdir;
 - ☐ Vizual nəzarəti vasitəsi ilə həyata keçirilir.
 - ☒ Heç bir gömrük nəzarəti keçirilmir.
-

Sual: Azərbaycan Respublikası Gömrük Məcəlləsi 185-ci maddəsinə görə Azərbaycan Respublikasının gömrük sərhəddini keçərkən gömrük nəzarətinin müəyyən formalarından azad etmə: (Çəki: 1)

- ☐ Nəzərdə tutulmayıb;
 - ☐ Gömrük idarəsinin rəisinin xüsusi sərəncamı ilə həyata keçirilir.
 - ☐ Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrinə uyğun olaraq həyata keçirilir;
 - ☒ Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrinə uyğun olaraq, bu müqavilələr təsdiq edildikdən sonra həyata keçirilir;
 - ☐ Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrinə uyğun olaraq, bu müqavilələr təsdiq edildikdən sonra gömrük idarəsinin rəisinin xüsusi sərəncamı ilə həyata keçirilir.
-

Sual: Gömrük nəzarəti keçirilərkən, kifayətləmə prinsipi normativ aktlarda öz əksini tapmırsa: (Çəki: 1)

- ☒ Yetərli gömrük nəzarəti forması gömrük orqanının vəzifəli şəxsləri tərəfindən seçilir;
- ☐ Yetərli gömrük nəzarəti forması gömrük idarəsinin rəisi tərəfindən seçilir;
- ☐ Belə mallar gömrük sərhəddində müsadirə olunur;
- ☐ Gömrük idarəsinin rəisi tərəfindən Gömrük Məcəlləsinin müddəaları əvəzinə digər yetərli gömrük nəzarəti forması seçilir
- ☐ Gömrük orqanının vəzifəli şəxsləri tərəfindən Gömrük Məcəlləsinin müddəaları

əvəzinə digər yetərli gömrük nəzarəti forması seçilir.

Sual: Şəxsi müayinə: (Çəki: 1)

- ☐ Azərbaycan Respublikası Gömrük Məcəlləsi 185-ci maddəsində nəzərdə tutulmuş azad etmə halları istisna olmaqla, sərhəddi keçən hər kəsə tətbiq olunur;
 - ☒ İnsan hüquq və azadlığı normalarını pozmaq məqsədi ilə, gömrük nəzarətinin müstəsna forması kimi nəzərdə tutulur;
 - ☐ Tətbiq olunması qanunla qadağandır;
 - ☐ Azərbaycan Respublikasının gömrük sərhəddini keçən hər bir əcnəbi vətəndaşa tətbiq olunur;
 - ☐ Azərbaycan Respublikasının gömrük sərhəddini keçən hər bir Azərbaycan vətəndaşına tətbiq olunur.
-

Sual: Şəxsi müayinə tətbiq olunması barədə qərarı qəbul edir: (Çəki: 1)

- ☐ Gömrük nəzarəti aparan məmur;
 - ☐ Gömrük orqanının vəzifəli şəxsləri;
 - ☐ Gömrük orqanının rəisi;
 - ☒ Gömrük orqanının rəisi və ya onu əvəz edən şəxs;
 - ☐ Gömrük idarəsinin rəisi və ya onu əvəz edən şəxs.
-

Sual: Gömrük nəzarətindən nələrin keçirilməsi zəruridir? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən bütün mallar;
 - ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri;
 - ☐ Azərbaycan Respublikası Gömrük Məcəlləsində nəzərdə tutulan hallar istisna edilməklə, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən bütün mallar;
 - ☒ Azərbaycan Respublikası Gömrük Məcəlləsində nəzərdə tutulan hallar istisna edilməklə, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri
 - ☐ Azərbaycan Respublikası Gömrük Məcəlləsində nəzərdə tutulan hallar istisna edilməklə, Azərbaycan Respublikasının gömrük sərhədindən keçən bütün vətəndaşlar, mallar və nəqliyyat vasitələri.
-

Sual: Azərbaycan Respublikası Gömrük Məcəlləsi 188-ci maddəsinə görə gətirmə zamanı mal və nəqliyyat vasitələrinin gömrük nəzarəti altında olma müddəti nə hesab olunur? (Çəki: 1)

- ☒ Azərbaycan Respublikasının gömrük sərhədini keçdiyi andan nəzarətdən buraxıldığı ana gədən;
 - ☐ Gömrük bəyannaməsi təqdim olunduğu andan nəzarətdən buraxıldığı ana gədən;
 - ☐ Gömrük bəyannaməsi qəbul olunduğu andan nəzarətdən buraxıldığı ana gədən;
 - ☐ Azərbaycan Respublikasının gömrük sərhədini keçdiyi andan Azərbaycan Respublikasının gömrük sərhədini keçdiyi ana gədən;
 - ☐ Gömrük bəyannaməsi qəbul olunduğu andan Azərbaycan Respublikasının gömrük sərhədini keçdiyi ana gədən.
-

Sual: Azərbaycan Respublikası Gömrük Məcəlləsinə görə aparma zamanı mal və nəqliyyat vasitələrinin gömrük nəzarəti altında olma müddəti nə hesab olunur? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının gömrük sərhədini keçdiyi andan nəzarətdən buraxıldığı ana gədən;
 - ☐ Gömrük bəyannaməsi təqdim olunduğu andan nəzarətdən buraxıldığı ana gədən;
 - ☒ Gömrük bəyannaməsi qəbul olunduğu andan nəzarətdən buraxıldığı ana gədən;
 - ☐ Azərbaycan Respublikasının gömrük sərhədini keçdiyi andan Azərbaycan Respublikasının gömrük sərhədini keçdiyi ana gədən;
 - ☐ Gömrük bəyannaməsi qəbul olunduğu andan Azərbaycan Respublikasının gömrük sərhədini keçdiyi ana gədən.
-

Sual: Gömrük bəyannaməsinin, sənədlərin, malların və nəqliyyat vasitələrinin yoxlanılması ümumi halda ən gec neçə gün ərzində həyata keçirilir? (Çəki: 1)

- ☐ 1
 - ☐ 3
 - ☒ 10
 - ☐ 20
 - ☐ 30
-

Sual: Gömrük bəyannaməsinin, sənədlərin, malların və nəqliyyat vasitələrinin yoxlanılması Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 131-ci maddəsində göstərilən mallar üçün ən gec neçə gün ərzində həyata keçirilir? (Çəki: 1)

- ☐ 1
 - ☒ 3
 - ☐ 10
 - ☐ 20
 - ☐ 30
-

Sual: Diplomatik münasibətlər barədə və universal xarakterli beynəlxalq təşkilatlarda dövlətlərin təmsilçiliyi barədə ən vacib konvensiyalar Vyana müvafiq olaraq neçənci illərdə imzalanmışlar? (Çəki: 1)

- ☒ 1963, 1975;
 - ☐ 1947, 1975;
 - ☐ 1969, 1975;
 - ☐ 1963, 1969;
 - ☐ 1946, 1969.
-

Sual: 1963-ci il Vyana Konvensiyasına görə "diplomatik agent" termini ilə kimlər adlanır? (Çəki: 1)

- ☒ Diplomatik təmsilçiliyin başçısı və üzvləri
 - ☐ Diplomatik dərəcəsi olan diplomatik heyət üzvləri;
 - ☐ Diplomatik heyətin bütün üzvləri;
 - ☐ Diplomatik heyətin başçısı;
 - ☐ Diplomatik heyətin başçısı və onun ailə üzvləri.
-

Sual: Xarici ölkələrin Azərbaycan Respublikasının ərazisində olan diplomatik nümayəndəliklərinin mal və nəqliyyat vasitələri Azərbaycan Respublikası gömrük sərhədindən keçirilərkən onlara hansı gömrük güzəştləri tətbiq olunur? (Çəki: 1)

- ☐ Onlar, gömrük rüsumlarından, vergilərdən və digər gömrük ödənişlərindən azad edilir;
 - ☐ Gömrük nəzarətindən azad edilir;
 - ☐ Gömrük nəzarətindən və gömrük rüsumlarından, vergilərdən və digər gömrük ödənişlərindən azad edilir;
 - ☒ Azərbaycan Respublikasının gömrük sərhədindən malların və nəqliyyat vasitələrinin keçirilməsinin nəzərdə tutulmuş qaydasına riayət edilməsi şərtilə, gömrük rüsumlarından, vergilərdən və digər gömrük ödənişlərindən azad edilir;
 - ☐ Gömrük güzəştləri nəzərdə tutulmayıb.
-

Sual: 1961-ci il Vyana Konvensiyasının 36-cı maddəsinə görə, diplomatik agentin şəxsi baqajı: (Çəki: 1)

- ☐ Gömrük müayinəsindən azad edilir;
 - ☐ Gömrük müayinəsindən azad edilmir;
 - ☒ Bir qayda olaraq, gömrük müayinəsindən azad edilir, lakin, kifayət qədər əsas varsa, həmin baqaj müayinəyə cəlb oluna bilər;
 - ☐ Diplomatik kuryerlə göndərilməlidir.
 - ☐ Ölkənin gömrük qanunvericiliyində nəzərdə tutulmuş adi qaydada gömrük müayinəsinə cəlb olunur.
-

Sual: Diplomatik agent gömrük sərhədini keçərkən, gömrük nəzarəti nəticəsində gömrük qanunvericiliyinin pozulması faktı aşkar edilərsə, bu barədə gömrük orqanının səlahiyyətli şəxsi tərəfindən protokol əvəzinə xüsusi akt tərtib olunur. Çünki, (Çəki: 1)

- ☐ İstənilən gömrük qanunvericiliyi pozulması halında akt tərtib olunur;
 - ☒ Diplomatik agent məhkəmə immunitetinə malik olduğu üçün, gəldiyi ölkənin qanunlarına görə protokol vasitəsi ilə hüquqi məsuliyyətə cəlb oluna bilməz
 - ☐ Gömrük orqanının səlahiyyətli şəxsi qanun pozuntusu faktını istənilən formada rəsmiləşdirə bilər;
 - ☐ Akt xarici dildə tərtib olunur;
 - ☐ Akt sadədir və onun tərtib olunması az vaxt aparır.
-

Sual: 1967-ci il Vyana konvensiyasının 37-ci maddəsinə uyğun olaraq: (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının ərazisinə gələn diplomatik agentlərə tətbiq olunan güzəştlər onların ailə üzvlərinə şamil edilmir;
 - ☒ Azərbaycan Respublikasının ərazisinə gələn diplomatik agentlərə tətbiq olunan güzəştlər onlarla birlikdə yaşayan ailə üzvlərinə də şamil edilir;
 - ☐ Azərbaycan Respublikasının ərazisinə gələn diplomatik agentlərə tətbiq olunan güzəştlər dövlətlərarası müqavilə əsasında onların ailə üzvlərinə də şamil edilir;
 - ☐ Azərbaycan Respublikasının ərazisinə gələn diplomatik agentlərə tətbiq olunan güzəştlər dövlətlərarası müqavilə əsasında onların ailə üzvlərinə də şamil edilə bilər;
 - ☐ Azərbaycan Respublikasının ərazisinə gələn diplomatik agentlərə tətbiq olunan güzəştlər onların ailə üzvlərinə və onlarla birlikdə hərəkət edən nümayəndə heyətinə də şamil edilir.
-

Sual: Diplomatik və konsul poçtu: (Çəki: 1)

- ☐ Diplomatik və ya konsul kuryeri ilə müşayiət olunan mallardır.
- ☐ Diplomatik və ya konsul kuryeri ilə müşayiət olunan, və ya adi rabitə kanalı ilə bir ölkədən digərinə göndərilən mallardır.

- ☐ Diplomatik və ya konsul kuryeri ilə müşayət olunan, və ya adi rabitə kanalı ilə bir ölkədən digərinə göndərilən sənəd və mallardır.
 - ☒ Diplomatik və ya konsul kuryeri ilə müşayət olunan, və ya adi rabitə kanalı ilə bir ölkədən digərinə göndərilən, xüsusi valizlərdə gəbləşdirilmiş, möhürlənmiş və işarələnmiş, daxilində yalnız rəsmi istifadə üçün nəzərdə tutulan sənəd və mallardır.
 - ☐ Diplomatik və ya konsul kuryeri ilə müşayət olunan, və ya adi rabitə kanalı ilə bir ölkədən digərinə göndərilən, xüsusi valizlərdə gəbləşdirilmiş, möhürlənmiş və işarələnmiş sənəd və mallardır.
-

Sual: Diplomatik poçt açıla və ya yubadıla bilməz, əgər: (Çəki: 1)

- ☒ Diplomatik poçtun bütün baqajları (yerləri) onları fərqləndirən və diplomatik poçta aid olduğunu müəyyən etməyə imkan verən əlamətlərə malikdirlərsə;
 - ☐ Diplomatik poçt diplomatik kuryerlə müşayət olunursa;
 - ☐ Diplomatik poçtun bütün baqajları (yerləri) onları fərqləndirən və diplomatik poçta aid olduğunu müəyyən etməyə imkan verən əlamətlərə malikdirlərsə və diplomatik kuryerlə müşayət olunursa;
 - ☐ Azərbaycan Respublikasının diplomatik poçtun getdiyi və ya gəldiyi ölkə ilə müvafiq sazişi varsa;
 - ☐ Diplomatik poçt şəffaf valizdə qəbləşdirilibsa.
-

Sual: Diplomatik agent xidməti vəzifələrini yerinə yetirərkən, üçüncü ölkə ərazisindən keçirsə: (Çəki: 1)

- ☒ O və onun ailə üzvləri bu ölkədən bütün immunitetləri alırlar;
 - ☐ O heç bir imtiyaza sahib deyil;
 - ☐ O tranzit üçün nəzərdə tutulmuş xüsusi immunitet alır;
 - ☐ O və onun ailə üzvləri tranzit üçün nəzərdə tutulmuş xüsusi immunitet alırlar;
 - ☐ Ölkələr arası müvafiq saziş mövcuddursa, ona uyğun immunitet alır.
-

Sual: Gömrük nəzarəti üçün tələb olunan sənədlər aşağıdakı qruplara ayrılır: (Çəki: 1)

- ☒ Ticarət sənədləri, nəqliyyat sənədləri, gömrük sənədləri, gömrük nəzarəti üçün tələb olunan digər sənədlər;
 - ☐ Ticarət sənədləri, gömrük sənədləri, gömrük nəzarəti üçün tələb olunan digər sənədlər;
 - ☐ Ticarət sənədləri, nəqliyyat sənədləri, gömrük nəzarəti üçün tələb olunan digər sənədlər;
 - ☐ Ticarət sənədləri, nəqliyyat sənədləri, gömrük sənədləri;
 - ☐ Nəqliyyat sənədləri, gömrük sənədləri, gömrük nəzarəti üçün tələb olunan digər sənədlər.
-

Sual: Gömrük nəzarəti üçün tələb olunan ticarət sənədləri aşağıdakılardır: (Çəki: 1)

- ☒ Müqavilə, hesab-faktura, invoys, gəbləşdirmə sənədləri və s.;
- ☐ Konosament, gaimə, TIR-karnet, CMR, yol-daşıma cədvəli, vaqon vərəqi, təhvil cədvəli, fraxt müqaviləsi, baqaj gəbzəsi və s.;
- ☐ Gömrük bəyannaməsi, gömrük orqanları tərəfindən verilən müxtəlif icazələr, attestatlar və s.;
- ☐ Xarici iqtisadi fəaliyyətlə məşğul olmaq hüququ verən təsisat sənədləri, uyğunluq sertifikatı, keyfiyyət sertifikatı, karantin və icazə sənədləri, sərhəd buraxılış vərəqələri və s.;

☐ Müqavilə, invoys, TIR-karnet, CMR, gömrük bəyannaməsi, Xarici iqtisadi fəaliyyətlə məşğul olmaq hüququ verən təsisat sənədləri, uyğunluq sertifikatı və s.

Sual: Gömrük nəzarəti üçün tələb olunan nəqliyyat sənədləri aşağıdakılardır: (Çəki: 1)

- ☐ Müqavilə, hesab-faktura, invoys, gəbləşdirmə sənədləri və s.;
 - ☒ Konosament, gaimə, TIR-karnet, CMR, yol-daşıma cədvəli, vaqon vərəqi, təhvil cədvəli, fraxt müqaviləsi, baqaj gəbzə və s.;
 - ☐ Gömrük bəyannaməsi, gömrük orqanları tərəfindən verilən müxtəlif icazələr, attestatlar və s.;
 - ☐ Xarici iqtisadi fəaliyyətlə məşğul olmaq hüququ verən təsisat sənədləri, uyğunluq sertifikatı, keyfiyyət sertifikatı, karantin və icazə sənədləri, sərhəd buraxılış vərəqələri və s.;
 - ☐ Müqavilə, invoys, TIR-karnet, CMR, gömrük bəyannaməsi, Xarici iqtisadi fəaliyyətlə məşğul olmaq hüququ verən təsisat sənədləri, uyğunluq sertifikatı və s.
-

Sual: Gömrük nəzarəti üçün tələb olunan gömrük sənədləri aşağıdakılardır: (Çəki: 1)

- ☐ Müqavilə, hesab-faktura, invoys, gəbləşdirmə sənədləri və s.;
 - ☐ Konosament, gaimə, TIR-karnet, CMR, yol-daşıma cədvəli, vaqon vərəqi, təhvil cədvəli, fraxt müqaviləsi, baqaj gəbzə və s.;
 - ☒ Gömrük bəyannaməsi, gömrük orqanları tərəfindən verilən müxtəlif icazələr, attestatlar və s.;
 - ☐ Xarici iqtisadi fəaliyyətlə məşğul olmaq hüququ verən təsisat sənədləri, uyğunluq sertifikatı, keyfiyyət sertifikatı, karantin və icazə sənədləri, sərhəd buraxılış vərəqələri və s.;
 - ☐ Müqavilə, invoys, TIR-karnet, CMR, gömrük bəyannaməsi, Xarici iqtisadi fəaliyyətlə məşğul olmaq hüququ verən təsisat sənədləri, uyğunluq sertifikatı və s.
-

Sual: Gömrük nəzarəti üçün tələb olunan digər sənədlər aşağıdakılardır: (Çəki: 1)

- ☐ Müqavilə, hesab-faktura, invoys, gəbləşdirmə sənədləri və s.;
 - ☐ Konosament, gaimə, TIR-karnet, CMR, yol-daşıma cədvəli, vaqon vərəqi, təhvil cədvəli, fraxt müqaviləsi, baqaj gəbzə və s.;
 - ☐ Gömrük bəyannaməsi, gömrük orqanları tərəfindən verilən müxtəlif icazələr, attestatlar və s.;
 - ☒ Xarici iqtisadi fəaliyyətlə məşğul olmaq hüququ verən təsisat sənədləri, uyğunluq sertifikatı, keyfiyyət sertifikatı, karantin və icazə sənədləri, sərhəd buraxılış vərəqələri və s.;
 - ☐ Müqavilə, invoys, TIR-karnet, CMR, gömrük bəyannaməsi, Xarici iqtisadi fəaliyyətlə məşğul olmaq hüququ verən təsisat sənədləri, uyğunluq sertifikatı və s.
-

Sual: Gömrük orqanının vəzifəli şəxsinin deklarantdan gömrük nəzarəti məqsədi üçün əlavə sənədlər tələb etmək hüququ: (Çəki: 1)

- ☐ Yoxdur
 - ☒ Var
 - ☐ Qanunla müəyyənləşməyib;
 - ☐ Məhduddur;
 - ☐ Prokurorun müvafiq sanksiyasından sonra yaranır.
-

Sual: Hava gəmilərində gömrük nəzarətinin həyata keçirilməsi üçün lazım olan sənədlər: (Çəki: 1)

- ☐ Kapitanın yazılı ifadəsi, gəmi şəhadətnaməsi, ekipajın siyahısı, sərnəşinlərin və bagajın siyahısı, gəmi təchizatının və daşınan yükün sənədləri;
 - ☐ Gəminin adı, onun bayrağı, limanın adı, gəlmə tarixi, kapitanın soyadı, ekipaj üzvlərinin sayı, sərnəşin və baqajın miqdarı, yola düşmə limanı, valyuta, yüklərin adı və miqdarı, konosament və manifestlərin siyahısı;
 - ☒ Əsas bəyannamənin üç nüsxəsi, yük cədvəlinin üç nüsxəsi, bort ehtiyatlarının sadə siyahısının iki nüsxəsi;
 - ☐ Qaimə, yük vərəqəsi, varsa, Beynəlxalq Yük Daşımaları kitabçası (Karnet);
 - ☐ Qaimənin tərtib edilmə yeri və tarixi, göndərəninin adı və ünvanı, daşıyıcının adı və ünvanı, yükün daşınmaya qəbul edildiyi yer, tarixi və təhvil verilməsi nəzərdə tutulan yer, alıcının adı və ünvanı, yükün qəbul edilmiş şərti işarəsi və qablaşdırma üsulu, təhlükəli yüklər üçün onların işarəsi, yük yerlərinin sayı
-

Sual: Avtomobillə yükdaşımalarda gömrük nəzarətinin həyata keçirilməsi üçün lazım olan sənədlər: (Çəki: 1)

- ☐ Kapitanın yazılı ifadəsi, gəmi şəhadətnaməsi, ekipajın siyahısı, sərnəşinlərin və bagajın siyahısı, gəmi təchizatının və daşınan yükün sənədləri
 - ☐ Gəminin adı, onun bayrağı, limanın adı, gəlmə tarixi, kapitanın soyadı, ekipaj üzvlərinin sayı, sərnəşin və baqajın miqdarı, yola düşmə limanı, valyuta, yüklərin adı və miqdarı, konosament və manifestlərin siyahısı;
 - ☐ Əsas bəyannamənin üç nüsxəsi, yük cədvəlinin üç nüsxəsi, bort ehtiyatlarının sadə siyahısının iki nüsxəsi;
 - ☒ Qaimə, yük vərəqəsi, varsa, Beynəlxalq Yük Daşımaları kitabçası (Karnet)
 - ☐ Qaimənin tərtib edilmə yeri və tarixi, göndərəninin adı və ünvanı, daşıyıcının adı və ünvanı, yükün daşınmaya qəbul edildiyi yer, tarixi və təhvil verilməsi nəzərdə tutulan yer, alıcının adı və ünvanı, yükün qəbul edilmiş şərti işarəsi və qablaşdırma üsulu, təhlükəli yüklər üçün onların işarəsi, yük yerlərinin sayı.
-

Sual: Gömrük nəzarəti üçün istifadə olunan sənədlər ən azı neçə il saxlanılmalıdır? (Çəki: 1)

- ☐ 1
 - ☐ 2
 - ☒ 3
 - ☐ 4
 - ☐ 5
-

Sual: Gömrük nəzarəti zonaları: (Çəki: 1)

- ☐ Gömrük rəsmiləşdirilmələri aparılan ərazilərdir;
 - ☐ Gömrük sərhəddi boyu yerləşən ərazilərdir;
 - ☐ Gömrük orqanları yerləşən ərazilərdir;
 - ☐ Gömrük rəsmiləşdirilmələri aparılan, gömrük orqanları yerləşən və gömrük sərhəddi boyu yerləşən ərazilərdir;
 - ☒ Gömrük rəsmiləşdirilmələri aparılan, gömrük orqanları yerləşən və gömrük sərhəddi boyu yerləşən və Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi digər ərazilərdir
-

Sual: Sərnəşinlərin gömrük nəzarəti zamanı "yaşıl" və ya "qırmızı" dəhlizdən keçmək

qərarını: (Çəki: 1)

- ☐ Baxış aparən gömrük işçisi verir;
- ☐ Gömrük orqanının səlahiyyətli nümayəndəsi verir;
- ☐ Gömrük orqanının səlahiyyətli nümayəndəsi gömrük bəyannaməsinə nəzarət etdikdən sonra verir;
- ☒ Sərnişinin özü verir;
- ☐ "Yaşıl" dəhliz ancaq diplomatik agentlər üçün nəzərdə tutulub.

Sual: "Yaşıl" dəhlizdən keçən sərnişinin baqajı gömrük orqanları tərəfindən: (Çəki: 1)

- ☐ Mütləq yoxlanılır;
- ☒ Seçmə olaraq yoxlanılır;
- ☐ Yoxlanılmır;
- ☐ Baxış keçirdikdən sonra yoxlanılıb-yoxlanılmayacağı barədə qərar verilir;
- ☐ Texniki nəzarət cihazları vasitəsi ilə mütləq yoxlanılır.

Sual: Beynəlxalq yükdaşımlar zamanı yolda qarşısıalınmaz səbəblərdən və ya qəza nəticəsində yüklərin hərəkətinin davam etdirilməsi mümkün deyilsə, daşıyıcı hansı hallarda məsuliyyətdən azad edilir? (Çəki: 1)

- ☐ Vaxtında hadisə ilə əlaqədar yaxınlıqdakı polis şöbəsinə müraciət etmişsə;
- ☐ Yol polisində məlumat vermişsə;
- ☐ Yükün saxlanması və onun qeyri qanuni istifadəsinin qarşısının alınması üçün tədbirlər görmüşsə;
- ☐ Yükün saxlanması və onun qeyri qanuni istifadəsinin qarşısının alınması üçün tədbirlər görmüşsə və vaxtında yük sahibini məlumatlandırmışsa;
- ☒ Yükün saxlanması və onun qeyri qanuni istifadəsinin qarşısının alınması üçün tədbirlər görmüşsə və yaxınlıqdakı gömrük idarəsinə dəqiq məlumat vermişsə

Sual: Gömrük müşayiəti nədir? (Çəki: 1)

- ☐ Nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirmələri mərhələsində gömrük əməkdaşları tərəfindən bilavasitə müşaiyət olunması;
- ☒ Mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirmələri mərhələsində gömrük əməkdaşları tərəfindən bilavasitə müşaiyət olunması
- ☐ Maliarın gömrük rəsmiləşdirmələri mərhələsində gömrük əməkdaşları tərəfindən bilavasitə müşaiyət olunması;
- ☐ Mal, nəqliyyat vasitələri və sərnişinlərin gömrük rəsmiləşdirmələri mərhələsində gömrük əməkdaşları tərəfindən bilavasitə müşaiyət olunması;
- ☐ Ölkəyə gətirilmiş malların gömrük rəsmiləşdirmələri mərhələsindən sonra gömrük əməkdaşları tərəfindən bilavasitə müşaiyət olunması.

BÖLMƏ: 05

Ad	05
Suallardan	32
Maksimal faiz	32
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1-ci maddəsinə görə gömrük proseduru nədir? (Çəki: 1)

- ☒ Gömrük nəzarəti altında olan mal və nəqliyyat vasitələrinin yerləşdirilə biləcəyi ixrac, təkrar ixrac, müvəqqəti ixrac, sərbəst dövriyyə üçün buraxılış, təkrar idxal və xüsusi gömrük prosedurlarından biri
 - ☐ Gömrük nəzarəti altında olan malların yerləşdirilə biləcəyi xüsusi gömrük prosedurlarından biri
 - ☐ Gömrük nəzarəti altında olan mal və nəqliyyat vasitələrinin yerləşdirilə biləcəyi xüsusi gömrük prosedurlarından biri
 - ☐ Mal və nəqliyyat vasitələrinin yerləşdirilə biləcəyi ixrac, təkrar ixrac, müvəqqəti ixrac, sərbəst dövriyyə üçün buraxılış, təkrar idxal və xüsusi gömrük prosedurlarından biri
 - ☐ Gömrük nəzarəti altında olan nəqliyyat vasitələrinin yerləşdirilə biləcəyi ixrac, təkrar ixrac, müvəqqəti ixrac, sərbəst dövriyyə üçün buraxılış, təkrar idxal və xüsusi gömrük prosedurlarından biri
-

Sual: Xüsusi gömrük prosedurlarına hansılar aiddir? (Çəki: 1)

- ☐ Tranzit və emal
 - ☐ Sərbəst zona və xüsusi istifadə
 - ☐ Tranzit, saxlanc, sərbəst zona və emal
 - ☐ Saxlanc, sərbəst zona, xüsusi istifadə və emal
 - ☒ Tranzit, saxlanc, sərbəst zona, xüsusi istifadə və emal
-

Sual: Hansı mallar ixrac gömrük proseduru altında yerləşdirilir? (Çəki: 1)

- ☒ Gömrük ərazisindən kənarda daimi qalması üçün aparılan daxili mallar
 - ☐ İxrac olunmuş malların ixrac edildiyi vaxtdan üç il ərzində eyni vəziyyətdə, gömrük ərazisinə tam və bir hissəsi qaytarıldıqda
 - ☐ Daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar
 - ☐ Təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar
 - ☐ Xarici mallar gömrük ərazisindən aparıldıqda
-

Sual: Hansı mallar təkrar ixrac gömrük proseduru altında yerləşdirilir? (Çəki: 1)

- ☐ Gömrük ərazisindən kənarda daimi qalması üçün aparılan daxili mallar
 - ☐ İxrac olunmuş malların ixrac edildiyi vaxtdan üç il ərzində eyni vəziyyətdə, gömrük ərazisinə tam və bir hissəsi qaytarıldıqda
 - ☐ Daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar
 - ☐ Təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar
 - ☒ Xarici mallar gömrük ərazisindən aparıldıqda
-

Sual: Hansı mallar müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilir? (Çəki: 1)

- ☐ Gömrük ərazisindən kənarda daimi qalması üçün aparılan daxili mallar
- ☐ İxrac olunmuş malların ixrac edildiyi vaxtdan üç il ərzində eyni vəziyyətdə, gömrük ərazisinə tam və bir hissəsi qaytarıldıqda
- ☐ Daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar
- ☒ Təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar

- ☐ Xarici mallar gömrük ərazisindən aparıldıqda
-

Sual: Malların məhv edilməsi və yaranan tullantıların zərərsizləşdirilməsi kimin vəsaiti hesabına həyata keçirilir? (Çəki: 1)

- ☐ Dövlətin;
☒ Mal sahibinin;
☐ İxracatçının;
☐ İdxalatçının;
☐ Daşıyıcının.
-

Sual: Hansı mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilir? (Çəki: 1)

- ☐ Gömrük ərazisindən kənarda daimi qalması üçün aparılan daxili mallar
☐ İxrac olunmuş malların ixrac edildiyi vaxtdan üç il ərzində eyni vəziyyətdə, gömrük ərazisinə tam və bir hissəsi qaytarıldıqda
☒ Daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar
☐ Təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar
☐ Xarici mallar gömrük ərazisindən aparıldıqda
-

Sual: Hansı mallar təkrar idxal gömrük proseduru altında yerləşdirilir? (Çəki: 1)

- ☐ Gömrük ərazisindən kənarda daimi qalması üçün aparılan daxili mallar
☒ İxrac olunmuş malların ixrac edildiyi vaxtdan üç il ərzində eyni vəziyyətdə, gömrük ərazisinə tam və bir hissəsi qaytarıldıqda
☐ Daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar
☐ Təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar
☐ Xarici mallar gömrük ərazisindən aparıldıqda
-

Sual: Sərbəst dövriyyəyə buraxılışından bir il ərzində gömrük ərazisindən təkrar ixrac olunan malların idxalı üçün ödənilmiş: (Çəki: 1)

- ☐ Gömrük yığımları qaytarılır
☐ Gömrük rüsumları və vergilər qaytarılmır
☐ Gömrük rüsumları qaytarılır
☐ Vergilər qaytarılır
☒ Gömrük rüsumları və vergilər qaytarılır
-

Sual: Təkrar idxal zamanı malların gömrük ərazisinə qaytarılması onları aparmış şəxs tərəfindən deyil, başqa şəxs tərəfindən həyata keçirildiyi zaman gömrük orqanları malların təkrar idxalına: (Çəki: 1)

- ☐ İcazə vermir
☐ İcazə verir
☐ ARGM-nin 165-ci maddəsində nəzərdə tutulan qaydalarda müəyyən edilmiş hallar istisna olmaqla icazə verir
☒ ARGM-nin 165-ci maddəsində nəzərdə tutulan qaydalarda müəyyən edilmiş hallarda icazə verir
☐ Doğru cavab yoxdur
-

Sual: Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsinə icazə verilir: (Çəki: 1)

- ☒ Onların ixracı zamanı geri qaytarılması ehtimalı barədə gömrük orqanlarına bildirib-bildirilməməsindən asılı olmayaraq
 - ☐ Onların ixracı zamanı geri qaytarılması ehtimalı barədə gömrük orqanlarına bildiriş verildiyi hallarda
 - ☐ İcazə verilmir
 - ☐ Doğru cavab yoxdur
 - ☐ Bütün cavablar doğrudur
-

Sual: Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru aşağıdakıları əhatə edir: (Çəki: 1)

- ☐ Qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsini, ticarət siyasəti tədbirlərinin tətbiqini
 - ☒ Qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsini, ticarət siyasəti tədbirlərinin tətbiqini, malların idxalı ilə bağlı müəyyən edilmiş digər prosedurların tamamlanmasını
 - ☐ Ticarət siyasəti tədbirlərinin tətbiqini
 - ☐ Qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsini
 - ☐ Qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsini, ticarət siyasəti tədbirlərinin tətbiqini, pasport nəzarətindən keçidi, malların idxalı ilə bağlı müəyyən edilmiş digər prosedurların tamamlanmasını
-

Sual: Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilən xarici mallar hansı gömrük statusunu alırlar? (Çəki: 1)

- ☐ İdxal malları
 - ☐ İxrac malları
 - ☒ Daxili mallar
 - ☐ Tranzit mallar
 - ☐ Xüsusi mallar
-

Sual: Tranzit xüsusi gömrük proseduru nədir? (Çəki: 1)

- ☒ Malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan bir yerdən başqa yerə gömrük nəzarəti altında daşınması
 - ☐ Xarici malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük nəzarəti altında bir yerdən başqa yerə daşınması
 - ☐ Daxili malların statusunu dəyişmədən gömrük ərazisinin bir yerindən başqa yerinə daşınması
 - ☐ Xarici malların idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanıcı anbarlarında gömrük nəzarəti altında yerləşdirilməsi
 - ☐ Xarici malların gömrük anbarlarında gömrük orqanlarının nəzarəti ilə yerləşdirilərək saxlanması
-

Sual: Beynəlxalq tranzit xüsusi gömrük proseduru nədir? (Çəki: 1)

- ☐ Malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan bir yerdən başqa yerə gömrük nəzarəti altında daşınması
 - ☒ Xarici malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük nəzarəti altında bir yerdən başqa yerə daşınması
 - ☐ Daxili malların statusunu dəyişmədən gömrük ərazisinin bir yerindən başqa yerinə daşınması
 - ☐ Xarici malların idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanc anbarlarında gömrük nəzarəti altında yerləşdirilməsi
 - ☐ Xarici malların gömrük anbarlarında gömrük orqanlarının nəzarəti ilə yerləşdirilərək saxlanması
-

Sual: Daxili tranzit xüsusi gömrük proseduru nədir? (Çəki: 1)

- ☐ Malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan bir yerdən başqa yerə gömrük nəzarəti altında daşınması
 - ☐ Xarici malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük nəzarəti altında bir yerdən başqa yerə daşınması
 - ☒ Daxili malların statusunu dəyişmədən, gömrük nəzarəti altında ərazisinin bir yerindən başqa yerinə daşınması
 - ☐ Xarici malların idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanc anbarlarında gömrük nəzarəti altında yerləşdirilməsi
 - ☐ Xarici malların gömrük anbarlarında gömrük orqanlarının nəzarəti ilə yerləşdirilərək saxlanması
-

Sual: Saxlanc xüsusi gömrük proseduru nədir? (Çəki: 1)

- ☐ Malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan bir yerdən başqa yerə gömrük nəzarəti altında daşınması
 - ☐ Xarici malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük nəzarəti altında bir yerdən başqa yerə daşınması
 - ☐ Daxili malların statusunu dəyişmədən gömrük ərazisinin bir yerindən başqa yerinə daşınması
 - ☒ Xarici malların idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanc anbarlarında gömrük nəzarəti altında yerləşdirilməsi
 - ☐ Xarici malların gömrük anbarlarında gömrük orqanlarının nəzarəti ilə yerləşdirilərək saxlanması
-

Sual: Gömrük anbarı xüsusi gömrük proseduru nədir? (Çəki: 1)

- ☐ Malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan bir yerdən başqa yerə gömrük nəzarəti altında daşınması
- ☐ Xarici malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət

siyasəti tədbirləri tətbiq olunmadan gömrük nəzarəti altında bir yerdən başqa yerə daşınması

- ☐ Daxili malların statusunu dəyişmədən gömrük ərazisinin bir yerindən başqa yerinə daşınması
 - ☐ Xarici malların idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanma anbarlarında gömrük nəzarəti altında yerləşdirilməsi
 - ☒ Xarici malların gömrük anbarlarında gömrük orqanlarının nəzarəti ilə yerləşdirilərək saxlanması
-

Sual: Sərbəst zona nədir? (Çəki: 1)

- ☐ Gömrük ərazisindən xaricdə yerləşən, gətirilən mallara gömrük rüsumlarının və vergilərin, habelə ticarət siyasəti tədbirlərinin tətbiq olunmayan ərazi
 - ☒ Gömrük ərazisinin, gətirilən mallara gömrük rüsumlarının və vergilərin, habelə ticarət siyasəti tədbirlərinin tətbiq olunmayan hissəsi
 - ☐ Gömrük ərazisinin, aparılan mallara gömrük rüsumlarının və vergilərin, habelə ticarət siyasəti tədbirlərinin tətbiq olunmayan hissəsi
 - ☐ Gömrük ərazisinin, gətirilən mallara gömrük rüsumlarının və vergilərin tətbiq olunmayan hissəsi
 - ☐ Gömrük ərazisinin, ticarət siyasəti tədbirlərinin tətbiq olunmayan hissəsi
-

Sual: Gömrük ərazisində sərbəst zonanı kim yarada və ləğv edə bilər? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının şəxsləri
 - ☐ Azərbaycan Respublikasının hüquqi şəxsləri
 - ☐ Azərbaycan Respublikasının fiziki şəxsləri
 - ☐ Müvafiq icra hakimiyyəti orqanının lisenziyası əsasında Azərbaycan Respublikasının şəxsləri
 - ☒ Müvafiq icra hakimiyyəti orqanı
-

Sual: Sərbəst zonanın sahəsinin perimetrləri, giriş və çıxış məntəqələri: (Çəki: 1)

- ☐ Polis tərəfindən qorunur
 - ☒ Gömrük orqanlarının nəzarəti altında olur
 - ☐ Gömrük orqanlarının nəzarətindən azad olur
 - ☐ Gömrük orqanlarının nəzarəti altında olur
 - ☐ Gömrük orqanlarının nəzarəti altında olmur
-

Sual: Müvəqqəti idxal proseduru altında hansı mallar yerləşdirilir? (Çəki: 1)

- ☐ Emal üçün gömrük ərazisindən müvəqqəti ixrac edilən daxili mallar
 - ☒ Təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar
 - ☐ Vergilər, rüsumlar və ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük ərazisində bir və ya bir neçə emal əməliyyatında istifadə edilən xarici mallar
 - ☐ Gömrük rüsumlarından və vergilərdən azad edilməklə bu prosedurun məqsədinə uyğun olaraq istifadə üçün sərbəst dövriyyəyə buraxılan xarici mallar
 - ☐ Gömrük rüsumlarından və vergilərdən azad edilməklə sərbəst dövriyyəyə buraxılan xarici mallar
-

Sual: Son istifadə xüsusi gömrük proseduru altında hansı mallar yerləşdirilir? (Çəki: 1)

- ☐ Emal üçün gömrük ərazisindən müvəqqəti ixrac edilən daxili mallar
 - ☐ Təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar
 - ☐ Vergilər, rüsumlar və ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük ərazisində bir və ya bir neçə emal əməliyyatında istifadə edilən xarici mallar
 - ☒ Gömrük rüsumlarından və vergilərdən azad edilməklə bu prosedurun məqsədinə uyğun olaraq istifadə üçün sərbəst dövriyyəyə buraxılan xarici mallar
 - ☐ Gömrük rüsumlarından və vergilərdən azad edilməklə sərbəst dövriyyəyə buraxılan xarici mallar
-

Sual: Daxildə emal proseduru altında hansı mallar yerləşdirilir? (Çəki: 1)

- ☐ Emal üçün gömrük ərazisindən müvəqqəti ixrac edilən daxili mallar
 - ☐ Təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar
 - ☒ Vergilər, rüsumlar və ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük ərazisində bir və ya bir neçə emal əməliyyatında istifadə edilən xarici mallar
 - ☐ Gömrük rüsumlarından və vergilərdən azad edilməklə bu prosedurun məqsədinə uyğun olaraq istifadə üçün sərbəst dövriyyəyə buraxılan xarici mallar
 - ☐ Gömrük rüsumlarından və vergilərdən azad edilməklə sərbəst dövriyyəyə buraxılan xarici mallar
-

Sual: Xaricdə emal xüsusi gömrük proseduru altında hansı mallar yerləşdirilir? (Çəki: 1)

- ☒ Emal üçün gömrük ərazisindən müvəqqəti ixrac edilən daxili mallar
 - ☐ Təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar
 - ☐ Vergilər, rüsumlar və ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük ərazisində bir və ya bir neçə emal əməliyyatında istifadə edilən xarici mallar
 - ☐ Gömrük rüsumlarından və vergilərdən azad edilməklə bu prosedurun məqsədinə uyğun olaraq istifadə üçün sərbəst dövriyyəyə buraxılan xarici mallar
 - ☐ Gömrük rüsumlarından və vergilərdən azad edilməklə sərbəst dövriyyəyə buraxılan xarici mallar
-

Sual: Malların müvəqqəti idxal (ixrac) müddətləri, bir qayda olaraq, aşağıdakı zamanla məhdudlaşır: (Çəki: 1)

- ☐ 6 ay;
 - ☐ 1 il;
 - ☐ 2 il;
 - ☒ 3 il;
 - ☐ Qeyri-məhdud
-

Sual: Mallar Azərbaycan Respublikasının sərbəst zonalarında hansı müddətlərdə yerləşdirilə bilər? (Çəki: 1)

- ☐ 6 ay;
 - ☐ 1 il;
 - ☐ 2 il;
 - ☐ 3 il;
 - ☒ Qeyri-məhdud.
-

Sual: Azərbaycan Respublikasının sərbəst zonalarında hansı fəaliyyət növlərinə icazə verilir? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin müddəalarına riayət etmək şərti ilə malların idxalına və ixracına;
 - ☐ Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin müddəalarına riayət etmək şərti ilə mallarla istehsal və kommersiya fəaliyyətinə;
 - ☐ Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin müddəalarına riayət etmək şərti ilə malların topdan satışı fəaliyyətinə;
 - ☐ Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin müddəalarına riayət etmək şərti ilə mallarla istehsal fəaliyyətinə;
 - ☒ Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin müddəalarına riayət etmək şərti ilə malların pərakəndə satışı istisna edilməklə, mallarla istehsal və kommersiya fəaliyyətinə.
-

Sual: Xarici mallar Azərbaycan Respublikasının sərbəst zonalarına gətirilməsi və ya onların sərbəst zonalarda yerləşdirilməsi zamanı: (Çəki: 1)

- ☒ Gömrük rüsumları, vergilər alınmır, iqtisadi siyasət tədbirləri tətbiq edilmir
 - ☐ Gömrük rüsumları, vergilər alınmır, ancaq, iqtisadi siyasət tədbirləri tətbiq edilir;
 - ☐ Gömrük rüsumları, vergilər və digər gömrük ödənişləri ödənilir və iqtisadi siyasət tədbirlərinə və digər məhdudiyyətlərə riayət edilir;
 - ☐ Gömrük rüsumları ödənilir, digər məhdudiyyətlər qoyulmur;
 - ☐ Vergilər ödənilir, digər məhdudiyyətlər qoyulmur.
-

Sual: Mallar Azərbaycan Respublikasının sərbəst zonaları ərazisindən Azərbaycan Respublikasının gömrük ərazisinin qalan hissəsinə gətirilərkən və ya Azərbaycan Respublikasının hüduqlarından kənara aparılarkən: (Çəki: 1)

- ☐ Gömrük rüsumları, vergilər alınmır, iqtisadi siyasət tədbirləri tətbiq edilmir;
 - ☐ Gömrük rüsumları, vergilər alınmır, ancaq, iqtisadi siyasət tədbirləri tətbiq edilir;
 - ☐ Gömrük rüsumları, vergilər və digər gömrük ödənişləri ödənilir və iqtisadi siyasət tədbirlərinə və digər məhdudiyyətlərə riayət edilir;
 - ☐ Vergilər ödənilir, digər məhdudiyyətlər qoyulmur;
 - ☒ Malın mənşəyindən asılı olaraq gömrük rüsumları, vergilər alınır və iqtisadi siyasət tədbirləri tətbiq edilir
-

Sual: İxrac zamanı vergidən azad etmələr hansı əsasla qüvvəyə minir? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının gömrük qanunvericiliyi;
 - ☒ Azərbaycan Respublikasının vergi qanunvericiliyi;
 - ☐ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı;
 - ☐ Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin sərəncamı;
 - ☐ Azərbaycan Respublikasının Dövlət Gömrük komitəsinin sərəncamı.
-

Sual: Təkrar ixrac nə zaman bəyan olunur? (Çəki: 1)

- ☒ Mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən;
- ☐ Mallar Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılarkən;
- ☐ Mallar xarici ölkənin gömrük ərazisində olarkən;
- ☐ Mallar Azərbaycan Respublikasının gömrük ərazisində olarkən;
- ☐ Gətirilmiş malların Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılmasından

ən çox 6 ay öncə.

BÖLMƏ: 06

Ad	06
Suallardan	76
Maksimal faiz	76
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə görə gömrük rəsmiləşdirilməsi nədir? (Çəki: 1)

- ☐ Gömrük məqsədləri üçün Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirilən malların və nəqliyyat vasitələrinin statusunu müəyyən edən müddəaların məcmusu;
- ☐ Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrinə riayət edilməsini təmin etmək məqsədi ilə həyata keçirilən tədbirlər toplusu;
- ☐ Gömrük işi haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin icrasına nəzarət Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə edilmiş, Azərbaycan Respublikasının digər qanunvericiliyinə və Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrinə riayət edilməsini təmin etmək məqsədi ilə həyata keçirilən tədbirlərin məcmusu;
- ☒ Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin müddəalarına və tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müəyyən gömrük rejimi altında yerləşdirilməsi prosedurası və bu rejimin fəaliyyətinin başa çatması;
- ☐ İdxal, ixrac və tranzit məqsədləri üçün Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirilən malların və nəqliyyat vasitələrinin statusunu müəyyən edən müddəaların məcmusu.

Sual: Azərbaycan Respublikasında gömrük rəsmiləşdirilməsi hansı dildə aparılır? (Çəki: 1)

- ☒ Azərbaycan
- ☐ İngilis
- ☐ Türk
- ☐ Azərbaycan, ingilis, türk və ya rus dillərinin birində;
- ☐ Azərbaycan dilində və ya gömrük orqanının vəzifəli şəxsinin bildiyi xarici dildə.

Sual: Azərbaycan Respublikasının gömrük orqanlarına gömrük rəsmiləşdirilməsi üçün təqdim edilən sənədlər hansı xarici dildə ola bilər? (Çəki: 1)

- ☐ Fransız;
- ☐ İngilis
- ☐ Türk;
- ☐ İngilis, türk və ya rus dillərinin birində;
- ☒ Gömrük orqanının vəzifəli şəxsinin bildiyi xarici dildə.

Sual: Gömrük rəsmiləşdirilməsinin aparıldığı yer və vaxt: (Çəki: 1)

- ☐ Gömrük orqanlarının fəaliyyət zonasında və gömrük orqanlarının müəyyən olunmuş iş vaxtında;
 - ☒ Gömrük orqanlarının fəaliyyət zonasında və gömrük orqanlarının müəyyən olunmuş iş vaxtında, eləcə də, gömrük orqanlarının razılığı ilə başqa yerlərdə və iş vaxtından kənar vaxtlarda;
 - ☐ Gömrük məntəqələrində və gömrük orqanlarının müəyyən olunmuş iş vaxtında;
 - ☐ Gömrük məntəqələrinin xüsusi ofis texnikası ilə təmin olunmuş məkanında və gömrük orqanlarının müəyyən olunmuş iş vaxtında;
 - ☐ Gömrük orqanlarının fəaliyyət zonasında və gömrük orqanlarının müəyyən olunmuş iş vaxtında, eləcə də, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin icazəsi ilə başqa yerlərdə və iş vaxtından kənar vaxtlarda.
-

Sual: Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə görə gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydasının tətbiq edilmə hallarını və şərtlərini kim müəyyən edir? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının Milli Məclisi;
 - ☐ Azərbaycan Respublikasının Prezidenti;
 - ☐ Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin müddəaları;
 - ☒ Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi;
 - ☐ Gömrük orqanının səlahiyyətli nümayəndəsi.
-

Sual: Hansı mallara gömrük rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş qaydası tətbiq olunur? (Çəki: 1)

- ☐ Canlı heyvanlar, tez xarab olan mallar, radioaktiv maddələr, kütləvi informasiya vasitələri üçün məlumatlar və digər materiallar, Azərbaycan Respublikasının ali qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının ünvanlarına göndərilən və digər bu qəbildən olan mallar;
 - ☐ Azərbaycan Respublikasının ali qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının ünvanlarına göndərilən və digər bu qəbildən olan mallar;
 - ☒ Təbii fəlakətlər, gəzalar, bədbəxt hadisələr zamanı zəruri olan mallar, canlı heyvanlar, tez xarab olan mallar, radioaktiv maddələr, kütləvi informasiya vasitələri üçün məlumatlar və digər materiallar, Azərbaycan Respublikasının ali qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının ünvanlarına göndərilən və digər bu qəbildən olan mallar;
 - ☐ Təbii fəlakətlər, gəzalar, bədbəxt hadisələr zamanı zəruri olan mallar, canlı heyvanlar, tez xarab olan mallar;
 - ☐ Canlı heyvanlar, tez xarab olan mallar, radioaktiv maddələr, kütləvi informasiya vasitələri üçün məlumatlar və digər materiallar.
-

Sual: Gömrük rəsmiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının gömrük orqanları: (Çəki: 1)

- ☐ Mallardan prob götürmək və onların tədqiqatını (ekspertizasını) aparmaq hüququna malikdir;
- ☐ Mallardan nümunələr götürmək və onların tədqiqatını (ekspertizasını) aparmaq hüququna malikdir;
- ☐ Mallardan prob və nümunələr götürmək hüququna malikdir;
- ☒ Mallardan prob və nümunələr götürmək və onların tədqiqatını (ekspertizasını) aparmaq hüququna malikdir;

☐ Mallardan prob və nümunələr götürmək və onların tədqiqatını (ekspertizasını) aparmaq və onları müsadirə etmək hüququna malikdir.

Sual: Problar necə təsnifatlandırılır? (Çəki: 1)

- ☐ Birdəfəlik, nöqtəvi, və yoxlama problemləri;
 - ☐ Birdəfəlik (nöqtəvi), və yoxlama (arbitraj) problemləri;
 - ☒ Birdəfəlik (nöqtəvi), birləşmiş (orta) və yoxlama (arbitraj) problemləri;
 - ☐ Birdəfəlik, nöqtəvi, birləşmiş, orta və yoxlama (arbitraj) problemləri;
 - ☐ Birdəfəlik (nöqtəvi), birləşmiş (orta), yoxlama və arbitraj problemləri.
-

Sual: Birdəfəlik (nöqtəvi) prob nədir? (Çəki: 1)

- ☒ Malın analizi üçün bir nöqtədən bir qəbulda götürülən probdur;
 - ☐ Bir neçə nöqtəvi probun qarışdırılması nəticəsində əldə olunan maddənin probudur;
 - ☐ Birləşmiş probun arbitraj sınaqları tələb olunduqda istifadə edilməsi üçün qorunub saxlanan hissəsidir;
 - ☐ Malın orta hissəsindən götürülən probdur;
 - ☐ Əsas prob götürülmədən öncə, ilkin sınaq və yoxlama məqsədi ilə götürülən probdur.
-

Sual: Birləşmiş (orta) prob nədir? (Çəki: 1)

- ☐ Malın analizi üçün bir nöqtədən bir qəbulda götürülən probdur;
 - ☒ Bir neçə nöqtəvi probun qarışdırılması nəticəsində əldə olunan maddənin probudur;
 - ☐ Birləşmiş probun arbitraj sınaqları tələb olunduqda istifadə edilməsi üçün qorunub saxlanan hissəsidir;
 - ☐ Malın orta hissəsindən götürülən probdur;
 - ☐ Əsas prob götürülmədən öncə, ilkin sınaq və yoxlama məqsədi ilə götürülən probdur.
-

Sual: Yoxlama (arbitraj) probu nədir? (Çəki: 1)

- ☐ Malın analizi üçün bir nöqtədən bir qəbulda götürülən probdur;
 - ☐ Bir neçə nöqtəvi probun qarışdırılması nəticəsində əldə olunan maddədir;
 - ☒ Birləşmiş probun arbitraj sınaqları tələb olunduqda istifadə edilməsi üçün qorunub saxlanan hissəsidir;
 - ☐ Malın orta hissəsindən götürülən probdur;
 - ☐ Əsas prob götürülmədən öncə, ilkin sınaq və yoxlama məqsədi ilə götürülən probdur.
-

Sual: Gəmi sahibinin qanuni maraqlarını təmin etmək məqsədi ilə, yolda və ya dayanacaq zamanı gəmidə baş vermiş fəvqəladə hallar barədə gəmi kapitanının notarius tərəfindən təsdiq olunmuş ərizəsi necə adlanır? (Çəki: 1)

- ☐ Kapitan protokolu;
 - ☒ Dəniz protesti;
 - ☐ Gəmi aktı;
 - ☐ Dəniz aktı;
 - ☐ Kapitan manifesti.
-

Sual: Malların və nəqliyyat vasitələrinin əsas gömrük rəsmiləşdirilməsi və müəyyən gömrük rejimi altında yerləşdirilməsinə qədər gömrük işinə aid olan bütün hərəkətlərin məcmsu necə adlanır? (Çəki: 1)

- ☐ Hazırlıq əməliyyatları;
 - ☐ İbtidai əməliyyatlar;
 - ☒ İlkin əməliyyatlar;
 - ☐ Müvəqqəti saxlanı;
 - ☐ Bəyanetmə.
-

Sual: İlkin əməliyyatlar zamanı tədbirlər hansı ardıcılıqla həyata keçirilir? (Çəki: 1)

- ☐ Mallar, nəqliyyat vasitələri və lazımi sənədlər gömrük orqanının müəyyən etdiyi yerlərə çatdırılır, baş vermiş gəza və ya qarşısıalınmaz qüvvələrin təsiri və görülən tədbirlər barədə gömrük orqanlarına məlumat verilir, mallar və nəqliyyat vasitələri gömrük nəzarətinə təqdim edilir;
 - ☐ Mallar, nəqliyyat vasitələri və lazımi sənədlər gömrük orqanının müəyyən etdiyi yerlərə çatdırılır, mallar və nəqliyyat vasitələri gömrük nəzarətinə təqdim edilir;
 - ☐ Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirmək niyyəti barədə gömrük orqanlarına məlumat verilir, mallar, nəqliyyat vasitələri və lazımi sənədlər gömrük orqanının müəyyən etdiyi yerlərə çatdırılır, mallar və nəqliyyat vasitələri gömrük nəzarətinə təqdim edilir;
 - ☐ Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirmək niyyəti barədə gömrük orqanlarına məlumat verilir, mallar, nəqliyyat vasitələri və lazımi sənədlər gömrük orqanının müəyyən etdiyi yerlərə çatdırılır, baş vermiş gəza və ya qarşısıalınmaz qüvvələrin təsiri və görülən tədbirlər barədə gömrük orqanlarına məlumat verilir;
 - ☒ Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirmək niyyəti barədə gömrük orqanlarına məlumat verilir, mallar, nəqliyyat vasitələri və lazımi sənədlər gömrük orqanının müəyyən etdiyi yerlərə çatdırılır, baş vermiş gəza və ya qarşısıalınmaz qüvvələrin təsiri və görülən tədbirlər barədə gömrük orqanlarına məlumat verilir, mallar və nəqliyyat vasitələri gömrük nəzarətinə təqdim edilir.
-

Sual: Mallar və nəqliyyat vasitələri müəyyən gömrük rejimi altında yerləşdirilənədək: (Çəki: 1)

- ☐ Qısa bəyannamə tətbiq edilir;
 - ☒ Qısa bəyannamə tətbiq edilə bilər;
 - ☐ Qısa bəyannamə tətbiq edilmir;
 - ☐ Sərbəst anbar rejimi tətbiq edilir;
 - ☐ Heç bir rəsmiləşdirilmə aparılmır.
-

Sual: Hansı hallarda qısa bəyannamə verilmir? (Çəki: 1)

- ☐ Tranzit malların gömrük rəsmiləşdirilməsi zamanı;
- ☒ Əgər mallar təqdim etmə ilə eyni vaxtda və ya göstərilən müddətdə müəyyən gömrük rejimi altında yerləşdirilsə;
- ☐ Əgər mallar təqdim etmə ilə eyni vaxtda müəyyən gömrük rejimi altında yerləşdirilsə;
- ☐ Tez xarab olan malların gömrük rəsmiləşdirilməsi zamanı;
- ☐ Gömrük güzəştləri verilən malların gömrük rəsmiləşdirilməsi zamanı.

Sual: Mallar və nəqliyyat vasitələri hansı şərtlərdə müvəqqəti saxlanca verilir? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının gömrük orqanına təqdim edildiyi andan onların buraxılışına qədər;
 - ☐ Azərbaycan Respublikasının gömrük orqanına təqdim edildiyi andan onların buraxılışına qədər və ya seçilmiş gömrük rejiminə verilənədək;
 - ☐ Azərbaycan Respublikasının gömrük orqanına təqdim edildiyi andan onların seçilmiş gömrük rejiminə verilənədək, gömrük nəzarəti altında;
 - ☐ Azərbaycan Respublikasının gömrük orqanına təqdim edildiyi andan onların seçilmiş gömrük rejiminə verilənədək;
 - ☒ Azərbaycan Respublikasının gömrük orqanına təqdim edildiyi andan onların buraxılışına qədər və ya seçilmiş gömrük rejiminə verilənədək, gömrük nəzarəti altında.
-

Sual: Müvəqqəti saxlanc harada həyata keçirilir? (Çəki: 1)

- ☒ Xüsusi olaraq ayrılmış və hazırlanmış binalarda və ya başqa yerlərdə;
 - ☐ Xüsusi olaraq ayrılmış və hazırlanmış binalarda;
 - ☐ Azərbaycan Respublikasının gömrük ərazisində;
 - ☐ Azərbaycan Respublikasının gömrük orqanlarının ərazisində;
 - ☐ Sərbəst anbarlarda.
-

Sual: Müvəqqəti saxlanc anbarını kim təsis edə bilər? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının gömrük orqanları;
 - ☐ Azərbaycan şəxsləri;
 - ☒ Azərbaycan Respublikasının gömrük orqanları və Azərbaycan şəxsləri;
 - ☐ Azərbaycan Respublikasının gömrük orqanlarının məsuliyyətli şəxsləri;
 - ☐ Azərbaycan Respublikasının gömrük orqanları, Azərbaycan və xarici hüquqi və fiziki şəxsləri.
-

Sual: Ümumi halda müvəqqəti saxlanc anbarında malların və nəqliyyat vasitələrinin saxlanılmasının maksimum müddəti nə qədərdir? (Çəki: 1)

- ☐ 1 ay;
 - ☒ 2 ay;
 - ☐ 6 ay;
 - ☐ 1 il;
 - ☐ 2 il.
-

Sual: Azərbaycan Respublikasında gömrük brokeri kim ola bilər? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanından (Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi) icazə almış hüquqi şəxs olan müəssisələr;
- ☐ Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanından (Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi) icazə almış fiziki şəxslər;
- ☐ Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanından (Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi) lisenziya almış fiziki şəxslər;
- ☒ Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanından (Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi) lisenziya almış hüquqi şəxs olan müəssisələr;

☐ Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanından (Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi) lisenziya almış fiziki və ya hüquqi şəxslər.

Sual: Gömrük brokerinin hüquqları: (Çəki: 1)

- ☐ Təmsil etdiyi şəxsin tapşırığı ilə və öz hesabına öz adından gömrük rəsmiləşdirilməsi üzrə hər cür əməliyyat aparmaq və gömrük işi sahəsində digər vasitəçilik funksiyalarını yerinə yetirmək;
 - ☐ Təmsil etdiyi şəxsin tapşırığı ilə və onun hesabına onun adından gömrük rəsmiləşdirilməsi üzrə hər cür əməliyyat aparmaq və gömrük işi sahəsində digər vasitəçilik funksiyalarını yerinə yetirmək;
 - ☐ Təmsil etdiyi şəxsin tapşırığı ilə və öz hesabına onun adından gömrük rəsmiləşdirilməsi üzrə hər cür əməliyyat aparmaq və gömrük işi sahəsində digər vasitəçilik funksiyalarını yerinə yetirmək;
 - ☒ Təmsil etdiyi şəxsin tapşırığı ilə və onun hesabına öz adından gömrük rəsmiləşdirilməsi üzrə hər cür əməliyyat aparmaq və gömrük işi sahəsində digər vasitəçilik funksiyalarını yerinə yetirmək;
 - ☐ Təmsil etdiyi şəxsin tapşırığı ilə və onun hesabına öz adından gömrük rəsmiləşdirilməsi üzrə hər cür əməliyyat aparmaq.
-

Sual: Gömrük brokerinin vəzifələri və məsuliyyəti: (Çəki: 1)

- ☐ Gömrük nəzarəti və gömrük rəsmiləşdirmələri həyata keçirilərkən mal sahibi ilə bağladığı müqavilədən irəli gələn vəzifələri yerinə yetirir və həmin müqavilə çərçivəsində məsuliyyət daşıyır;
 - ☒ Gömrük nəzarəti və gömrük rəsmiləşdirmələri həyata keçirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən müstəqil olaraq malları keçirən şəxs kimi bütün vəzifələri yerinə yetirir və həmin şəxs kimi tam məsuliyyət daşıyır;
 - ☐ Gömrük nəzarəti həyata keçirilərkən mal sahibi ilə bağladığı müqavilədən irəli gələn vəzifələri yerinə yetirir və həmin müqavilə çərçivəsində məsuliyyət daşıyır;
 - ☐ Gömrük nəzarəti həyata keçirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən müstəqil olaraq malları keçirən şəxs kimi bütün vəzifələri yerinə yetirir və həmin şəxs kimi tam məsuliyyət daşıyır;
 - ☐ Gömrük rəsmiləşdirmələri həyata keçirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən müstəqil olaraq malları keçirən şəxs kimi bütün vəzifələri yerinə yetirir və həmin şəxs kimi tam məsuliyyət daşıyır.
-

Sual: Gömrük brokeri adından gömrük rəsmiləşdirilməsi ilə əlaqədar hərəkətləri yerinə yetirmək hüququnu kimlər ala bilər? (Çəki: 1)

- ☒ Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanından (Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi) ixtisas attestatı almış mütəxəssislər;
 - ☐ Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq işə götürülmüş Azərbaycan Respublikasının istənilən vətəndaşı;
 - ☐ Müvafiq ali təhsil almış mütəxəssislər;
 - ☐ Azərbaycan Respublikasının gömrük orqanlarında işləyən mütəxəssislər;
 - ☐ Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanından (Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi) lisenziya almış mütəxəssislər.
-

Sual: Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə görə daşıyıcı kimdir? (Çəki: 1)

- ☐ Faktiki olaraq malları keçirən şəxs;
 - ☐ Nəqliyyat vasitələrinin istifadəsi üçün məsul olan şəxs;
 - ☒ Faktiki olaraq malları keçirən şəxs və ya nəqliyyat vasitələrinin istifadəsi üçün məsul olan şəxs;
 - ☐ Keçirilən malların faktiki sahibi;
 - ☐ Gömrük rəsmiləşdirmələrini həyata keçirən gömrük brokeri.
-

Sual: Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə görə kimlər gömrük daşıyıcısı ola bilər? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış və Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyətindən gömrük daşıyıcısı kimi fəaliyyət göstərmək üçün lisenziya almış hüquqi şəxs olan müəssisələr;
 - ☐ Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs olan müəssisələr;
 - ☐ Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyətindən gömrük daşıyıcısı kimi fəaliyyət göstərmək üçün icazə almış hüquqi şəxs olan müəssisələr;
 - ☐ Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyətindən gömrük daşıyıcısı kimi fəaliyyət göstərmək üçün lisenziya almış hüquqi şəxs olan müəssisələr;
 - ☒ Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış və Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyətindən gömrük daşıyıcısı kimi fəaliyyət göstərmək üçün icazə almış hüquqi şəxs olan müəssisələr.
-

Sual: Mallar və nəqliyyat vasitələri hansı hallarda bəyan edilir? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən;
 - ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən və ya aid olduğu gömrük rejimi dəyişdirilən hallarda;
 - ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən və ya Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən olunan digər hallarda;
 - ☐ Aid olduğu gömrük rejimi dəyişdirilən, və ya Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən olunan digər hallarda;
 - ☒ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən və ya aid olduğu gömrük rejimi dəyişdirilən, habelə Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən olunan digər hallarda.
-

Sual: Deklarant kimdir? (Çəki: 1)

- ☐ Faktiki olaraq malları keçirən şəxs;
 - ☐ Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanından (Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi) icazə almış hüquqi şəxs olan müəssisə;
 - ☐ Malları və nəqliyyat vasitələrini gömrük sərhədindən keçirən şəxs;
 - ☒ Malları və nəqliyyat vasitələrini gömrük sərhədindən keçirən şəxs və ya təmsil etdiyi şəxsin tapşırığı ilə bu funksiyaları yerinə yetirən gömrük brokeri;
 - ☐ Malları və nəqliyyat vasitələrini gömrük sərhədindən keçirən gömrük brokeri.
-

Sual: Mallar və dəniz, çay və hava gəmiləri istisna edilməklə, nəqliyyat vasitələri harada və kimə bəyan edilir? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının gömrük sərhədini keçdiyi yerdə Azərbaycan

Respublikası gömrük orqanına;

- ☒ Gömrük rəsmiləşdirilməsini həyata keçirən Azərbaycan Respublikası gömrük orqanına;
 - ☐ Azərbaycan Respublikasının gömrük ərazisində istənilən gömrük orqanına;
 - ☐ Gömrük anbarlarında anbar sahibinə;
 - ☐ Gəldikləri və ya yola düşdükləri limanlarda yerləşən gömrük orqanına.
-

Sual: Dəniz, çay və hava gəmiləri harada və kimə bəyan edilir? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının gömrük sərhədini keçdiyi yerdə Azərbaycan Respublikası gömrük orqanına;
 - ☐ Gömrük rəsmiləşdirilməsini həyata keçirən Azərbaycan Respublikası gömrük orqanına;
 - ☐ Azərbaycan Respublikasının gömrük ərazisində istənilən gömrük orqanına;
 - ☐ Gömrük anbarlarında anbar sahibinə;
 - ☒ Gəldikləri və ya yola düşdükləri limanlarda yerləşən gömrük orqanına.
-

Sual: Mallar və onları daşıyan nəqliyyat vasitələrinin bəyannaməsi onların gömrük orqanına təqdim edildiyi tarixdən sonra ən gec neçə günə verilməlidir? (Çəki: 1)

- ☐ 1;
 - ☐ 3;
 - ☐ 5;
 - ☒ 10;
 - ☐ 30.
-

Sual: Azərbaycan Respublikası gömrük orqanı müəyyən olunmuş qaydada müvəqqəti və ya natamam bəyannamə verilməsinə icazə verə bilər: (Çəki: 1)

- ☒ Deklarant xüsusi səbəblər üzündən tam gömrük bəyannaməsi verə bilmədiyi hallarda;
 - ☐ Eyni mallar və nəqliyyat vasitələri eyni bir şəxs tərəfindən müntəzəm olaraq keçirildikdə;
 - ☐ Gömrük rəsmiləşdirilməsini təkmilləşdirmək məqsədi ilə;
 - ☐ Mallara müvəqqəti saxlanc anbarlarında baxış keçirilirsə;
 - ☐ Gömrük qanunvericiliyinə riayət etmək digər üsullarla mümkün olursa.
-

Sual: Azərbaycan Respublikası gömrük orqanı müəyyən müddət ərzində bir dövrü bəyannamə verilməsinə icazə verə bilər: (Çəki: 1)

- ☐ Deklarant xüsusi səbəblər üzündən tam gömrük bəyannaməsi verə bilmədiyi hallarda;
 - ☒ Eyni mallar və nəqliyyat vasitələri eyni bir şəxs tərəfindən müntəzəm olaraq keçirildikdə;
 - ☐ Gömrük rəsmiləşdirilməsini təkmilləşdirmək məqsədi ilə;
 - ☐ Mallara müvəqqəti saxlanc anbarlarında baxış keçirilirsə;
 - ☐ Gömrük qanunvericiliyinə riayət etmək digər üsullarla mümkün olursa.
-

Sual: Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti (Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi) malları və nəqliyyat vasitələrini bəyan etmənin

sadələşdirilmiş qaydasını müəyyən edə bilər: (Çəki: 1)

- ☐ Deklarant xüsusi səbəblər üzündən tam gömrük bəyannaməsi verə bilmədiyi hallarda;
 - ☐ Eyni mallar və nəqliyyat vasitələri eyni bir şəxs tərəfindən müntəzəm olaraq keçirildikdə;
 - ☒ Gömrük rəsmiləşdirilməsini təkmilləşdirmək məqsədi ilə;
 - ☐ Mallara müvəqqəti saxlanma anbarlarında baxış keçirilirsə;
 - ☐ Gömrük qanunvericiliyinə riayət etmək digər üsullarla mümkün olursa.
-

Sual: Sərnəşinin bəyannamə təqdim etmədən "yaşıl dəhliz"dən keçməsi nə cür başa düşülür? (Çəki: 1)

- ☐ Vergitutma obyektinə bu anda sahib olmadığını bəyan etməsi;
 - ☒ Özü ilə gətirilməsi və ya aparılması qadağan olunmuş yüklərə və ya vergitutma obyektinə bu anda sahib olmadığını bəyan etməsi;
 - ☐ Vergitutma obyektinə bu anda sahib olmadığını bəyan etməsi;
 - ☐ Vergitutma obyektinə bu anda sahib olduğunu bəyan etməsi;
 - ☐ Özü ilə gətirilməsi və ya aparılması qadağan olunmuş yüklərə və ya vergitutma obyektinə bu anda sahib olduğunu bəyan etməsi.
-

Sual: Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan hallar istisna olmaqla kimlər malları və nəqliyyat vasitələrini Azərbaycan Respublikasına gətirmək və Azərbaycan Respublikasından aparmaq hüququndan məhrum edilə bilər? (Çəki: 1)

- ☐ Diplomantik agentlər;
 - ☐ Azərbaycan Respublikasının hüquqi şəxsləri;
 - ☐ Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri;
 - ☐ Xarici hüquqi şəxslər;
 - ☒ Heç kim.
-

Sual: Hansı hallarda malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından aparılması qadağan edilə bilər? (Çəki: 1)

- ☐ Dövlət təhlükəsizliyinin qorunması baxımından;
 - ☐ Dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhəlinin mənəviyyatının, insanların həyat və sağlamlığının, heyvanların və bitkilərin, ətraf mühitin qorunması baxımından;
 - ☐ Azərbaycan istehlakçılarının mənafeyinin qorunması baxımından;
 - ☐ Dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhəlinin mənəviyyatının, insanların həyat və sağlamlığının, heyvanların və bitkilərin, ətraf mühitin, Azərbaycan xalqının və xarici ölkə xalqlarının bədi, tarixi və arxeoloji sərvətlərinin, mülkiyyət hüququnun, o cümlədən intellektual mülkiyyət obyektlərinin, gətirilən malların Azərbaycan istehlakçılarının mənafeyinin qorunması baxımından;
 - ☒ Dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhəlinin mənəviyyatının, insanların həyat və sağlamlığının, heyvanların və bitkilərin, ətraf mühitin, Azərbaycan xalqının və xarici ölkə xalqlarının bədi, tarixi və arxeoloji sərvətlərinin, mülkiyyət hüququnun, o cümlədən intellektual mülkiyyət obyektlərinin, gətirilən malların Azərbaycan istehlakçılarının mənafeyinin qorunması baxımından və Azərbaycan Respublikasının başqa maraqları nəzərə alınaraq.
-

Sual: Dərhal çıxarılması mümkün olmayan qadağan olunmuş malların müvəqqəti

saxlanma anbarlarında maksimum saxlanma müddəti neçə gündür? (Çəki: 1)

- ☐ 1;
 - ☒ 3;
 - ☐ 5;
 - ☐ 10;
 - ☐ 30.
-

Sual: Yük gömrük bəyannaməsi (YGB) dəsti neçə nüsxə olmalıdır? (Çəki: 1)

- ☐ 1;
 - ☐ 2;
 - ☐ 3;
 - ☐ 4;
 - ☒ 5.
-

Sual: Doldurulmuş YGB-nin nüsxələri necə bölüşdürülür? (Çəki: 1)

- ☐ 1-ci nüsxə gömrük statistika şöbəsinə verilir, 2-ci nüsxə gömrük orqanında arxivləşdirilir, 3-cü nüsxə deklaranta verilir, 4-cü nüsxə, ixracat zamanı mal müşaiyət sənədlərinə əlavə olunur və sərhəd gömrük məntəqəsinə göndərilir, idxalat zamanı deklaranta verilir;
 - ☐ 1-ci nüsxə gömrük orqanında arxivləşdirilir, 2-ci nüsxə gömrük statistika şöbəsinə verilir, 3-cü nüsxə, ixracat zamanı mal müşaiyət sənədlərinə əlavə olunur və sərhəd gömrük məntəqəsinə göndərilir, idxalat zamanı deklaranta verilir, 4-cü nüsxə deklaranta verilir;
 - ☒ 1-ci nüsxə gömrük orqanında arxivləşdirilir, 2-ci nüsxə gömrük statistika şöbəsinə verilir, 3-cü nüsxə deklaranta verilir, 4-cü nüsxə, ixracat zamanı mal müşaiyət sənədlərinə əlavə olunur və sərhəd gömrük məntəqəsinə göndərilir, idxalat zamanı deklaranta verilir;
 - ☐ 1-ci nüsxə gömrük orqanında arxivləşdirilir, 2-ci nüsxə gömrük statistika şöbəsinə verilir, 3-cü nüsxə deklaranta verilir;
 - ☐ 1-ci nüsxə gömrük orqanında arxivləşdirilir, 2-ci nüsxə gömrük statistika şöbəsinə verilir.
-

Sual: YGB hansı üsulla doldurulur? (Çəki: 1)

- ☐ Çap hərfləri ilə, əllə;
 - ☐ Yazı hərfləri ilə, əllə;
 - ☐ Çap makinasında;
 - ☐ Kompyüterdə;
 - ☒ Çap makinasında və ya kompyüterdə.
-

Sual: Dəyər göstəriciləri neçə işarədən çox olarsa YGB-nin müvafiq qrafasının əllə doldurulmasına icazə verilir? (Çəki: 1)

- ☐ 3;
 - ☐ 6;
 - ☒ 9;
 - ☐ 12;
 - ☐ 15.
-

Sual: Bir YGB-də ən çox neçə adda mal bəyan edilə bilər? (Çəki: 1)

- ☐ 1;
 - ☐ 10;
 - ☐ 50;
 - ☒ 100;
 - ☐ 200.
-

Sual: Mal göndərən fiziki şəxsdirsə YGB-nin 2-ci qrafasında ("Göndərən") hansı məlumat olmalıdır? (Çəki: 1)

- ☒ Gömrük orqanları tərəfindən verilmiş identifikasiya kodu, şəxsin soyadı, adı, atasının adı, onun şəxsiyyətini təsdiq edən məlumat və ünvan, Vergilər Nazirliyindən alınmış sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa səlahiyyət verən şəhadətnamənin nömrəsi və verilmə tarixi;
 - ☐ Gömrük orqanları tərəfindən verilmiş identifikasiya kodu, şəxsin soyadı, adı, atasının adı; Şəxsin soyadı, adı, atasının adı, onun şəxsiyyətini təsdiq edən məlumat və ünvan, Vergilər Nazirliyindən alınmış sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa səlahiyyət verən şəhadətnamənin nömrəsi və verilmə tarixi;
 - ☐ Gömrük orqanları tərəfindən verilmiş identifikasiya kodu, şəxsin soyadı, adı, atasının adı, onun şəxsiyyətini təsdiq edən məlumat və ünvan;
 - ☐ Gömrük orqanları tərəfindən verilmiş identifikasiya kodu, şəxsin soyadı, adı, atasının adı, Vergilər Nazirliyindən alınmış sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa səlahiyyət verən şəhadətnamənin nömrəsi və verilmə tarixi.
 - ☐ Gömrük orqanları tərəfindən verilmiş identifikasiya kodu, şəxsin soyadı, adı, atasının adı, onun şəxsiyyətini təsdiq edən məlumat və ünvan.
-

Sual: Mal göndərən hüquqi şəxsdirsə YGB-nin 2-ci qrafasında ("Göndərən") hansı məlumat olmalıdır? (Çəki: 1)

- ☐ Hüquqi şəxsin adı və ünvanı, Ədliyyə Nazirliyi tərəfindən verilmiş qeydiyyat haqqında şəhadətnamənin nömrəsi və verilmə tarixi;
 - ☐ Dövlət Statistika Komitəsi tərəfindən verilmiş identifikasiya kodu, Ədliyyə Nazirliyi tərəfindən verilmiş qeydiyyat haqqında şəhadətnamənin nömrəsi və verilmə tarixi;
 - ☐ Dövlət Statistika Komitəsi tərəfindən verilmiş identifikasiya kodu, hüquqi şəxsin adı və ünvanı;
 - ☒ Dövlət Statistika Komitəsi tərəfindən verilmiş identifikasiya kodu, hüquqi şəxsin adı və ünvanı, Ədliyyə Nazirliyi tərəfindən verilmiş qeydiyyat haqqında şəhadətnamənin nömrəsi və verilmə tarixi;
 - ☐ Dövlət Statistika Komitəsi tərəfindən verilmiş identifikasiya kodu, hüquqi şəxsin adı və ünvanı, Ədliyyə Nazirliyi tərəfindən verilmiş qeydiyyat haqqında şəhadətnamənin nömrəsi və verilmə tarixi, Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş lisenziyanın nömrəsi və verilmə tarixi.
-

Sual: YGB-nin 3-cü qrafasında ("Əlavə vərəqlər") hansı məlumat olur? (Çəki: 1)

- ☐ Əlavə vərəqlərin sıra nömrəsi və YGB daxil olmaqla, vərəqlərin ümumi sayı göstərilir;
- ☐ Əlavə vərəqlər varsa, onların sıra nömrəsi və vərəqlərin ümumi sayı göstərilir, əlavə vərəqlər yoxdursa, qrafa doldurulmur;
- ☒ Əlavə vərəqlər varsa, onların sıra nömrəsi və YGB daxil olmaqla, vərəqlərin ümumi sayı göstərilir, əlavə vərəqlər yoxdursa, qrafa doldurulmur;

- ☐ Əlavə vərəqlər varsa, onların sıra nömrəsi və YGB daxil olmaqla, vərəqlərin ümumi sayı göstərilir, əlavə vərəqlər yoxdursa, qrafada bu barədə müvafiq qeyd olunur;
 - ☐ Əlavə vərəqlərin ümumi sayı göstərilir.
-

Sual: YGB-nin 8-ci grafasında ("Mal alan") hansı məlumat olmalıdır? (Çəki: 1)

- ☒ Mal alan fiziki şəxslərin soyadı, adı, atasının adı və ünvanı, hüquqi şəxslərin adı və ünvanı;
 - ☐ Mal alan fiziki şəxslərin soyadı, adı, atasının, hüquqi şəxslərin adı;
 - ☐ Mal alan ölkənin adı;
 - ☐ Mal alan ölkənin adı və dünya ölkələrinin təsnifatına uyğun ölkənin qısa adı;
 - ☐ Mal alan fiziki şəxslərin soyadı, adı, atasının adı və ünvanı, hüquqi şəxslərin adı və ünvanı, mal alan ölkənin dünya ölkələrinin təsnifatına uyğun qısa adı.
-

Sual: Maliyyə məsələlərinin tənzimlənməsində məsul şəxs hansı əməliyyatları həyata keçirir? (Çəki: 1)

- ☐ Ödənişsiz əsasda və oxşar sövdələşmələr zamanı gömrük rəsmiləşdirmələri üçün malların kommersiya, nəqliyyat, bank, mühasibat və digər təsdiqedicə sənədlə təyin olunan faktura dəyərini müəyyənləşdirir;
 - ☒ Ödənişsiz əsasda sövdələşmələr zamanı və qanunla müəyyən olunmuş digər hallarda gömrük rəsmiləşdirmələri üçün kommersiya, nəqliyyat, bank, mühasibat və digər təsdiqedicə sənədlərlə əsasda malların gömrük dəyərini müəyyənləşdirir;
 - ☐ Malların kommersiya, nəqliyyat, bank, mühasibat və digər təsdiqedicə sənədlə təyin olunan faktura dəyərini müəyyənləşdirir;
 - ☐ Ödənişsiz əsasda malların faktura dəyərini müəyyənləşdirir;
 - ☐ Malların kommersiya, nəqliyyat, bank, mühasibat və digər təsdiqedicə sənədlə təyin olunan gömrük dəyərini müəyyənləşdirir.
-

Sual: YGB-nin 9-cu grafasında ("Maliyyə məsələlərinin tənzimlənməsində məsul şəxs") hansı məlumatlar bildirilir? (Çəki: 1)

- ☐ Dövlət Statistika Komitəsi tərəfindən verilmiş identifikasiya kodu, hüquqi şəxsin adı və ünvanı;
 - ☐ Fiziki şəxslərə, Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş identifikasiya kodu, şəxsin soyadı, adı, atasının adı, ünvanı və onun şəxsiyyətini təsdiq edən sənəd barədə məlumat, hüquqi şəxslərə, Dövlət Statistika Komitəsi tərəfindən verilmiş identifikasiya kodu, hüquqi şəxsin adı və ünvanı;
 - ☐ Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş identifikasiya kodu, şəxsin soyadı, adı, atasının adı, ünvanı və onun şəxsiyyətini təsdiq edən sənəd barədə məlumat;
 - ☐ Fiziki şəxslərə, Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş identifikasiya kodu, şəxsin soyadı, adı, atasının adı, ünvanı və onun şəxsiyyətini təsdiq edən sənəd barədə məlumat, hüquqi şəxslərə, Dövlət Statistika Komitəsi tərəfindən verilmiş identifikasiya kodu, hüquqi şəxsin adı və ünvanı;
 - ☒ Fiziki şəxslərə, Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş identifikasiya kodu, şəxsin soyadı, adı, atasının adı, ünvanı və onun şəxsiyyətini təsdiq edən sənəd barədə məlumat, hüquqi şəxslərə, Dövlət Statistika Komitəsi tərəfindən verilmiş identifikasiya kodu, hüquqi şəxsin adı və ünvanı, hər ikisinə, Vergilər Nazirliyi tərəfindən verilmiş vegi ödəyicisinin uçot nömrəsi.
-

Sual: YGB-nin 15-ci grafasında ("Göndərən ölkə") hansı məlumat olur? (Çəki: 1)

- ☐ Dünya ölkələrinin təsnifatına uyğun olaraq malın mənşə ölkəsinin qısa adı;
 - ☐ Malın mənşə ölkəsinin adı və dünya ölkələrinin təsnifatına uyğun olaraq qısa adı;
 - ☐ Göndərən ölkənin adı və dünya ölkələrinin təsnifatına uyğun olaraq qısa adı;
 - ☒ Dünya ölkələrinin təsnifatına uyğun olaraq göndərən ölkənin qısa adı;
 - ☐ Göndərən ölkənin adı.
-

Sual: YGB-nin 16-ci grafasında ("Mənşə ölkəsi") hansı məlumat olur? (Çəki: 1)

- ☒ Dünya ölkələrinin təsnifatına uyğun olaraq malın mənşə ölkəsinin qısa adı;
 - ☐ Malın mənşə ölkəsinin adı və dünya ölkələrinin təsnifatına uyğun olaraq qısa adı;
 - ☐ Göndərən ölkənin adı və dünya ölkələrinin təsnifatına uyğun olaraq qısa adı;
 - ☐ Dünya ölkələrinin təsnifatına uyğun olaraq göndərən ölkənin qısa adı;
 - ☐ Göndərən ölkənin adı.
-

Sual: YGB-nin 20-ci grafasında ("Göndərmə şərtləri") hansı məlumat olur? (Çəki: 1)

- ☒ Göndərmə şərtlərinin iki rəqəmli kodu, onun hər fə işarə edilmiş qısa adı, hesablaşma üsulunun üç rəqəmli kodu;
 - ☐ Malın mənşə ölkəsinin adı və dünya ölkələrinin təsnifatına uyğun olaraq qısa adı;
 - ☐ Göndərən ölkənin adı və dünya ölkələrinin təsnifatına uyğun olaraq qısa adı;
 - ☐ Malın faktura dəyərini ifadə edən valyutanın rəqəmli kodu;
 - ☐ Sövdələşmə xarakterinin iki rəqəmli kodu, əgər göndərişlərin xüsusi şərtləri varsa, onları xarakterizə edən üçüncü rəqəmsal işarə.
-

Sual: Hesablaşma üsulunun üç rəqəmli kodunda "001" işarəsi hansı hesablaşma üsulunu nəzərdə tutur? (Çəki: 1)

- ☒ Malın dəyəi öncədən ödənilib;
 - ☐ Malın dəyəi sonra ödəniləcək;
 - ☐ Akkreditiv;
 - ☐ Barter;
 - ☐ Lizing.
-

Sual: Hesablaşma üsulunun üç rəqəmli kodunda "002" işarəsi hansı hesablaşma üsulunu nəzərdə tutur? (Çəki: 1)

- ☐ Malın dəyəi öncədən ödənilib;
 - ☐ Malın dəyəi sonra ödəniləcək;
 - ☒ Akkreditiv;
 - ☐ Barter;
 - ☐ Lizing.
-

Sual: Hesablaşma üsulunun üç rəqəmli kodunda "003" işarəsi hansı hesablaşma üsulunu nəzərdə tutur? (Çəki: 1)

- ☐ Malın dəyəi öncədən ödənilib;
 - ☒ Malın dəyəi sonra ödəniləcək;
 - ☐ Akkreditiv;
 - ☐ Barter;
 - ☐ Lizing.
-

Sual: YGB-nin 22-ci qrafasında ("Valyuta və malların ümumi dəyəri") hansı məlumatlar olmalıdır? (Çəki: 1)

- ☐ Göndərmə şərtlinin iki rəqəmli kodu, onun hərflə işarə edilmiş qısa adı, hesablaşma üsulunun kodu;
 - ☐ Malın mənşə ölkəsinin adı və dünya ölkələrinin təsnifatına uyğun olaraq qısa adı;
 - ☐ Göndərən ölkənin adı və dünya ölkələrinin təsnifatına uyğun olaraq qısa adı;
 - ☒ Malın faktura dəyərini ifadə edən valyutanın rəqəmli kodu və malların həmin valyuta ilə ifadə olunmuş ümumi faktura dəyəri;
 - ☐ Sövdələşmə xarakterinin iki rəqəmli kodu, əgər göndərişlərin xüsusi şərtləri varsa, onları xarakterizə edən üçüncü rəqəmsal işarə.
-

Sual: YGB-nin 23-cü qrafasında ("Valyuta məzənnəsi") hansı məlumat olmalıdır? (Çəki: 1)

- ☐ Göndərmə şərtlinin iki rəqəmli kodu, onun hərflə işarə edilmiş qısa adı, hesablaşma üsulunun kodu;
 - ☒ Gömrük rəsmiləşdirmələri aparılan tarixdə malın faktura dəyərini ifadə edən valyutanın Azərbaycan manatına olan Mərkəzi Bankın elan etdiyi məzənnə;
 - ☐ Hesablaşmaların aparıldığı valyutanın müqavilə bağlanmış tarixdə Azərbaycan manatına olan Mərkəzi Bankın elan etdiyi məzənnə;
 - ☐ Malın faktura dəyərini ifadə edən valyutanın rəqəmli kodu və malların həmin valyuta ilə ifadə olunmuş ümumi faktura dəyəri;
 - ☐ Sövdələşmə xarakterinin iki rəqəmli kodu, əgər göndərişlərin xüsusi şərtləri varsa, onları xarakterizə edən üçüncü rəqəmsal işarə.
-

Sual: YGB-nin 24-cü qrafasında ("Sövdələşmənin xarakteri") hansı məlumatlar olmalıdır? (Çəki: 1)

- ☐ Göndərmə şərtlinin iki rəqəmli kodu, onun hərflə işarə edilmiş qısa adı, hesablaşma üsulunun kodu;
 - ☐ Malın mənşə ölkəsinin adı və dünya ölkələrinin təsnifatına uyğun olaraq qısa adı;
 - ☐ Göndərən ölkənin adı və dünya ölkələrinin təsnifatına uyğun olaraq qısa adı;
 - ☐ Malın faktura dəyərini ifadə edən valyutanın rəqəmli kodu və malların həmin valyuta ilə ifadə olunmuş ümumi faktura dəyəri;
 - ☒ Sövdələşmə xarakterinin iki rəqəmli kodu, əgər göndərişlərin xüsusi şərtləri varsa, onları xarakterizə edən və ikirəqəmli kodun önündə yazılan üçüncü rəqəm.
-

Sual: İkirəqəmli kodun önündə yazılan "1" rəqəmi sövdələşmənin hansı xüsusi xarakterini nəzərdə tutur? (Çəki: 1)

- ☒ Xaici kreditlər hesabına göndəriş;
 - ☐ Dövlət kreditləri hesabına göndəriş;
 - ☐ Kommersiya kreditləri hesabına göndəriş;
 - ☐ Birgə müəssisələrin, beynəlxalq birlik və təşkilatların nizamnamə fondunun vəsaiti hesabına həyata keçirilən mal göndərişləri;
 - ☐ Yeni texnika və texnologiya nümunələrinin göndərişləri.
-

Sual: İkirəqəmli kodun önündə yazılan "2" rəqəmi sövdələşmənin hansı xüsusi xarakterini nəzərdə tutur? (Çəki: 1)

- ☐ Xaici kreditlər hesabına göndəriş;

- ☒ Dövlət kreditləri hesabına göndəriş;
 - ☐ Kommersiya kreditləri hesabına göndəriş;
 - ☐ Birgə müəssisələrin, beynəlxalq birlik və təşkilatların nizamnamə fondunun vəsaiti hesabına həyata keçirilən mal göndərişləri;
 - ☐ Yeni texnika və texnologiya nümunələrinin göndərişləri.
-

Sual: İkireqəmli kodun önündə yazılan “3” rəqəmi sövdələşmənin hansı xüsusi xarakterini nəzərdə tutur? (Çəki: 1)

- ☐ Xaici kreditlər hesabına göndəriş;
 - ☐ Dövlət kreditləri hesabına göndəriş;
 - ☒ Kommersiya kreditləri hesabına göndəriş;
 - ☐ Birgə müəssisələrin, beynəlxalq birlik və təşkilatların nizamnamə fondunun vəsaiti hesabına həyata keçirilən mal göndərişləri;
 - ☐ Yeni texnika və texnologiya nümunələrinin göndərişləri.
-

Sual: İkireqəmli kodun önündə yazılan “4” rəqəmi sövdələşmənin hansı xüsusi xarakterini nəzərdə tutur? (Çəki: 1)

- ☐ Xaici kreditlər hesabına göndəriş;
 - ☐ Dövlət kreditləri hesabına göndəriş;
 - ☐ Kommersiya kreditləri hesabına göndəriş;
 - ☒ Birgə müəssisələrin, beynəlxalq birlik və təşkilatların nizamnamə fondunun vəsaiti hesabına həyata keçirilən mal göndərişləri;
 - ☐ Yeni texnika və texnologiya nümunələrinin göndərişləri.
-

Sual: İkireqəmli kodun önündə yazılan “7” rəqəmi sövdələşmənin hansı xüsusi xarakterini nəzərdə tutur? (Çəki: 1)

- ☐ Xaici kreditlər hesabına göndəriş;
 - ☐ Dövlət kreditləri hesabına göndəriş;
 - ☐ Kommersiya kreditləri hesabına göndəriş;
 - ☐ Birgə müəssisələrin, beynəlxalq birlik və təşkilatların nizamnamə fondunun vəsaiti hesabına həyata keçirilən mal göndərişləri;
 - ☒ Yeni texnika və texnologiya nümunələrinin göndərişləri.
-

Sual: YGB-nin 28-ci grafasında (“Maliyyə və bank məlumatları”) hansı məlumatlar olmalıdır? (Çəki: 1)

- ☐ Sövdələşmə xarakterinin iki rəqəmli kodu, əgər göndərişlərin xüsusi şərtləri varsa, onları xarakterizə edən və ikireqəmli kodun önündə yazılan üçüncü rəqəm;
 - ☐ Göndərmə şərtinin iki rəqəmli kodu, onun hərflə işarə edilmiş qısa adı, hesablama üsulunun kodu;
 - ☐ Malın faktura dəyərini ifadə edən valyutanın rəqəmli kodu və malların həmin valyuta ilə ifadə olunmuş ümumi faktura dəyəri;
 - ☒ Valyuta nəzarəti sənədinin nömrəsi, müvəkkil bankın qısaldılmış adı və identifikasiya nömrəsi, xarici ticarət iştirakçısı olan hüquqi və ya fiziki şəxsin manat və valyuta hesablarının nömrəsi, vergi ödəyicisinin uçot nömrəsi;
 - ☐ XİF MN-yə uyğun olaraq malların 9 rəqəmli kodları.
-

Sual: YGB-nin 33-ci grafasında ("Malın kodu") hansı məlumat olmalıdır? (Çəki: 1)

- ☐ Sövdələşmə xarakterinin iki rəqəmli kodu, əgər göndərişlərin xüsusi şərtləri varsa, onları xarakterizə edən və ikirəqəmli kodun önündə yazılan üçüncü rəqəm;
 - ☐ Göndərmə şərtlinin iki rəqəmli kodu, onun hərflə işarə edilmiş qısa adı, hesablama üsulunun kodu;
 - ☐ Malın faktura dəyərini ifadə edən valyutanın rəqəmli kodu və malların həmin valyuta ilə ifadə olunmuş ümumi faktura dəyəri;
 - ☐ Valyuta nəzarəti sənədinin nömrəsi, müvəkkil bankın qısaldılmış adı və identifikasiya nömrəsi, xarici ticarət iştirakçısı olan hüquqi və ya fiziki şəxsin manat və valyuta hesablarının nömrəsi, vergi ödəyicisinin uçot nömrəsi;
 - ☒ XİF MN-yə uyğun olaraq malların 9 rəqəmli kodları.
-

Sual: Netto, brutto, tara çəkiləri nədir? (Çəki: 1)

- ☐ Netto - malın xalis çəkisi, - brutto qabın çəkisi, tara – malın gəbləşdirilmiş halda ümumi çəkisidir;
 - ☐ Brutto - malın xalis çəkisi, tara - qabın çəkisi, – netto malın gəbləşdirilmiş halda ümumi çəkisidir;
 - ☐ Tara - malın xalis çəkisi, - netto qabın çəkisi, brutto – malın gəbləşdirilmiş halda ümumi çəkisidir;
 - ☒ Netto - malın xalis çəkisi, tara - qabın çəkisi, brutto – malın gəbləşdirilmiş halda ümumi çəkisidir;
 - ☐ Brutto - malın xalis çəkisi, netto - qabın çəkisi, tara – malın gəbləşdirilmiş halda ümumi çəkisidir.
-

Sual: YGB-nin 35-ci grafasında ("Brutto çəki") hansı məlumat olmalıdır? (Çəki: 1)

- ☐ Malların qəbləşdirma vasitələri nəzərə alınmadan xalis çəkisi, tam kiloqramlarla;
 - ☒ Malların qəbləşdirma vasitələri ilə birlikdə ümumi çəkisi, tam kiloqramlarla;
 - ☐ Gömrük tədiyyələrinin ödənişi üzrə milli təsnifata uyğun olaraq, güzəştlərə əsas verən xüsusiyyətlər;
 - ☐ Alınmış lisenziyaya müvafiq olaraq, ayrılmış kvotanın fiziki ölçü vahidi ilə qalığı;
 - ☐ Bəyan olunan malların milli qanunvericiliklə müəyyən olunmuş valyutada və qaydada göstərilmiş gömrük dəyəri.
-

Sual: YGB-nin 36-cı grafasında ("Preferensiya") hansı məlumat olmalıdır? (Çəki: 1)

- ☐ Malların qəbləşdirma vasitələri nəzərə alınmadan xalis çəkisi, tam kiloqramlarla;
 - ☐ Malların qəbləşdirma vasitələri ilə birlikdə ümumi çəkisi, tam kiloqramlarla;
 - ☒ Gömrük tədiyyələrinin ödənişi üzrə milli təsnifata uyğun olaraq, güzəştlərə əsas verən xüsusiyyətlər;
 - ☐ Alınmış lisenziyaya müvafiq olaraq, ayrılmış kvotanın fiziki ölçü vahidi ilə qalığı;
 - ☐ Bəyan olunan malların milli qanunvericiliklə müəyyən olunmuş valyutada və qaydada göstərilmiş gömrük dəyəri.
-

Sual: YGB-nin 38-ci grafasında ("Netto çəki") hansı məlumat olmalıdır? (Çəki: 1)

- ☒ Malların qəbləşdirma vasitələri nəzərə alınmadan xalis çəkisi, tam kiloqramlarla;
- ☐ Malların qəbləşdirma vasitələri ilə birlikdə ümumi çəkisi, tam kiloqramlarla;
- ☐ Gömrük tədiyyələrinin ödənişi üzrə milli təsnifata uyğun olaraq, güzəştlərə əsas verən xüsusiyyətlər;

- ☐ Alınmış lisenziyaya müvafiq olaraq, ayrılmış kvotanın fiziki ölçü vahidi ilə qalığı;
 - ☐ Bəyan olunan malların milli qanunvericiliklə müəyyən olunmuş valyutada və qaydada göstərilmiş gömrük dəyəri.
-

Sual: YGB-nin 39-cu qrafasında ("Kvota") hansı məlumat olmalıdır? (Çəki: 1)

- ☐ Malların qablaşdırma vasitələri nəzərə alınmadan xalis çəkisi, tam kiloqramlarla;
 - ☐ Malların qablaşdırma vasitələri ilə birlikdə ümumi çəkisi, tam kiloqramlarla;
 - ☐ Gömrük tədiyyələrinin ödənişi üzrə milli təsnifata uyğun olaraq, güzəştlərə əsas verən xüsusiyyətlər;
 - ☒ Alınmış lisenziyaya müvafiq olaraq, ayrılmış kvotanın fiziki ölçü vahidi ilə qalığı;
 - ☐ Bəyan olunan malların milli qanunvericiliklə müəyyən olunmuş valyutada və qaydada göstərilmiş gömrük dəyəri.
-

Sual: YGB-nin 45-ci qrafasında ("Gömrük dəyəri") hansı məlumat olmalıdır? (Çəki: 1)

- ☐ Malların qablaşdırma vasitələri nəzərə alınmadan xalis çəkisi, tam kiloqramlarla;
 - ☐ Malların qablaşdırma vasitələri ilə birlikdə ümumi çəkisi, tam kiloqramlarla;
 - ☐ Gömrük tədiyyələrinin ödənişi üzrə milli təsnifata uyğun olaraq, güzəştlərə əsas verən xüsusiyyətlər;
 - ☐ Alınmış lisenziyaya müvafiq olaraq, ayrılmış kvotanın fiziki ölçü vahidi ilə qalığı;
 - ☒ Bəyan olunan malların milli qanunvericiliklə müəyyən olunmuş valyutada və qaydada göstərilmiş gömrük dəyəri.
-

Sual: YGB-nin 44-cü qrafasında ("Əlavə məlumat/təqdim olunan sənədlər") hansı məlumatlar olur? (Çəki: 1)

- ☒ Fəaliyyət üçün verilmiş icazənin nömrəsi, verildiyi tarix, fəaliyyət müddəti, nəqliyyat sənədinin nömrəsi, daşınma cədvəlinin nömrəsi və tarixi, müqavilənin (kontraktın, sazişin) nömrəsi, tarixi, ona olunmuş əlavələr və düzəlişlərin nömrəsi və tarixi, lazım olan hallarda digər dövlət orqanlarının verdiyi icazənin nömrəsi və tarixi, malların gömrük ərazisindən xaricdə emalına verilən icazənin nömrəsi, tarixi və fəaliyyət müddəti, malların mənşə sertifikatları haqqında məlumat, gömrük ödənişlərinin alınmasından azad olmaq barədə verilən dövlət qərarlarının və ya icazələrin nömrələri və verildiyi tarix;
 - ☐ Bəyan olunmuş malların statistik dəyəri ABŞ dolları ilə;
 - ☐ Mövcud qanunvericiliyə görə gömrük rüsum və yığımından azad olunmuş mallar istisna olmaqla, mallardan tutulan rüsum və yığımın təfəsilatı;
 - ☐ Gömrük ödənişlərinin ödənilməsinin uzadılması barədə qeyd və son ödəmə tarixi;
 - ☐ Valyuta nəzarəti sənədinin nömrəsi, müvəkkil bankın qısaldılmış adı və identifikasiya nömrəsi, xarici ticarət iştirakçısı olan hüquqi və ya fiziki şəxsin manat və valyuta hesablarının nömrəsi, vergi ödəyicisinin uçot nömrəsi;
-

Sual: YGB-nin 46-cı qrafasında ("Statistik dəyər") hansı məlumatlar olur? (Çəki: 1)

- ☐ Fəaliyyət üçün verilmiş icazənin nömrəsi, verildiyi tarix, fəaliyyət müddəti, nəqliyyat sənədinin nömrəsi, daşınma cədvəlinin nömrəsi və tarixi, müqavilənin (kontraktın, sazişin) nömrəsi, tarixi, ona olunmuş əlavələr və düzəlişlərin nömrəsi və tarixi, lazım olan hallarda digər dövlət orqanlarının verdiyi icazənin nömrəsi və tarixi, malların gömrük ərazisindən xaricdə emalına verilən icazənin nömrəsi, tarixi və fəaliyyət müddəti, malların mənşə sertifikatları haqqında məlumat, gömrük ödənişlərinin alınmasından azad olmaq barədə verilən dövlət qərarlarının və ya icazələrin nömrələri

və verildiyi tarix;

- ☒ Bəyan olunmuş malların statistik dəyəri ABŞ dolları ilə;
 - ☐ Mövcud qanunvericiliyə görə gömrük rüsum və yığımlarından azad olunmuş mallar istisna olmaqla, mallardan tutulan rüsum və yığımların təfəsilatı;
 - ☐ Gömrük ödənişlərinin ödənilməsinin uzadılması barədə qeyd və son ödəmə tarixi;
 - ☐ Valyuta nəzarəti sənədinin nömrəsi, müvəkkil bankın qısaldılmış adı və identifikasiya nömrəsi, xarici ticarət iştirakçısı olan hüquqi və ya fiziki şəxsin manat və valyuta hesablarının nömrəsi, vergi ödəyicisinin uçot nömrəsi.
-

Sual: YGB-nin 47-ci grafasında ("Gömrük rüsumları və yığımlarının hesablanması") hansı məlumatlar olur? (Çəki: 1)

- ☐ Fəaliyyət üçün verilmiş icazənin nömrəsi, verildiyi tarix, fəaliyyət müddəti, nəqliyyat sənədinin nömrəsi, daşınma cədvəlinin nömrəsi və tarixi, müqavilənin (kontraktın, sazişin) nömrəsi, tarixi, ona olunmuş əlavələr və düzəlişlərin nömrəsi və tarixi, lazım olan hallarda digər dövlət orqanlarının verdiyi icazənin nömrəsi və tarixi, malların gömrük ərazisindən xaricdə emalına verilən icazənin nömrəsi, tarixi və fəaliyyət müddəti, malların mənşə sertifikatları haqqında məlumat, gömrük ödənişlərinin alınmasından azad olmaq barədə verilən dövlət qərarlarının və ya icazələrin nömrələri və verildiyi tarix;
 - ☐ Bəyan olunmuş malların statistik dəyəri ABŞ dolları ilə;
 - ☒ Mövcud qanunvericiliyə görə gömrük rüsum və yığımlarından azad olunmuş mallar istisna olmaqla, mallardan tutulan rüsum və yığımların təfəsilatı;
 - ☐ Gömrük ödənişlərinin ödənilməsinin uzadılması barədə qeyd və son ödəmə tarixi;
 - ☐ Valyuta nəzarəti sənədinin nömrəsi, müvəkkil bankın qısaldılmış adı və identifikasiya nömrəsi, xarici ticarət iştirakçısı olan hüquqi və ya fiziki şəxsin manat və valyuta hesablarının nömrəsi, vergi ödəyicisinin uçot nömrəsi.
-

Sual: YGB-nin 48-ci grafasında ("Ödənişlərə möhlət") hansı məlumatlar olur? (Çəki: 1)

- ☐ Fəaliyyət üçün verilmiş icazənin nömrəsi, verildiyi tarix, fəaliyyət müddəti, nəqliyyat sənədinin nömrəsi, daşınma cədvəlinin nömrəsi və tarixi, müqavilənin (kontraktın, sazişin) nömrəsi, tarixi, ona olunmuş əlavələr və düzəlişlərin nömrəsi və tarixi, lazım olan hallarda digər dövlət orqanlarının verdiyi icazənin nömrəsi və tarixi, malların gömrük ərazisindən xaricdə emalına verilən icazənin nömrəsi, tarixi və fəaliyyət müddəti, malların mənşə sertifikatları haqqında məlumat, gömrük ödənişlərinin alınmasından azad olmaq barədə verilən dövlət qərarlarının və ya icazələrin nömrələri və verildiyi tarix;
 - ☐ Bəyan olunmuş malların statistik dəyəri ABŞ dolları ilə;
 - ☐ Mövcud qanunvericiliyə görə gömrük rüsum və yığımlarından azad olunmuş mallar istisna olmaqla, mallardan tutulan rüsum və yığımların təfəsilatı;
 - ☒ Gömrük ödənişlərinin ödənilməsinin uzadılması barədə qeyd və son ödəmə tarixi;
 - ☐ Valyuta nəzarəti sənədinin nömrəsi, müvəkkil bankın qısaldılmış adı və identifikasiya nömrəsi, xarici ticarət iştirakçısı olan hüquqi və ya fiziki şəxsin manat və valyuta hesablarının nömrəsi, vergi ödəyicisinin uçot nömrəsi.
-

Sual: Hansı mal qruplarının Azərbaycan Respublikasından fiziki şəxslər tərəfindən aparılması və ya beynəlxalq poçt vasitəsi ilə göndərilməsi qadağan deyil? (Çəki: 1)

- ☐ Yivli odlu silah növləri, döyüş sursatı (ov silahları üçün sursatlar istisna edilməklə), hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika, radioaktiv maddələr, narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat, əxlaq pozğunluğunu,

zorakılığı və terrorizmi təbliğ və reklam edən materiallar, narkotik, psixotrop, zəhərləyici və partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar;

● Alkoqollu içkilər, tütün məmulatları, qiymətli metaliardan və qiymətli daşlardan hazırlanmış zinət əşyaları;

● Qiymətli ağac cinsləri (goz, şabalıd, cökə, palıd, fıstıq, dəmir ağac), aparılmasına və ya gətirilməsinə Azərbaycan Respublikasının Təbii Sərvətlər Nazirliyinin icazəsi olmayan zooloji kolleksiyalar, onların hissələri və ayrı-ayrı obyektləri, Azərbaycan Respublikasının Qırmızı kitabına düşmüş nadir bitkilər, maral və cüyür buynuzları, xammal şəklində olan qiymətli metallar və qiymətli daşlar;

● Xüsusi məxfi rabitə vasitələri, onların şifrləri və istismarı haqqında ədəbiyyat, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri, dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr;

● Müvəqqəti sərgi, qastrol səfərləri, bərpa işləri, prezentasiya, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi halları istisna olmaqla Azərbaycan Respublikasının milli mədəniyyət əmlakı.

BÖLMƏ: 07

Ad	07
Suallardan	33
Maksimal faiz	33
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Gömrük tarifi hansı iqtisadi funksiyaları daşıyır? (Çəki: 1)

- ☐ Dünya iqtisadi siteminə daha səmərəli inteqrasiya;
- ☐ Yerli istehsalın stimullaşdırılması;
- ☐ Rəqabət mühitinin təmin olunması və təbii inhisarlara nəzarət;
- ☐ Gəlirlərin və resursların bölgüsünün optimallaşdırılması;
- ☒ Proteksionist və fiskal.

Sual: Dövlət xərclərinin maliyyələşdirilməsini təmin etmək üçün ayrı-ayrı fiziki və hüquqi şəxslərin gəlirlərinin müəyyən hissəsinin dövlət xəzinəsinə cəlb etmək məqsədi ilə həyata keçirilən tədbirlərin məcmusu necə adlanır? (Çəki: 1)

- ☐ Fritreydizm;
- ☐ Proteksionist siyasət;
- ☒ Fiskal siyasət.
- ☐ Merkantilizm;
- ☐ Kommunizm.

Sual: Xarici iqtisadi fəaliyyətin dövlət tənzimləməsi hansı məqsədlərlə həyata keçirilir? (Çəki: 1)

- ☐ Dövlət təhlükəsizliyinin təmin olunması;
- ☒ Ölkənin təhlükəsizliyinin təmin olunması və milli maraqların qorunması;
- ☐ Dünya iqtisadi siteminə daha səmərəli inteqrasiya;

- ☐ Yerli istehsalın stimullaşdırılması;
 - ☐ Dünya iqtisadi sistemine daha səmərəli inteqrasiya və yerli istehsalın stimullaşdırılması.
-

Sual: Sadalananlardan hansı xarici iqtisadi fəaliyyətin dövlət tənzimləməsi metodu deyil: (Çəki: 1)

- ☐ İqtisadi;
 - ☐ İnzibati;
 - ☒ Siyasi;
 - ☐ Tarif;
 - ☐ Geyri-tarif;
-

Sual: Azərbaycan Respublikası Gömrük Tarifi Hhaqqında Qanunun4-cü maddəsinə görə, Azərbaycan Respublikasında gömrük rüsumlarının hesablanması hansı üsullarla həyata keçirilir? (Çəki: 1)

- ☐ Advalor və spesifik;
 - ☒ Advalor, spesifik və kombine;
 - ☐ Majoritar və proporsional;
 - ☐ Advalor, proporsional və kombine;
 - ☐ Proporsional və spesifik.
-

Sual: Advalor üsulla gömrük rüsumunun qiyməti necə hesablanır? (Çəki: 1)

- ☒ Müəyyən olunmuş faizlə, malın gömrük dəyərindən;
 - ☐ Müəyyən olunmuş rüsum dərəcəsi ilə, malın miqdarından;
 - ☐ Faizlə və dərəcə ilə hesablanmış rüsumlardan kəmiyyətə daha böyüyü tətbiq olunur;
 - ☐ Müəyyən olunmuş faizlə, malın miqdarından;
 - ☐ Müəyyən olunmuş faizlə, malın faktura dəyərindən.
-

Sual: Əgər: G_Ra - advalor üsulla hesablanan gömrük rüsumunun qiyməti, GD – malın gömrük dəyəri, G_{RF} – gömrük rüsumunun faizi olarsa, gömrük rüsumunun qiyməti hansı düsturla hesablanır? (Çəki: 1)

- ☒ $G_Ra = GD \times G_{RF} : 100$;
 - ☐ $G_{Da} = GD : G_{RF} \times 100$;
 - ☐ $G_{Da} = GD \times 100 : G_{RF}$;
 - ☐ $G_{Da} = G_{RF} \times 100 : GD$;
 - ☐ $G_{Da} = G_{RF} : GD \times 100$.
-

Sual: Spesifik üsulla gömrük rüsumunun qiyməti necə hesablanır? (Çəki: 1)

- ☐ Müəyyən olunmuş faizlə, malın gömrük dəyərindən;
 - ☒ Müəyyən olunmuş rüsum dərəcəsi ilə, malın miqdarından;
 - ☐ Faizlə və dərəcə ilə hesablanmış rüsumlardan kəmiyyətə daha böyüyü tətbiq olunur;
 - ☐ Müəyyən olunmuş faizlə, malın miqdarından;
 - ☐ Müəyyən olunmuş faizlə, malın faktura dəyərindən.
-

Sual: Əgər: GRs - spesifik üsulla hesablanan gömrük rüsumunun qiyməti, MM – malın miqdar ölçüsü, GRD – gömrük rüsumunun dərəcəsi olarsa, gömrük rüsumunun qiyməti hansı düsturla hesablanır? (Çəki: 1)

- ☐ GRs = $GD \times GRF : 100$;
 - ☒ GDs = $MM \times GRD$;
 - ☐ GDs = $MM : GRD$;
 - ☐ GDs = $MM \times GRD : Mm/e \times Mv/m$;
 - ☐ GDs = $MM : GRD \times Mm/e \times Mv/m$.
-

Sual: Kombinə üsulla gömrük rüsumunun qiyməti necə hesablanır? (Çəki: 1)

- ☐ Müəyyən olunmuş faizlə, malın gömrük dəyərindən;
 - ☐ Müəyyən olunmuş rüsum dərəcəsi ilə, malın miqdarından;
 - ☒ Advalor və spesifik üsulla hesablanmış rüsumlardan kəmiyyətcə daha böyüyü tətbiq olunur;
 - ☐ Müəyyən olunmuş faizlə, malın miqdarından;
 - ☐ Müəyyən olunmuş faizlə, malın faktura dəyərindən.
-

Sual: Gömrük Tarifi Haqqında Qanunun 5-ci maddəsinə görə, mövsüm rüsumları nədir? (Çəki: 1)

- ☐ Bəzi malların ixracına mövsümə görə, müddəti 6 aydan çox olmayaraq tətbiq olunan rüsumlar;
 - ☐ Bəzi malların idxalına və ya ixracına mövsümə görə tətbiq olunan rüsumlar;
 - ☐ Bəzi malların idxalına mövsümə görə, müddəti 6 aydan çox olmayaraq tətbiq olunan rüsumlar;
 - ☒ Bəzi malların idxalına və ya ixracına mövsümə görə, müddəti 6 aydan çox olmayaraq tətbiq olunan rüsumlar;
 - ☐ Bəzi malların idxalına mövsümə görə tətbiq olunan rüsumlar
-

Sual: Gömrük Tarifi Haqqında Qanunun 6-cə maddəsinə görə, xüsusi növ rüsumlar hansılardır? (Çəki: 1)

- ☐ Xüsusi rüsumlar, ümumi rüsumlar, mövsüm rüsumları;
 - ☐ Xüsusi rüsumlar, ümumi rüsumlar, antidempinq rüsumları, kompensasiya rüsumları;
 - ☐ Antidempinq rüsumları, kompensasiya rüsumları, ümumi rüsumlar;
 - ☐ Antidempinq rüsumları, kompensasiya rüsumları, mövsüm rüsumları;
 - ☒ Xüsusi rüsumlar, antidempinq rüsumları, kompensasiya rüsumları.
-

Sual: Xüsusi rüsumlar nədir? (Çəki: 1)

- ☐ İdxal malları yerli istehsalçılara ziyan vura biləcək şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar;
- ☐ Digər dövlətlərin və onların ittifaqlarının Azərbaycan dövlətinin mənafeyinə toxunan ayrı-seçkilik və digər hərəkətlərinə cavab tədbiri kimi tətbiq olunan rüsumlar;
- ☒ Digər dövlətlərin və onların ittifaqlarının Azərbaycan dövlətinin mənafeyinə toxunan ayrı-seçkilik və digər hərəkətinə cavab tədbiri kimi və ya idxal malları yerli istehsalçılara ziyan vura biləcək şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar
- ☐ Xarici ölkələrdə dövlət subsidiyasının köməyi ilə istehsal olunmuş malların idxal olunduğu hallarda və bu mallar yerli istehsalçılara ziyan vuracaq şərtlərlə gətirildikdə

tətbiq olunan rüsumlar;

☐ İdxal olunan malların qiymətləri ölkənin gömrük ərazisinə gətirildiyi vaxtda ixrac olunduğu ölkədəki real dəyərindən aşağı olduğu halda və bu mallar yerli istehsalçılara ziyan vuracaq şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar.

Sual: Antidempinq rüsumları nədir? (Çəki: 1)

☐ İdxal malları yerli istehsalçılara ziyan vura biləcək şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar;

☐ Digər dövlətlərin və onların ittifaqlarının Azərbaycan dövlətinin mənafeyinə toxunan ayrı-seçkilik və digər hərəkətlərinə cavab tədbiri kimi tətbiq olunan rüsumlar;

☐ Digər dövlətlərin və onların ittifaqlarının Azərbaycan dövlətinin mənafeyinə toxunan ayrı-seçkilik və digər hərəkətinə cavab tədbiri kimi və ya idxal malları yerli istehsalçılara ziyan vura biləcək şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar;

☐ Xarici ölkələrdə dövlət subsidiyasının köməyi ilə istehsal olunmuş malların idxal olunduğu hallarda və bu mallar yerli istehsalçılara ziyan vuracaq şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar;

☒ İdxal olunan malların qiymətləri ölkənin gömrük ərazisinə gətirildiyi vaxtda ixrac olunduğu ölkədəki real dəyərindən aşağı olduğu halda və bu mallar yerli istehsalçılara ziyan vuracaq şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar.

Sual: Kompensasiya rüsumları nədir? (Çəki: 1)

☐ İdxal malları yerli istehsalçılara ziyan vura biləcək şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar;

☐ Digər dövlətlərin və onların ittifaqlarının Azərbaycan dövlətinin mənafeyinə toxunan ayrı-seçkilik və digər hərəkətlərinə cavab tədbiri kimi tətbiq olunan rüsumlar;

☐ Digər dövlətlərin və onların ittifaqlarının Azərbaycan dövlətinin mənafeyinə toxunan ayrı-seçkilik və digər hərəkətinə cavab tədbiri kimi və ya idxal malları yerli istehsalçılara ziyan vura biləcək şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar;

☒ Xarici ölkələrdə dövlət subsidiyasının köməyi ilə istehsal olunmuş malların idxal olunduğu hallarda və bu mallar yerli istehsalçılara ziyan vuracaq şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar;

☐ İdxal olunan malların qiymətləri ölkənin gömrük ərazisinə gətirildiyi vaxtda ixrac olunduğu ölkədəki real dəyərindən aşağı olduğu halda və bu mallar yerli istehsalçılara ziyan vuracaq şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar.

Sual: Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 107-ci maddəsinə görə fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədi üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının Gömrük sərhədindən sadələşdirilmiş və güzəştli qaydada keçirilməsi şərtlərini kim müəyyən edir? (Çəki: 1)

☐ Azərbaycan Respublikası Nazirlər Kabineti;

☐ Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi;

☒ Azərbaycan Respublikası Nazirlər Kabineti və öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi;

☐ Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi;

☐ Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə razılaşdırmaqla.

Sual: Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədi üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən sadələşdirilmiş və güzəştli qaydada keçirilməsində tətbiq olunan miqdar və dəyər məhdudiyyətlərini kim müəyyən edir? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikası Nazirlər Kabineti;
 - ☐ Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi;
 - ☐ Azərbaycan Respublikası Nazirlər Kabineti və öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi;
 - ☐ Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi;
 - ☒ Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə razılaşdırmaqla.
-

Sual: Özləri ilə birlikdə gömrük ödənişləri ödəmədən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirmək və ya gömrük ərazisindən aparmaq üçün fiziki şəxslərin mallarına hansı miqdar məhdudiyyətləri qoyulur? (Çəki: 1)

- ☐ Dəyəri 200 ABŞ dolları və çəkisi 20 kg;
 - ☒ Dəyəri 1 000 ABŞ dolları və çəkisi 50 kg;
 - ☐ Dəyəri 1 000 ABŞ dolları və çəkisi 35 kg;
 - ☐ Dəyəri 5 000 ABŞ dolları və çəkisi 50 kg;
 - ☐ Dəyəri 10 000 ABŞ dolları və çəkisi 50 kg.
-

Sual: Beynəlxalq poçt göndərişləri vasitəsi ilə gömrük ödənişləri ödəmədən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirmək və ya gömrük ərazisindən aparmaq üçün fiziki şəxslərin mallarına hansı miqdar məhdudiyyətləri qoyulur? (Çəki: 1)

- ☒ Dəyəri 200 ABŞ dolları və çəkisi 20 kg;
 - ☐ Dəyəri 1 000 ABŞ dolları və çəkisi 50 kg;
 - ☐ Dəyəri 1 000 ABŞ dolları və çəkisi 35 kg;
 - ☐ Dəyəri 5 000 ABŞ dolları və çəkisi 50 kg;
 - ☐ Dəyəri 10 000 ABŞ dolları və çəkisi 50 kg.
-

Sual: İki ildən çox xarici ölkədə yaşamış, daimi yaşayış məqsədi ilə Azərbaycan Respublikasına köçüb gələn və ya Azərbaycan Respublikasından köçüb gedən fiziki şəxslərə, özü gömrük sərhədindən keçərkən, müşayiət olunan və ya müşayiət olunmayan baqajda, gömrük ödənişləri ödəmədən hansı miqdarada zəruri məişət əşyaları keçirməyə icazə verilir? (Çəki: 1)

- ☐ Dəyəri 1 000 ABŞ dolları;
 - ☐ Dəyəri 5 000 ABŞ dolları;
 - ☐ Dəyəri 10 000 ABŞ dolları;
 - ☒ Dəyəri 20 000 ABŞ dolları;
 - ☐ Dəyəri 30 000 ABŞ dolları.
-

Sual: Azərbaycanda daimi yaşayan, bir ildən çox xarici ölkədə yaşamış fiziki şəxslər Azərbaycan Respublikasına gələrkən, müşayiət olunan və ya müşayiət olunmayan baqajda, gömrük ödənişləri ödəmədən hansı miqdarada zəruri məişət əşyaları keçirə bilirlər? (Çəki: 1)

- ☐ Dəyəri 1 000 ABŞ dolları;
- ☐ Dəyəri 5 000 ABŞ dolları;

- ☒ Dəyəri 10 000 ABŞ dolları;
 - ☐ Dəyəri 20 000 ABŞ dolları;
 - ☐ Dəyəri 30 000 ABŞ dolları.
-

Sual: Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən sadələşdirilmiş və güzəştli qaydada ov silahları və onların sursatları: (Çəki: 1)

- ☐ Keçirilə bilməz;
 - ☐ Bəyan olunmaqla keçirilə bilər;
 - ☐ Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin vermiş olduğu icazəni təqdim etməklə keçirilə bilər;
 - ☒ Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin vermiş olduğu icazəni təqdim etməklə keçirilə bilər;
 - ☐ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin vermiş olduğu icazəni təqdim etməklə keçirilə bilər.
-

Sual: Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən sadələşdirilmiş və güzəştli qaydada heyvanlar, baytarlıq təbabətində tətbiq olunan dərman, bioloji preparatlar və baytarlıq ləvazimatları, bitkilər, heyvan və bitki mənşəli xammal: (Çəki: 1)

- ☐ Keçirilə bilməz;
 - ☐ Bəyan olunmaqla keçirilə bilər;
 - ☐ Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin vermiş olduğu icazəni təqdim etməklə keçirilə bilər;
 - ☐ Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin vermiş olduğu icazəni təqdim etməklə keçirilə bilər;
 - ☒ Azərbaycan Respublikasının baytarlıq orqanları və bitkilərin karantini üzrə müvafiq dövlət orqanlarının icazəsi olduqda keçirilə bilər.
-

Sual: Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən sadələşdirilmiş və güzəştli qaydada dərman vasitələri: (Çəki: 1)

- ☐ Keçirilə bilməz;
 - ☒ Yalnız şəxsi istifadə üçün zəruri olan miqdarda keçirilə bilər;
 - ☐ Bəyan olunmaqla keçirilə bilər;
 - ☐ Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin vermiş olduğu icazəni təqdim etməklə keçirilə bilər;
 - ☐ Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin icazəsi olduqda keçirilə bilər.
-

Sual: Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər sadələşdirilmiş və güzəştli qaydada və gömrük ödənişləri ödəmədən nə qədər alkohollu içki keçirə bilərlər? (Çəki: 1)

- ☐ 0,5 litr;
 - ☐ 1 litr;
 - ☐ 2 litr;
 - ☒ 3 litr;
 - ☐ 5 litr.
-

Sual: Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər sadələşdirilmiş və güzəştli qaydada və gömrük ödənişləri ödəmədən nə qədər siqaret keçirə bilirlər? (Çəki: 1)

- ☐ 20 ədəd;
 - ☐ 200 ədəd;
 - ☐ 1 blok;
 - ☐ 2 blok;
 - ☒ 3 blok.
-

Sual: Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər sadələşdirilmiş və güzəştli qaydada və gömrük ödənişləri ödəmədən nə qədər yanacaq keçirə bilirlər? (Çəki: 1)

- ☐ Avtomobilin bakında, 30 litr;
 - ☐ Avtomobilin bakında, 40 litr;
 - ☐ Avtomobilin bakında, 50 litr;
 - ☐ Avtomobilin bakında, 60 litr;
 - ☒ Avtomobilin bakında, texniki pasportla nəzərdə tutulmuş miqdarda
-

Sual: Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər sadələşdirilmiş və güzəştli qaydada və gömrük ödənişləri ödəmədən nə qədər balıq kürüsü keçirə bilirlər? (Çəki: 1)

- ☐ 100 gram;
 - ☐ 200 gram;
 - ☐ 450 gram;
 - ☒ 600 gram;
 - ☐ kilogram.
-

Sual: Fiziki şəxslər tərəfindən hansı növ avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş və güzəştli qaydada tətbiq olunması ilə gətirilə bilər? (Çəki: 1)

- ☐ İstehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulan;
 - ☐ İstehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan;
 - ☐ Təyinatından asılı olmayaraq;
 - ☒ İstehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, ümumi təyinatlı minik avtomobilləri;
 - ☐ Təyinatından asılı olmayaraq, XİF MN-nın 8703 mal qrupuna aid edilən.
-

Sual: Xarici ölkələrdə neçə təqvim ilindən çox yaşamış fiziki şəxslər daimi yaşayış məqsədi ilə Azərbaycana köçüb gəldikdə, buraxılış tarixindən, yürüş kilometrindən, gömrük dəyərindən və mənşə ölkəsindən asılı olmayaraq, ailə üçün bir avtonəqliyyat vasitəsini gömrük ödənişlərini ödəmədən keçirə bilər? (Çəki: 1)

- ☐ 1;
 - ☐ 1,5;
 - ☒ 2;
 - ☐ 2,5;
 - ☐ 3.
-

Sual: Xarici ölkələrdə akkreditə olunmuş diplomatik nümayəndəliklərdə, konsulluq və başqa rəsmi dövlət və hökumətlərarası beynəlxalq təşkilatlarda neçə təqvim ilindən çox işləmiş şəxslər Azərbaycana gəldikdə, buraxılış tarixindən, yürüş kilometrindən, gömrük dəyərindən və mənşə ölkəsindən asılı olmayaraq, ailə üçün bir avtonəqliyyat vasitəsini gömrük ödənişlərini ödəmədən keçirə bilər? (Çəki: 1)

- ☒ 1;
- ☐ 1,5;
- ☐ 2;
- ☐ 2,5;
- ☐ 3.

Sual: Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə ölkənin gömrük sərhədini keçənədək istehsal-buraxılış tarixindən 1 ilədək keçmiş avtonəqliyyat vasitələri gətirilərkən yürüş kilometrindən, gömrük dəyərindən və mənşə ölkəsindən asılı olmayaraq, mühərrikin həcmnin hər kub santimetrinə görə hansı məbləğdə gömrük rüsumları alınır? (Çəki: 1)

- ☐ 0,4 manat;
- ☐ 0,7 manat;
- ☐ 0,4 EKÜ;
- ☒ 0,4 ABŞ dollarının ekvivalenti;
- ☐ 0,7 ABŞ dollarının ekvivalenti.

Sual: Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə ölkənin gömrük sərhədini keçənədək istehsal-buraxılış tarixindən 1 ildən çox keçmiş avtonəqliyyat vasitələri gətirilərkən yürüş kilometrindən, gömrük dəyərindən və mənşə ölkəsindən asılı olmayaraq, mühərrikin həcmnin hər kub santimetrinə görə hansı məbləğdə gömrük rüsumları alınır? (Çəki: 1)

- ☐ 0,4 manat;
- ☐ 0,7 manat;
- ☐ 0,4 EKÜ;
- ☐ 0,4 ABŞ dollarının ekvivalenti;
- ☒ 0,7 ABŞ dollarının ekvivalenti.

BÖLMƏ: 08

Ad	08
Suallardan	29
Maksimal faiz	29
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə görə gömrük ödənişləri nədir? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə malların idxalı və ixracı zamanı alınan ödənişlər;

- ☐ Alınması Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə olunmuş icbari ödənişlər;
 - ☐ Azərbaycan Respublikası gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər və gömrük yığımları;
 - ☐ Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə malların idxalı və ixracı zamanı alınan və alınması Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə olunmuş icbari ödənişlər;
 - ☒ Müəyyən olunmuş qaydada Azərbaycan Respublikası gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, hüquqi və fiziki şəxslərə gömrük fəaliyyəti üçün lisenziyaların verilməsinə görə alınan dövlət rüsumu, haqqlar və digər ödənişlər.
-

Sual: Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə görə gömrük rüsumları nədir? (Çəki: 1)

- ☒ Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə malların idxalı və ixracı zamanı alınan ödənişlər;
 - ☐ Alınması Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə olunmuş icbari ödənişlər;
 - ☐ Azərbaycan Respublikası gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər və gömrük yığımları;
 - ☐ Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə malların idxalı və ixracı zamanı alınan və alınması Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə olunmuş icbari ödənişlər;
 - ☐ Müəyyən olunmuş qaydada Azərbaycan Respublikası gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, hüquqi və fiziki şəxslərə gömrük fəaliyyəti üçün lisenziyaların verilməsinə görə alınan dövlət rüsumu, haqqlar və digər ödənişlər.
-

Sual: Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə görə vergilər nədir? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə malların idxalı və ixracı zamanı alınan ödənişlər;
 - ☒ Alınması Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə olunmuş icbari ödənişlər;
 - ☐ Azərbaycan Respublikası gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər və gömrük yığımları;
 - ☐ Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə malların idxalı və ixracı zamanı alınan və alınması Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə olunmuş icbari ödənişlər;
 - ☐ Müəyyən olunmuş qaydada Azərbaycan Respublikası gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, hüquqi və fiziki şəxslərə gömrük fəaliyyəti üçün lisenziyaların verilməsinə görə alınan dövlət rüsumu, haqqlar və digər ödənişlər.
-

Sual: Gömrük rəsmiləşdirilmələri üçün malların təsnifatı necə adlanır? (Çəki: 1)

- ☒ Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİF MN);
- ☐ Gömrük tarifləri məəcəsi
- ☐ Gömrük statistikas;
- ☐ Tariflər və Ticarət Barədə Baş Saziş (GATT);
- ☐ Azərbaycan Respublikası Gömrük Məcəlləsi (AR GM).

Sual: Faktura dəyəri nədir? (Çəki: 1)

- ☒ Ödənişli əsasda xarici ticarət əməliyyatının şərtlərinə müvafiq olaraq malların faktiki ödənilmiş və ya ödəniləcək, habelə qarşılıqlı mal göndərişi ilə kompensasiya olunan dəyəridir;
 - ☐ Faktura dəyərinə malın gömrük rəsmiləşdirmələri aparan orqanına gətirilməsi zamanı çəkilən xərclərin (nəqliyyat, sığorta və s.) əlavə olunması nəticəsində alınan dəyəridir;
 - ☐ Ödənişli əsasda xarici ticarət əməliyyatının şərtlərinə müvafiq olaraq malların faktiki ödənilmiş dəyəridir;
 - ☐ Ödənişli əsasda xarici ticarət əməliyyatının şərtlərinə müvafiq olaraq malların faktiki ödənilmiş və ya ödəniləcək dəyəridir;
 - ☐ Faktura dəyərinə malın gömrük rəsmiləşdirmələri aparan orqanına gətirilməsi zamanı çəkilən xərclərin (nəqliyyat, sığorta və s.), eləcə də vergi və rüsumların əlavə olunması nəticəsində alınan dəyəridir.
-

Sual: Gömrük dəyəri nədir? (Çəki: 1)

- ☐ Ödənişli əsasda xarici ticarət əməliyyatının şərtlərinə müvafiq olaraq malların faktiki ödənilmiş və ya ödəniləcək, habelə qarşılıqlı mal göndərişi ilə kompensasiya olunan dəyəridir;
 - ☒ Faktura dəyərinə malın gömrük rəsmiləşdirmələri aparan orqanına gətirilməsi zamanı çəkilən xərclərin (nəqliyyat, sığorta və s.) əlavə olunması nəticəsində alınan dəyəridir;
 - ☐ Ödənişli əsasda xarici ticarət əməliyyatının şərtlərinə müvafiq olaraq malların faktiki ödənilmiş dəyəridir;
 - ☐ Ödənişli əsasda xarici ticarət əməliyyatının şərtlərinə müvafiq olaraq malların faktiki ödənilmiş və ya ödəniləcək dəyəridir;
 - ☐ Faktura dəyərinə malın gömrük rəsmiləşdirmələri aparan orqanına gətirilməsi zamanı çəkilən xərclərin (nəqliyyat, sığorta və s.), eləcə də vergi və rüsumların əlavə olunması nəticəsində alınan dəyəridir.
-

Sual: Beynəlxalq Yük Daşımaları (BYD, TIR) konvensiyası neçənci ildə imzalanmışdır? (Çəki: 1)

- ☐ 1933;
 - ☐ 1948;
 - ☒ 1975;
 - ☐ 1982;
 - ☐ 1998.
-

Sual: Azərbaycan Respublikası TIR (BYD) konvensiyasına neçənci ildə qoşulmuşdur? (Çəki: 1)

- ☐ 1933;
 - ☐ 1948
 - ☐ 1975
 - ☐ 1982
 - ☒ 1998
-

Sual: TIR proseduralarına əməl olunmaqla daşınan mallar tranzit gömrükxanalarında azad edirlər: (Çəki: 1)

- ☒ İdxal və ya ixrac rüsum və vergilərinin ödənilməsindən, mallar üçün pul vəsaitinin depozitə qoyulmasından, BYD kitabçalarının (TIR kornet) rəsmiləşdirilməsi üçün yığımlardan, bir qayda olaraq, gömrük müayinəsindən;
 - ☐ İdxal və ya ixrac rüsum və vergilərinin ödənilməsindən, mallar üçün pul vəsaitinin depozitə qoyulmasından, BYD kitabçalarının (TIR kornet) rəsmiləşdirilməsi üçün yığımlardan, gömrük müayinəsindən;
 - ☐ İdxal və ya ixrac rüsum və vergilərinin ödənilməsindən, mallar üçün pul vəsaitinin depozitə qoyulmasından, BYD kitabçalarının (TIR kornet) rəsmiləşdirilməsi üçün yığımlardan;
 - ☐ İdxal və ya ixrac rüsum və vergilərinin ödənilməsindən, BYD kitabçalarının (TIR kornet) rəsmiləşdirilməsi üçün yığımlardan;
 - ☐ İdxal və ya ixrac rüsum və vergilərinin ödənilməsindən, mallar üçün pul vəsaitinin depozitə qoyulmasından, bir qayda olaraq, gömrük müayinəsindən.
-

Sual: Əgər, ƏDV – tutulan əlavə dəyər vergisinin miqdarı, GD – malın gömrük dəyəri, R – idxal/ixrac rüsumu, ƏDVF – ayrı-ayrı mallara qanunla tətbiq olunan ƏDV-nin faizlə göstərilən tutarıdırsa, gömrük rəsmiləşdirilmələri zamanı aksizsiz mallara əlavə dəyər vergisi necə hesablanır? (Çəki: 1)

- ☐ $\text{ƏDV} = (\text{GD} + \text{R}) \times \text{ƏDVF}$.
 - ☐ $\text{ƏDV} = \text{GD} + \text{R} : \text{ƏDVF}$
 - ☒ $\text{ƏDV} = (\text{GD} + \text{R}) \times \text{ƏDVF} : 100$.
 - ☐ $\text{ƏDV} = \text{GD} \times \text{ƏDVF} : 100 + \text{R}$.
 - ☐ $\text{ƏDV} = (\text{GD} + \text{R}) : \text{ƏDVF} \times 100$.
-

Sual: Azərbaycan Respublikasının qanunvericiliyinə görə hansı mallar aksizli mallar qrupuna aid edirlər? (Çəki: 1)

- ☐ - içməli spirt, maya, pivə və spirtli içkilərin bütün növləri; - tütün məmulatları;
 - ☐ - içməli spirt, maya, pivə və spirtli içkilərin bütün növləri; - tütün məmulatları;- neft məhsulları;
 - ☐ - içməli spirt, maya, pivə və spirtli içkilərin bütün növləri; - tütün məmulatları;- neft məhsulları;- minik avtomobilləri (xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı avtonəqliyyat vasitələri istisna olmaqla);
 - ☒ - içməli spirt, maya, pivə və spirtli içkilərin bütün növləri; - tütün məmulatları;- neft məhsulları;- minik avtomobilləri (xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı avtonəqliyyat vasitələri istisna olmaqla); - istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr.
 - ☐ - içməli spirt və spirtli içkilərin bütün növləri; - tütün məmulatları;- neft məhsulları;- minik avtomobilləri (xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı avtonəqliyyat vasitələri istisna olmaqla); - istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr.
-

Sual: Azərbaycan Respublikasına idxal olunan denaturasiya olunmamış etil spirti və səməni pivəsinə aşağıdakı aksiz dərəcəsi tətbiq edilir: (Çəki: 1)

- ☐ hər litrinə 0,5 ABŞ dolları.
- ☐ hər litrinə 0,5 Manat.
- ☒ hər litrinə 1 ABŞ dolları.

- ☐ hər litrinə 1 Avro.
 - ☐ hər litrinə 0,8ABŞ dolları.
-

Sual: Azərbaycan Respublikasına idxal olunan təbii üzüm şərabları və vermutlara aşağıdakı aksiz dərəcəsi tətbiq edilir: (Çəki: 1)

- ☐ hər litrinə 1 ABŞ dolları.
 - ☒ hər litrinə 2,5 ABŞ dolları.
 - ☐ hər litrinə 5 ABŞ dolları .
 - ☐ hər litrinə 6 ABŞ dolları.
 - ☐ hər litrinə 5 Manat.
-

Sual: Azərbaycan Respublikasına idxal olunan viski, rom, taffiya, cin, araq (vodka), likörə aşağıdakı aksiz dərəcəsi tətbiq edilir: (Çəki: 1)

- ☒ hər litrinə 6 ABŞ dolları.
 - ☐ hər litrinə 0,5 Manat.
 - ☐ hər litrinə 5 Manat.
 - ☐ hər litrinə 5 Avro.
 - ☐ hər litrinə 8 Avro.
-

Sual: Azərbaycan Respublikasına idxal olunan minik avtomobillərinə mühərrikin həcmi 2000 kub santimetrədək olduqda aşağıdakı aksiz dərəcəsi tətbiq edilir: (Çəki: 1)

- ☐ Mühərrikin həcmnin hər kub santimetrinə görə — 0,1 manat.
 - ☒ Mühərrikin həcmnin hər kub santimetrinə görə — 0,15 manat.
 - ☐ Mühərrikin həcmnin hər kub santimetrinə görə — 0,2 manat.
 - ☐ Mühərrikin həcmnin hər kub santimetrinə görə — 0,25 manat.
 - ☐ Mühərrikin həcmnin hər kub santimetrinə görə — 0,3 manat.
-

Sual: Azərbaycan Respublikasına idxal olunan minik avtomobillərinə mühərrikin həcmi 3000 kub santimetrədək olduqda aşağıdakı aksiz dərəcəsi tətbiq edilir: (Çəki: 1)

- ☐ Mühərrikin həcmnin hər kub santimetrinə görə — 1 manat.
 - ☐ 100 manat + mühərrikin həcmnin 2001 —3000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə — 1 manat.
 - ☒ 300 manat + mühərrikin həcmnin 2001 —3000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə — 1 manat.
 - ☐ 300 manat + mühərrikin həcmnin 2001 —3000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə — 2 manat.
 - ☐ 1 300 manat + mühərrikin həcmnin 2001 —3000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə — 2 manat.
-

Sual: Azərbaycan Respublikasına idxal olunan minik avtomobillərinə mühərrikin həcmi 4000 kub santimetrədək olduqda aşağıdakı aksiz dərəcəsi tətbiq edilir: (Çəki: 1)

- ☐ Mühərrikin həcmnin hər kub santimetrinə görə — 2 manat.
- ☐ 300 manat + mühərrikin həcmnin 2001 —3000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə — 1 manat.
- ☐ 300 manat + mühərrikin həcmnin 2001 —3000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə — 2 manat.

- ☒ 1300 manat + mühərrikin həcmnin 3001 —4000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə — 2 manat.
 - ☐ 1 300 manat + mühərrikin həcmnin 2001 —4000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə — 2 manat.
-

Sual: Azərbaycan Respublikasına idxal olunan minik avtomobillərinə mühərrikin həcmi 4000 kub santimetrdən çox olduqda aşağıdakı aksiz dərəcəsi tətbiq edilir: (Çəki: 1)

- ☐ Mühərrikin həcmnin hər kub santimetrinə görə — 4 manat.
 - ☐ 1300 manat + mühərrikin həcmnin 3001 —4000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə — 2 manat.
 - ☐ 1 300 manat + mühərrikin həcmnin 4000 kub santimetrindən çox hissəsi üçün hər kub santimetrə görə — 3 manat.
 - ☐ 3 300 manat + mühərrikin həcmnin 4000 kub santimetrindən çox hissəsi üçün hər kub santimetrə görə — 3 manat.
 - ☒ 3 300 manat + mühərrikin həcmnin 4000 kub santimetrindən çox hissəsi üçün hər kub santimetrə görə — 4 manat.
-

Sual: Azərbaycan Respublikasına idxal olunan İstirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə aşağıdakı aksiz dərəcəsi tətbiq edilir: (Çəki: 1)

- ☐ Gömrük dəyərindən - 12,5 %.
 - ☐ Gömrük dəyərindən 15%.
 - ☐ Mühərrikin həcmnin hər kub santimetrinə görə — 0,5 manat.
 - ☐ 3 300 manat + mühərrikin həcmnin 4000 kub santimetrindən çox hissəsi üçün hər kub santimetrə görə — 3 manat.
 - ☒ Mühərrikin həcmnin hər kub santimetrinə görə — 1 manat.
-

Sual: Əgər, ΘDV – tutulan əlavə dəyər vergisinin miqdarı, GD – malın gömrük dəyəri, R – idxal/ixrac rüsumu, A – aksiz miqdarı, ΘDVF – ayrı-ayrı mallara qanunla tətbiq olunan ΘDV -nin faizlə göstərilən tutarıdırsa, gömrük rəsmiləşdirilmələri zamanı aksizli mallara əlavə dəyər vergisi necə hesablanır? (Çəki: 1)

- ☐ $\Theta DV = (GD + R + A) \times \Theta DVF$.
 - ☐ $\Theta DV = GD + R + A : \Theta DVF$
 - ☒ $\Theta DV = (GD + R + A) \times \Theta DVF : 100$.
 - ☐ $\Theta DV = GD \times \Theta DVF : 100 + R + A$.
 - ☐ $\Theta DV = (GD + R + A) : \Theta DVF \times 100$.
-

Sual: Azərbaycan Respublikası Nazirlər kabinetinin qərarı ilə siyahısı təsdiq olunmuş, idxal gömrük rüsumlarından azad olunan mallar hansı qruplara aiddir? (Çəki: 1)

- ☒ -Lizing müqaviləsinin obyektı olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid daşınar əşyalar; -Azərbaycan Milli Elmlər Akademiyasının təsdiqedicisi sənədi əsasında gətirilmiş elmi cihazlar və avadanlıqlar; -Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxal olunan mallar.
- ☐ -Lizing müqaviləsinin obyektı olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid daşınar əşyalar; -Azərbaycan Milli Elmlər Akademiyasına gətirilən elmi cihazlar və avadanlıqlar; - Digər mallar.
- ☐ -Lizing müqaviləsinin obyektı olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid daşınar əşyalar; -Azərbaycan Milli Elmlər Akademiyasına gətirilmiş

elmi cihazlar və avadanlıqlar; -Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxal olunan mallar.

☐ -Lizinq müqaviləsinin obyektı olan əşyalar; -Azərbaycan Milli Elmlər Akademiyasının təsdiqedicı sənədi əsasında gətirilmiş elmi cihazlar və avadanlıqlar; - Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxal olunan mallar.

☐ -Lizinq müqaviləsinin obyektı olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid daşınar əşyalar; -Azərbaycan Milli Elmlər Akademiyasının təsdiqedicı sənədi əsasında gətirilmiş elmi cihazlar və avadanlıqlar; -Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxal olunan mallar.

Sual: Azərbaycan Respublikası Nazirlər kabinetinin qərarı ilə siyahısı təsdiq olunmuş, idxal zamanı ƏDV-dən azad olunan mallar hansı qruplara aiddir? (Çəki: 1)

☐ -Lizinq müqaviləsinin obyektı olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid daşınar əşyalar; - Digər mallar.

☐ -Lizinq müqaviləsinin obyektı olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid daşınar əşyalar; -Azərbaycan Milli Elmlər Akademiyasının təsdiqedicı sənədi əsasında gətirilmiş elmi cihazlar və avadanlıqlar;

☒ -Lizinq müqaviləsinin obyektı olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid daşınar əşyalar; -Azərbaycan Milli Elmlər Akademiyasının təsdiqedicı sənədi əsasında gətirilmiş elmi cihazlar və avadanlıqlar; - Digər mallar.

☐ -Azərbaycan Milli Elmlər Akademiyasının təsdiqedicı sənədi əsasında gətirilmiş elmi cihazlar və avadanlıqlar; - Digər mallar.

☐ -Lizinq müqaviləsinin obyektı olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid daşınar əşyalar; -Azərbaycan Milli Elmlər Akademiyasının təsdiqedicı sənədi əsasında gətirilmiş elmi cihazlar və avadanlıqlar; -Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxal olunan mallar.

Sual: Azərbaycan Respublikasının gömrük tarifi nədir? (Çəki: 1)

☐ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallara tətbiq edilən və xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş vergi və gömrük rüsumu dərəcələrinin məcmusudur.

☒ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallara tətbiq edilən və xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş gömrük rüsumu dərəcələrinin məcmusudur.

☐ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallara tətbiq edilən gömrük rüsumu dərəcələrinin məcmusudur.

☐ Advalor qaydada hesablanmış gömrük rüsumunun məbləğidir.

☐ Spesifik qaydada hesablanmış gömrük rüsumunun məbləğidir.

Sual: İdxal və ixrac gömrük rüsumlarının dərəcələrini kim təyin edir? (Çəki: 1)

☐ Gömrük nəzarətin həyata keçirən gömrək orqanı.

☐ Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi.

☒ Azərbaycan Respublikasının Nazirlər Kabineti.

☐ Azərbaycan Respublikasının Prezidenti.

☐ Azərbaycan Respublikasının Milli Məclisi.

Sual: "İnkoterms" nədir? (Çəki: 1)

☒ Beynəlxalq ticarətdə malların gömdərilmə şərtlərini izah edən terminlər sistemi;

- ☐ Beynəlxalq ticarətdə satıcının ümumiləşdirilmiş adı;
- ☐ Beynəlxalq ticarətdə alıcının ümumiləşdirilmiş adı;
- ☐ Beynəlxalq ticarətdə tətbiq olunan sığorta sistemi;
- ☐ Beynəlxalq ticarətdə tətbiq olunan ödəmə sistemi;

Sual: EXW şərtinə görə malın dəyərinin təyin olunma məntəqəsi haradır? (Çəki: 1)

- ☒ Öz anbarında;
- ☐ Daşıyıcının yanında sərbəst;
- ☐ Gəmi bortunda sərbəst;
- ☐ Alıcının ünvanında (dəyər, sığorta və fraxt);
- ☐ Sərhədə qədər daşıyaraq.

Sual: FCA şərtinə görə malın dəyərinin təyin olunma məntəqəsi haradır? (Çəki: 1)

- ☐ Öz anbarında;
- ☒ Daşıyıcının yanında sərbəst;
- ☐ Gəmi bortunda sərbəst;
- ☐ Alıcının ünvanında (dəyər, sığorta və fraxt);
- ☐ Sərhədə qədər daşıyaraq.

Sual: FOB şərtinə görə malın dəyərinin təyin olunma məntəqəsi haradır? (Çəki: 1)

- ☐ Öz anbarında;
- ☐ Daşıyıcının yanında sərbəst;
- ☒ Gəmi bortunda sərbəst;
- ☐ Alıcının ünvanında (dəyər, sığorta və fraxt);
- ☐ Sərhədə qədər daşıyaraq.

Sual: CİF şərtinə görə malın dəyərinin təyin olunma məntəqəsi haradır? (Çəki: 1)

- ☐ Öz anbarında;
- ☐ Daşıyıcının yanında sərbəst;
- ☐ Gəmi bortunda sərbəst;
- ☒ Alıcının ünvanında (dəyər, sığorta və fraxt);
- ☐ Sərhədə qədər daşıyaraq.

BÖLMƏ: 09

Ad	09
Suallardan	32
Maksimal faiz	32
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Malların gömrük dəyəri hansı məqsədlə hesablanır? (Çəki: 1)

- ☐ Gömrük ödənişlərini hesablamaq.

- ☐ Gömrük ödənişlərini hesablanmaq, başqa gömrük məqsədləri üçün malların dəyərini müəyyən etmək.
 - ☐ Gömrük ödənişlərini hesablamaq, başqa gömrük məqsədləri üçün malların dəyərini müəyyən etmək, o cümlədən cərimələrin tutulması və gömrük qaydalarının pozulmasına görə Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq məsuliyyət tətbiq etmək.
 - ☐ Gömrük statistikasını aparmaq.
 - ☒ Gömrük ödənişlərini hesablamaq, başqa gömrük məqsədləri üçün malların dəyərini müəyyən etmək, o cümlədən cərimələrin tutulması və gömrük qaydalarının pozulmasına görə Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq məsuliyyət tətbiq etmək və gömrük statistikasını aparmaq.
-

Sual: Malların gömrük dəyərini kim və nə zaman hesablayır? (Çəki: 1)

- ☐ Bəyannamə verən şəxs (deklarant) tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən müəyyən edilir.
 - ☒ Bəyannamə verən şəxs (deklarant) tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisindən keçirilərkən müəyyən edilir.
 - ☐ Gömrük orqanları tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisindən keçirilərkən müəyyən edilir.
 - ☐ Gömrük orqanları tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən müəyyən edilir.
 - ☐ Bəyannamə verən şəxs (deklarant) tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılarkən müəyyən edilir
-

Sual: Azərbaycan Respublikasının "Gömrük Tarifi haqqında" Qanununun müddəalarına uyğun olaraq Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən malların gömrük dəyəri hansı üsullarla müəyyən edilir? (Çəki: 1)

- ☐ 1) gətirilən malların sövdələşmə qiyməti ilə; 2) eyni malların sövdələşmə qiyməti ilə; 3) eynicinsli malların sövdələşmə qiyməti ilə;
 - ☐ 1) dəyərin çıxılması üsulu ilə; 2) dəyərin toplanması üsulu ilə; 3) ehtiyat üsulu ilə.
 - ☐ 1) gətirilən malların sövdələşmə qiyməti ilə; 2) eyni malların sövdələşmə qiyməti ilə; 3) eynicinsli malların sövdələşmə qiyməti ilə; 4) dəyərin çıxılması üsulu ilə;
 - ☐ 1) gətirilən malların sövdələşmə qiyməti ilə; 2) eyni malların sövdələşmə qiyməti ilə; 3) eynicinsli malların sövdələşmə qiyməti ilə; 4) dəyərin çıxılması üsulu ilə; 5) dəyərin toplanması üsulu ilə;
 - ☒ 1) gətirilən malların sövdələşmə qiyməti ilə; 2) eyni malların sövdələşmə qiyməti ilə; 3) eynicinsli malların sövdələşmə qiyməti ilə; 4) dəyərin çıxılması üsulu ilə; 5) dəyərin toplanması üsulu ilə; 6) ehtiyat üsulu ilə.
-

Sual: Gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu hansıdır? (Çəki: 1)

- ☒ Gətirilən malların sövdələşmə qiyməti ilə.
 - ☐ Eyni malların sövdələşmə qiyməti ilə.
 - ☐ Eynicinsli malların sövdələşmə qiyməti ilə.
 - ☐ Dəyərin çıxılması.
 - ☐ Dəyərin toplanması.
-

Sual: Gömrük dəyərinin müəyyən edilməsi üsullarından hansı ardıcılıqla istifadə olunur? (Çəki: 1)

- ☐ Hər biri ardıcıl olaraq tətbiq edilir.
 - ☐ Benefisiarla gömrük orqanının səlahiyyətli nümayəndəsi arasında razılaşma yolu ilə istənilən üsul tətbiq edilir.
 - ☐ Dəyərin toplanması, dəyərin çıxılması, malların sövdələşmə qiyməti ilə.
 - ☒ Hər bir sonrakı üsulun tətbiqi gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda həyata keçirilir.
 - ☐ Eyni malların sövdələşmə qiyməti ilə, dəyərin toplanması və dəyərin çıxılması üsulu ilə.
-

Sual: Gətirilən malların gömrük dəyərinin "sövdələşmə qiyməti ilə müəyyən edilməsi üsulu" nədir? (Çəki: 1)

- ☒ Malların gömrük dəyəri hesablanarkən, gətirilən mal üçün Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən faktiki ödənilmiş və ya ödənilməli olan sövdələşmə qiyməti əsas götürülür.
 - ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən maldan fiziki xüsusiyyətlərinə, keyfiyyətinə, malın mənşə ölkəsinə və istehsalçısına görə fərqlənməyən digər malların sövdələşmə qiyməti əsas götürülür.
 - ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən mallarla bütün xüsusiyyətlərinə görə eyni olmasa da, qiymətləndirilən mallarla eyni vəzifələri yerinə yetirən və kommersiya baxımından bir-birini əvəz edə bilən digər malların sövdələşmə qiyməti əsas götürülür.
 - ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası ərazisində qiymətləndirilən eyni və eynicinsli malların ən böyük partiyasının mal vahidinin qiymətindən komisiya xərclərinin, idxal gömrük rüsumlarının, vergilərin, yığımların və digər ödənişlərin, Azərbaycan Respublikasında daşınma, yüklənmə, boşaldılma işlərinə, sığortaya sərf olunan xərclərin çıxılması ilə müəyyən olunur.
 - ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün malın istehsalçı tərəfindən qiymətləndirilən istehsal xərcləri və materiallarının dəyərinin, ixrac edənin əldə etdiyi mənfəətin, ixrac edən ölkədən eyni növlü malların Azərbaycan Respublikasına satışı üçün səciyyəvi olan ümumi xərclərin toplanması yolu ilə hesablanmış qiyməti.
-

Sual: Gömrük dəyərinin müəyyən edilməsi üçün "eyni malların sövdələşmə qiyməti üsulu" nədir? (Çəki: 1)

- ☐ Malların gömrük dəyəri hesablanarkən, gətirilən mal üçün Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən faktiki ödənilmiş və ya ödənilməli olan sövdələşmə qiyməti əsas götürülür.
- ☒ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən maldan fiziki xüsusiyyətlərinə, keyfiyyətinə, malın mənşə ölkəsinə və istehsalçısına görə fərqlənməyən digər malların sövdələşmə qiyməti əsas götürülür.
- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən mallarla bütün xüsusiyyətlərinə görə eyni olmasa da, qiymətləndirilən mallarla eyni vəzifələri yerinə yetirən və kommersiya baxımından bir-birini əvəz edə bilən digər malların sövdələşmə qiyməti əsas götürülür.
- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası ərazisində qiymətləndirilən eyni və eynicinsli malların ən böyük partiyasının mal vahidinin qiymətindən komisiya xərclərinin, idxal gömrük rüsumlarının, vergilərin, yığımların və digər ödənişlərin, Azərbaycan Respublikasında daşınma, yüklənmə, boşaldılma işlərinə, sığortaya sərf olunan xərclərin çıxılması ilə müəyyən olunur.
- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün malın istehsalçı tərəfindən qiymətləndirilən istehsal xərcləri və materiallarının dəyərinin, ixrac edənin əldə etdiyi

mənfəətin, ixrac edən ölkədən eyni növlü malların Azərbaycan Respublikasına satışı üçün səciyyəvi olan ümumi xərclərin toplanması yolu ilə hesablanmış qiyməti.

Sual: Gömrük dəyərinin müəyyən edilməsi üçün “eynicsli malların sövdələşmə qiyməti üsulu” nədir? (Çəki: 1)

- ☐ Malların gömrük dəyəri hesablanarkən, gətirilən mal üçün Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən faktiki ödənilmiş və ya ödənilməli olan sövdələşmə qiyməti əsas götürülür.
 - ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən maldan fiziki xüsusiyyətlərinə, keyfiyyətinə, malın mənşə ölkəsinə və istehsalçısına görə fərqlənməyən digər malların sövdələşmə qiyməti əsas götürülür.
 - ☒ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən mallarla bütün xüsusiyyətlərinə görə eyni olmasa da, qiymətləndirilən mallarla eyni vəzifələri yerinə yetirən və kommersiya baxımından bir-birini əvəz edə bilən digər malların sövdələşmə qiyməti əsas götürülür.
 - ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası ərazisində qiymətləndirilən eyni və eynicsli malların ən böyük partiyasının mal vahidinin qiymətindən komissiya xərclərinin, idxal gömrük rüsumlarının, vergilərin, yığımların və digər ödənişlərin, Azərbaycan Respublikasında daşınma, yüklənmə, boşaldılma işlərinə, sığortaya sərf olunan xərclərin çıxılması ilə müəyyən olunur.
 - ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün malın istehsalçı tərəfindən qiymətləndirilən istehsal xərcləri və materiallarının dəyərinin, ixrac edənin əldə etdiyi mənfəətin, ixrac edən ölkədən eyni növlü malların Azərbaycan Respublikasına satışı üçün səciyyəvi olan ümumi xərclərin toplanması yolu ilə hesablanmış qiyməti.
-

Sual: Gömrük dəyərinin müəyyən edilməsi üçün “dəyərin çıxılması üsulu” nədir? (Çəki: 1)

- ☐ Malların gömrük dəyəri hesablanarkən, gətirilən mal üçün Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən faktiki ödənilmiş və ya ödənilməli olan sövdələşmə qiyməti əsas götürülür.
 - ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən maldan fiziki xüsusiyyətlərinə, keyfiyyətinə, malın mənşə ölkəsinə və istehsalçısına görə fərqlənməyən digər malların sövdələşmə qiyməti əsas götürülür.
 - ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən mallarla bütün xüsusiyyətlərinə görə eyni olmasa da, qiymətləndirilən mallarla eyni vəzifələri yerinə yetirən və kommersiya baxımından bir-birini əvəz edə bilən digər malların sövdələşmə qiyməti əsas götürülür.
 - ☒ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası ərazisində qiymətləndirilən eyni və eynicsli malların ən böyük partiyasının mal vahidinin qiymətindən komissiya xərclərinin, idxal gömrük rüsumlarının, vergilərin, yığımların və digər ödənişlərin, Azərbaycan Respublikasında daşınma, yüklənmə, boşaldılma işlərinə, sığortaya sərf olunan xərclərin çıxılması ilə müəyyən olunur.
 - ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün malın istehsalçı tərəfindən qiymətləndirilən istehsal xərcləri və materiallarının dəyərinin, ixrac edənin əldə etdiyi mənfəətin, ixrac edən ölkədən eyni növlü malların Azərbaycan Respublikasına satışı üçün səciyyəvi olan ümumi xərclərin toplanması yolu ilə hesablanmış qiyməti.
-

Sual: Gömrük dəyərinin müəyyən edilməsi üçün “dəyərin toplanması üsulu” nədir? (Çəki: 1)

- ☐ Malların gömrük dəyəri hesablanarkən, gətirilən mal üçün Azərbaycan

Respublikasının gömrük sərhədindən keçirilərkən faktiki ödənilmiş və ya ödənilməli olan sövdələşmə qiyməti əsas götürülür.

● Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən maldan fiziki xüsusiyyətlərinə, keyfiyyətinə, malın mənşə ölkəsinə və istehsalçısına görə fərqlənməyən digər malların sövdələşmə qiyməti əsas götürülür.

● Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən mallarla bütün xüsusiyyətlərinə görə eyni olmasa da, qiymətləndirilən mallarla eyni vəzifələri yerinə yetirən və kommersiya baxımından bir-birini əvəz edə bilən digər malların sövdələşmə qiyməti əsas götürülür.

● Malın gömrük dəyərinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası ərazisində qiymətləndirilən eyni və eynicinsli malların ən böyük partiyasının mal vahidinin qiymətindən komisiya xərclərinin, idxal gömrük rüsumlarının, vergilərin, yığımların və digər ödənişlərin, Azərbaycan Respublikasında daşınma, yüklənmə, boşaldılma işlərinə, sığortaya sərf olunan xərclərin çıxılması ilə müəyyən olunur.

● Malın gömrük dəyərinin müəyyən edilməsi üçün malın istehsalçı tərəfindən qiymətləndirilən istehsal xərcləri və materiallarının dəyərinin, ixrac edənin əldə etdiyi mənfəətin, ixrac edən ölkədən eyni növlü malların Azərbaycan Respublikasına satışı üçün səciyyəvi olan ümumi xərclərin toplanması yolu ilə hesablanmış qiyməti.

Sual: Gömrük dəyərinin müəyyən edilməsi üçün “ehtiyat üsul” nədir? (Çəki: 1)

● Gömrük dəyəri, “Gömrük Tarifi haqqında” Qanunun 18—22-ci maddələrində göstərilən üsulların ardıcıl tətbiqi nəticəsində deklarant tərəfindən müəyyən edilə bilmirsə və ya gömrük orqanları gömrük dəyərinin müəyyən edilməsində bu üsullardan istifadə oluna bilməməsini əsaslandırırlarsa, malların gömrük dəyərinin beynəlxalq təcrübəyə əsasən müqayisələr yolu ilə müəyyən edilən qiyməti.

● Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən maldan fiziki xüsusiyyətlərinə, keyfiyyətinə, malın mənşə ölkəsinə və istehsalçısına görə fərqlənməyən digər malların sövdələşmə qiyməti əsas götürülür.

● Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən mallarla bütün xüsusiyyətlərinə görə eyni olmasa da, qiymətləndirilən mallarla eyni vəzifələri yerinə yetirən və kommersiya baxımından bir-birini əvəz edə bilən digər malların sövdələşmə qiyməti əsas götürülür.

● Malın gömrük dəyərinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası ərazisində qiymətləndirilən eyni və eynicinsli malların ən böyük partiyasının mal vahidinin qiymətindən komisiya xərclərinin, idxal gömrük rüsumlarının, vergilərin, yığımların və digər ödənişlərin, Azərbaycan Respublikasında daşınma, yüklənmə, boşaldılma işlərinə, sığortaya sərf olunan xərclərin çıxılması ilə müəyyən olunur.

● Malın gömrük dəyərinin müəyyən edilməsi üçün malın istehsalçı tərəfindən qiymətləndirilən istehsal xərcləri və materiallarının dəyərinin, ixrac edənin əldə etdiyi mənfəətin, ixrac edən ölkədən eyni növlü malların Azərbaycan Respublikasına satışı üçün səciyyəvi olan ümumi xərclərin toplanması yolu ilə hesablanmış qiyməti.

Sual: Malın mənşə ölkəsi nədir? (Çəki: 1)

● Malın tamamilə həmin ölkədə istehsal olunduğu ölkə.

● “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunan meyarlar əsasında kifayət qədər yenidən emala məruz qaldığı ölkə.

● Malın tamamilə həmin ölkədə istehsal olunduğu və ya yenidən emala məruz qaldığı ölkə.

● Malın tamamilə həmin ölkədə istehsal olunduğu və ya “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunan meyarlar əsasında kifayət qədər yenidən emala məruz qaldığı ölkə.

Sual: Müəyyən ölkədə tam istehsal olunmuş mallar hansılardır? (Çəki: 1)

- ☐ 1. Onun ərazisində və ya məhəlli sularında, yaxud qitə şelfində və dənizin təkində çıxarılan faydalı qazıntılar (əgər ölkənin bu dəniz təkini istismar etməyə müstəsna hüququ varsa); 2. Onun ərazisində becərilmiş və yığılmış bitkiçilik məhsulları; 3. Orada doğulub və bəslənilmiş heyvanlar.
- ☐ 1. Onun ərazisində və ya məhəlli sularında, yaxud qitə şelfində və dənizin təkində çıxarılan faydalı qazıntılar (əgər ölkənin bu dəniz təkini istismar etməyə müstəsna hüququ varsa); 2. Onun ərazisində becərilmiş və yığılmış bitkiçilik məhsulları; 3. Orada doğulub və bəslənilmiş heyvanlar; 4. Həmin ölkədə bəslənilmiş heyvanlardan alınmış məhsullar; 5. Orada istehsal edilmiş ovçuluq, balıqçılıq və dəniz vətəgəsi məhsulları.
- ☐ 1. Onun ərazisində və ya məhəlli sularında, yaxud qitə şelfində və dənizin təkində çıxarılan faydalı qazıntılar (əgər ölkənin bu dəniz təkini istismar etməyə müstəsna hüququ varsa); 2. Onun ərazisində becərilmiş və yığılmış bitkiçilik məhsulları; 3. Orada doğulub və bəslənilmiş heyvanlar; 4. Həmin ölkədə bəslənilmiş heyvanlardan alınmış məhsullar; 5. Orada istehsal edilmiş ovçuluq, balıqçılıq və dəniz vətəgəsi məhsulları; 6. Dünya okeanında həmin ölkənin gəmiləri ilə və ya onun icarəyə (fraxta) götürdüyü gəmilərlə ovlanmış və istehsal edilmiş dəniz vətəgəsi məhsulları; 7. Həmin ölkədəki istehsalın və başqa əməliyyatların nəticəsi olan təkrar xammal və tullantılar.
- ☒ 1. Onun ərazisində və ya məhəlli sularında, yaxud qitə şelfində və dənizin təkində çıxarılan faydalı qazıntılar (əgər ölkənin bu dəniz təkini istismar etməyə müstəsna hüququ varsa); 2. Onun ərazisində becərilmiş və yığılmış bitkiçilik məhsulları; 3. Orada doğulub və bəslənilmiş heyvanlar; 4. Həmin ölkədə bəslənilmiş heyvanlardan alınmış məhsullar; 5. Orada istehsal edilmiş ovçuluq, balıqçılıq və dəniz vətəgəsi məhsulları; 6. Dünya okeanında həmin ölkənin gəmiləri ilə və ya onun icarəyə (fraxta) götürdüyü gəmilərlə ovlanmış və istehsal edilmiş dəniz vətəgəsi məhsulları; 7. Həmin ölkədəki istehsalın və başqa əməliyyatların nəticəsi olan təkrar xammal və tullantılar; 8. Həmin ölkəyə məxsus olan və ya onun icarəyə götürdüyü kosmik gəmilər vasitəsilə açıq kosmosda alınmış yüksək texnologiya məhsulları; 9. Müstəsna olaraq həmin ölkədə tam istehsal edilmiş məhsullarından istehsal edilmiş mallar.
- ☐ Onun ərazisində istehsal edilmiş məhsullar;

Sual: Müəyyən bir ölkədə malların kifayət qədər emalının meyarları hansılardır? (Çəki: 1)

- ☐ Emal nəticəsində Əmtəə nomenklaturasında hər hansı birinci dörd rəqəm səviyyəsində mal mövqeyinin (malın təsnifat kodunun) dəyişməsi.
- ☐ Malın müəyyən ölkə mənşəli hesab olunması üçün kifayət edən və ya etməyən istehsal-texnoloji əməliyyatların yerinə yetirilməsi.
- ☐ Advalor pay qaydası — istifadə olunmuş materialların dəyərinin və ya əlavə dəyərin göndərilən malın qiymətinin faizlə müəyyən edilmiş həddə çatması ilə əlaqədar malın dəyərinin dəyişməsi.
- ☐ 1. Emal nəticəsində Əmtəə nomenklaturasında hər hansı birinci dörd rəqəm səviyyəsində mal mövqeyinin (malın təsnifat kodunun) dəyişməsi; 2. Malın müəyyən ölkə mənşəli hesab olunması üçün kifayət edən və ya etməyən istehsal-texnoloji əməliyyatların yerinə yetirilməsi;
- ☒ 1. Emal nəticəsində Əmtəə nomenklaturasında hər hansı birinci dörd rəqəm səviyyəsində mal mövqeyinin (malın təsnifat kodunun) dəyişməsi; 2. Malın müəyyən ölkə mənşəli hesab olunması üçün kifayət edən istehsal-texnoloji əməliyyatların yerinə yetirilməsi; 3. Advalor pay qaydası — istifadə olunmuş materialların dəyərinin və ya əlavə dəyərin göndərilən malın qiymətinin faizlə müəyyən edilmiş həddə çatması ilə əlaqədar malın dəyərinin dəyişməsi.

Sual: Azərbaycan Respublikasının gömrük ərazisindən mal çıxarılarkən malın mənşə sertifikatını kim və nə zaman verir? (Çəki: 1)

- ☒ Kontraktlarda, ölkənin qanunvericilik aktlarında və ya Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərində nəzərdə tutulmuşsa, müvafiq dövlət orqanı tərəfindən verilir.
 - ☐ İstənilən vaxt, müvafiq dövlət orqanı tərəfindən verilir.
 - ☐ İstənilən vaxt, dövlət gömrük orqanları tərəfindən verilir.
 - ☐ Kontraktlarda nəzərdə tutulmuşsa, müvafiq dövlət orqanı tərəfindən verilir.
 - ☐ Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərində nəzərdə tutulmuşsa, müvafiq dövlət orqanı tərəfindən verilir.
-

Sual: Azərbaycan Respublikasının gömrük ərazisinə mal gətirilərkən hansı hallarda malın mənşəyi haqqında sertifikat təqdim olunmalıdır? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının imtiyaz verdiyi ölkələrdən olan mallara.
 - ☐ 1. Azərbaycan Respublikasının imtiyaz verdiyi ölkələrdən olan mallara; 2. Gətirilməsi kəmiyyət məhdudiyyətləri (kvota) ilə və ya xarici iqtisadi fəaliyyətin digər üsulları ilə tənzimlənən mallara.
 - ☐ 1. Azərbaycan Respublikasının imtiyaz verdiyi ölkələrdən olan mallara; 2. Gətirilməsi kəmiyyət məhdudiyyətləri (kvota) ilə və ya xarici iqtisadi fəaliyyətin digər üsulları ilə tənzimlənən mallara; 3. Azərbaycan Respublikasının həyati mənafeləri sahəsindəki qanunvericilik aktlarında nəzərdə tutulmuşsa.
 - ☒ 1. Azərbaycan Respublikasının imtiyaz verdiyi ölkələrdən olan mallara; 2. Gətirilməsi kəmiyyət məhdudiyyətləri (kvota) ilə və ya xarici iqtisadi fəaliyyətin digər üsulları ilə tənzimlənən mallara; 3. Azərbaycan Respublikasının həyati mənafeləri sahəsindəki qanunvericilik aktlarında nəzərdə tutulmuşsa; 4. Bəyan edilən məlumatların qeyri-dəqiqliyini təsdiq etmək üçün əsas olduğu hallarda.
 - ☐ 1. Azərbaycan Respublikasının imtiyaz verdiyi ölkələrdən olan mallara; 2. Gətirilməsi kəmiyyət məhdudiyyətləri (kvota) ilə və ya xarici iqtisadi fəaliyyətin digər üsulları ilə tənzimlənən mallara; 3. Azərbaycan Respublikasının həyati mənafeləri sahəsindəki qanunvericilik aktlarında nəzərdə tutulmuşsa; 4. Bəyan edilən məlumatların qeyri-dəqiqliyini təsdiq etmək üçün əsas olduğu hallarda; 5. Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərində nəzərdə tutulmuşsa.
-

Sual: Azərbaycan Respublikasının gömrük orqanı malın buraxılmasından nə vaxt imtina edə bilər? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq sazişlərə müvafiq olaraq, malları buraxılmayan ölkəyə mənsub olmasını təsdiq etmək üçün kifayət qədər əsas olarsa;
 - ☐ Malın Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq, malları buraxılmayan ölkəyə mənsub olmasını təsdiq etmək üçün kifayət qədər əsas olarsa;
 - ☒ Həmin malın Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq sazişlərə və ya Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq, malları buraxılmayan ölkəyə mənsub olmasını təsdiq etmək üçün kifayət qədər əsas olarsa;
 - ☐ Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq sazişlərə və ya Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq, malları buraxılmayan ölkəyə mənsub olmasını təsdiq etmək üçün kifayət qədər əsas olarsa;
 - ☐ Kifayət qədər əsas olarsa.
-

Sual: Mənşəyi dəqiq müəyyən olunmamış mallara hansı gömrük rüsumları tətbiq olunur?

(Çəki: 1)

- ☒ Azərbaycan Respublikasının gömrük tariflərinin maksimum dərəcələri;
 - ☐ Gömrük tarifinin iki misli;
 - ☐ Advalor gömrük rüsumu;
 - ☐ Spesifik gömrük rüsumu;
 - ☐ Kombinə gömrük rüsumu.
-

Sual: Tarif güzəştləri (tarif preferensiyaları) dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar üzrə əvvəl ödənilmiş rüsumun qaytarılması;
 - ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar üzrə əvvəl ödənilmiş rüsumun qaytarılması, rüsum ödənişindən azad etmə;
 - ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar üzrə əvvəl ödənilmiş rüsumun qaytarılması, rüsum ödənişindən azad etmə, rüsum dərəcələrinin aşağı salınması;
 - ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar üzrə əvvəl ödənilmiş rüsumun qaytarılması, rüsum ödənişindən azad etmə, rüsum dərəcələrinin aşağı salınması, malın preferensial gətirilməsi üçün tarif kvotaları şəklində verilən güzəştlər;
 - ☒ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar üzrə əvvəl ödənilmiş rüsumun qaytarılması, rüsum ödənişindən azad etmə, rüsum dərəcələrinin aşağı salınması, malın preferensial gətirilməsi və ya çıxarılması üçün tarif kvotaları şəklində verilən güzəştlər.
-

Sual: Nəqliyyat vasitələrinin istismarı zamanı hansı mallar gömrük rüsumlarından azad edirlər? (Çəki: 1)

- ☐ Nəqliyyat vasitələrinin normal istismarı üçün lazım olan və ya onların qəzasının (sınmasının) nəticələrini aradan qaldırmaq məqsədi ilə xaricdən alınmış maddi-texniki təchizat malları;
 - ☐ Nəqliyyat vasitələrinin normal istismarı üçün lazım olan və ya onların qəzasının (sınmasının) nəticələrini aradan qaldırmaq məqsədi ilə xaricdən alınmış maddi-texniki təchizat və tədarük malları;
 - ☐ Nəqliyyat vasitələrinin normal istismarı üçün lazım olan və ya onların qəzasının (sınmasının) nəticələrini aradan qaldırmaq məqsədi ilə xaricdən alınmış maddi-texniki təchizat və tədarük malları və ərzaq;
 - ☐ Nəqliyyat vasitələrinin normal istismarı üçün lazım olan və ya onların qəzasının (sınmasının) nəticələrini aradan qaldırmaq məqsədi ilə xaricdən alınmış maddi-texniki təchizat və tədarük malları və yanacaq;
 - ☒ Nəqliyyat vasitələrinin normal istismarı üçün lazım olan və ya onların qəzasının (sınmasının) nəticələrini aradan qaldırmaq məqsədi ilə xaricdən alınmış maddi-texniki təchizat və tədarük malları, yanacaq və ərzaq.
-

Sual: Dənizdə balıq ovlayan gəmilərin fəaliyyəti zamanı hansı mallar gömrük rüsumlarından azad edirlər? (Çəki: 1)

- ☒ Gəmilərin fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılan maddi-texniki təchizat və tədarük malları, yanacaq, ərzaq və başqa əmlak, habelə həmin gəmilərdə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən vətəgəçilik məhsulları;
- ☐ Gəmilərin fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının gömrük

ərazisindən çıxarılan maddi-texniki təchizat və tədarük malları;

☐ Gəmilərin fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılan maddi-texniki təchizat və tədarük malları, həmin gəmilərdə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən vətəgeçilik məhsulları;

☐ Gəmilərin fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılan maddi-texniki təchizat və tədarük malları, yanacaq, habelə həmin gəmilərdə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən vətəgeçilik məhsulları;

☐ Yanacaq, ərzaq və başqa əmlak və Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən vətəgeçilik məhsulları.

Sual: Gəza və dağıntıların, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məqsədi ilə və ya humanitar yardım kimi hansı mallar gömrük rüsumlarından azad edirlər? (Çəki: 1)

☐ Bu məqsədlərlə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan mallar;

☒ Bu məqsədlərlə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan mallar, o cümlədən məktəblər, məktəbəqədər müəssisələr və müalicə ocaqları üçün pulsuz dərş vəsaitləri;

☐ Məktəblər, məktəbəqədər müəssisələr və müalicə ocaqları üçün pulsuz dərş vəsaitləri;

☐ Məktəblər üçün pulsuz dərş vəsaitləri;

☐ Məktəblər və məktəbəqədər müəssisələr üçün pulsuz dərş vəsaitləri.

Sual: Təmənnasız yardım və xeyriyyə təyinatlı hansı mallar gömrük rüsumlarından azad edirlər? (Çəki: 1)

☐ Hökumətlərin və beynəlxalq təşkilatların xətti ilə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və ya bu ərazidən çıxarılan mallar;

☒ Texniki yardım da daxil olmaqla dövlətlərin, hökumətlərin və beynəlxalq təşkilatların xətti ilə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və ya bu ərazidən çıxarılan mallar, habelə qrant haqqında müqaviləyə və ya qərara əsasən qrant kimi alınan pul və (və ya) digər maddi yardımlar;

☐ Texniki yardım da daxil olmaqla dövlətlərin, hökumətlərin və beynəlxalq təşkilatların xətti ilə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və ya bu ərazidən çıxarılan mallar;

☐ Dövlətlərin, hökumətlərin və beynəlxalq təşkilatların xətti ilə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və ya bu ərazidən çıxarılan mallar;

☐ Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və ya bu ərazidən çıxarılan mallar, habelə qrant haqqında müqaviləyə və ya qərara əsasən qrant kimi alınan pul və (və ya) digər maddi yardımlar.

Sual: Üçüncü ölkələr üçün nəzərdə tutulmuş və Azərbaycan Respublikasının gömrük ərazisindən tranzit rejimi ilə keçən mallar: (Çəki: 1)

☐ Gömrük rüsumlarından azad edilmirlər;

☐ Gömrük rüsumlarından azad edirlər;

☐ rüsumlarından

☒ Gömrük nəzarəti altında keçərkən gömrük rüsumlarından azad edirlər;

☐ Gömrük rüsumları güzəştli və sadələşdirilmiş qaydada ödənilir.

Sual: Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılan və ya bu əraziyə gətirilən hansı mallar gömrük rüsumlarından azad edirlər? (Çəki: 1)

- ☐ Şəxsi istifadə üçün nəzərdə tutulmuş mallar;
 - ☐ İstehsal və kommersiya təyinatı olmayan və yalnız şəxsi istifadə üçün nəzərdə tutulmuş mallar;
 - ☒ İstehsal və kommersiya təyinatı olmayan və yalnız şəxsi istifadə üçün nəzərdə tutulmuş, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq keçirilən mallar;
 - ☐ Şəxsi istifadə üçün nəzərdə tutulmuş, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq keçirilən mallar;
 - ☐ İstehsal və kommersiya təyinatı olan mallar.
-

Sual: Azərbaycan Respublikasının ərazisinə qaytarılan milli mədəniyyət sərvətləri: (Çəki: 1)

- ☐ Gömrük rüsumlarından azad edilmirlər;
 - ☒ Gömrük rüsumlarından azad edirlər;
 - ☐ Gömrük rüsumlarından gismən azad edirlər;
 - ☐ Gömrük nəzarəti altında gətirilərkən gömrük rüsumlarından azad edirlər;
 - ☐ Gömrük rüsumları güzəştli və sadələşdirilmiş qaydada ödənilir.
-

Sual: Ölkəyə gətirilən idman avadanlığı, texnikası və malları hansı hallarda gömrük rüsumlarından azad edirlər? (Çəki: 1)

- ☐ Yığma komandaların hazırlığı ilə bağlı gətirilərkən;
 - ☐ Komandaların hazırlığı ilə bağlı gətirilərkən;
 - ☐ Komandaların hazırlığı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən gətirilərkən;
 - ☒ Yığma komandaların hazırlığı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən gətirilərkən;
 - ☐ Yığma komandaların hazırlığı və ya yarışların keçirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən gətirilərkən.
-

Sual: Əməkçi miqrantların hansı mülkiyyəti gömrük rüsumundan azad edilir? (Çəki: 1)

- ☐ Qazandığı vəsait;
 - ☐ Qazandığı vəsait və bu vəsaitlə əldə etdiyi məişət avadanlıqları;
 - ☐ Qazandığı vəsait və bu vəsaitlə əldə etdiyi məişət avadanlıqları, həmçinin əmək fəaliyyəti üçün zəruri olan alətlər;
 - ☐ Qazandığı vəsait və bu vəsaitlə əldə etdiyi məişət avadanlıqları, həmçinin əmək fəaliyyəti üçün zəruri olan alətlər Azərbaycan Respublikasına gətirilərkən;
 - ☒ Qazandığı vəsait və bu vəsaitlə əldə etdiyi məişət avadanlıqları, həmçinin əmək fəaliyyəti üçün zəruri olan alətlər Azərbaycan Respublikasına gətirilərkən və ya Azərbaycan Respublikasından çıxarılarəkən.
-

Sual: Tarif preferensiyaları nədir? (Çəki: 1)

- ☐ Mallar üzrə gömrük rüsumlarından azad etmə, gömrük dərəcələrinin aşağı salınması, yaxud preferensial idxal güzəştlərinin məcmusu;
- ☐ Mallar üzrə gömrük rüsumlarından azad etmə;
- ☐ Mallar üzrə gömrük rüsumlarından azad etmə, gömrük dərəcələrinin aşağı

salınması;

- ☒ Mallar üzrə gömrük rüsumlarından azad etmə, gömrük dərəcələrinin aşağı salınması, preferensial idxal və ya ixrac üçün kvotalar qoyulması güzəştləri;
 - ☐ Preferensial idxal və ya ixrac üçün kvotalar qoyulması güzəştləri.
-

Sual: Azərbaycan Respublikasında tarif preferensiyaları mənşəcə hansı mallara tətbiq edilir? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikası ilə gömrük ittifaqı yaratmış ölkələrə mənsub mallar;
 - ☐ Azərbaycan Respublikası ilə azad ticarət zonası yaratmış ölkələrə mənsub mallar;
 - ☐ Azərbaycan Respublikası ilə gömrük ittifaqı və azad ticarət zonası yaradılmasına dair müqavilə imzalamış dövlətlərə mənsub mallar;
 - ☐ Azərbaycan Respublikasının milli preferensiya sistemindən istifadə edən inkişaf etməkdə olan ölkələrə mənsub mallar;
 - ☒ Azərbaycan Respublikası ilə gömrük ittifaqı və azad ticarət zonası yaratmış və ya bu cür ittifaqın, yaxud zonanın yaradılmasına dair müqavilə imzalamış dövlətlərə və ya Azərbaycan Respublikasının milli preferensiya sistemindən istifadə edən inkişaf etməkdə olan ölkələrə mənsub mallar.
-

Sual: Gömrük güzəştləri nədir? (Çəki: 1)

- ☐ Mallar üzrə əvvəl ödənilmiş gömrük rüsumlarının qaytarılması;
 - ☐ Mallar üzrə əvvəl ödənilmiş gömrük rüsumlarının qaytarılması və rüsum dərəcələrinin azaldılması;
 - ☒ Mallar üzrə əvvəl ödənilmiş gömrük rüsumlarının qaytarılması, rüsum dərəcələrinin azaldılması və müstəsna hallarda gömrük rüsumlarından azad etmə;
 - ☐ Rüsum dərəcələrinin azaldılması və gömrük rüsumlarından azad etmə;
 - ☐ Mallar üzrə gömrük rüsumlarından azad etmə.
-

Sual: Azərbaycan Respublikasının gömrük ərazisi hüduhdlarında gömrük güzəştləri hansı mallara verilir? (Çəki: 1)

- ☒ Gömrük nəzarəti altında Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirilən və həmin ərazidən müvəqqəti çıxarılan, hökumətlərarası sazişlərə müvafiq olaraq xaricdə investisiya əməkdaşlığı üzrə obyektlərin inşası üçün dəstlə göndərilən, dövlət ehtiyacları üçün Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılan, xarici sərmayənin iştirakı ilə yaradılan müəssisələrin və xarici müəssisələrin nizamnamə fonduna pay şəklində Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən müxtəlif növ mallar;
 - ☐ Gömrük nəzarəti altında Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirilən və həmin ərazidən müvəqqəti çıxarılan mallar;
 - ☐ Gömrük nəzarəti altında Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirilən və həmin ərazidən müvəqqəti çıxarılan, hökumətlərarası sazişlərə müvafiq olaraq xaricdə investisiya əməkdaşlığı üzrə obyektlərin inşası üçün dəstlə göndərilən mallar;
 - ☐ Gömrük nəzarəti altında Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirilən və həmin ərazidən müvəqqəti çıxarılan, hökumətlərarası sazişlərə müvafiq olaraq xaricdə investisiya əməkdaşlığı üzrə obyektlərin inşası üçün dəstlə göndərilən, dövlət ehtiyacları üçün Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılan mallar;
 - ☐ Xarici sərmayənin iştirakı ilə yaradılan müəssisələrin və xarici müəssisələrin nizamnamə fonduna pay şəklində Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən müxtəlif növ mallar.
-

BÖLMƏ: 10

Ad	10
Suallardan	22
Maksimal faiz	22
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Valyuta nəzarətinin məqsədi nədir? (Çəki: 1)

- ☐ Beynəlxalq ticarətdə valyuta qanunvericiliyinə riayət olunmasının təmin edilməsi;
- ☒ Valyuta əməliyyatlarında valyuta qanunvericiliyinə riayət olunmasının təmin edilməsi;
- ☐ Aparılan valyuta əməliyyatlarının qüvvədə olan qanunvericiliyə uyğun olmasına nəzarət;
- ☐ Xarici valyutada ödənişlərin qanuni və əsaslı olduğunun yoxlanması;
- ☐ Valyuta əməliyyatları üzrə hesabatların tam və obyektiv olduğunun yoxlanması.

Sual: Valyuta nəzarətinin əsas istiqamətləri hansılardır? (Çəki: 1)

- ☐ - aparılan valyuta əməliyyatlarının qüvvədə olan qanunvericiliyə uyğun olması və tələb olunan icazələrin alınması; - rezidentlərin dövlət qarşısındakı öhdəliklərinin, həmçinin əldə olunan xarici valyutanın daxili valyuta bazarında satılması öhdəliyinin yerinə yetirilməsinin yoxlanılması; - xarici valyutada ödənişlərin qanuni və əsaslı olduğunun yoxlanması.
- ☒ - aparılan valyuta əməliyyatlarının qüvvədə olan qanunvericiliyə uyğun olması və tələb olunan icazələrin alınması; - rezidentlərin dövlət qarşısındakı öhdəliklərinin, həmçinin əldə olunan xarici valyutanın daxili valyuta bazarında satılması öhdəliyinin yerinə yetirilməsinin yoxlanılması; - xarici valyutada ödənişlərin qanuni və əsaslı olduğunun yoxlanması; - valyuta əməliyyatları üzrə hesabatların tam və obyektiv olduğunun yoxlanması.
- ☐ - rezidentlərin dövlət qarşısındakı öhdəliklərinin, həmçinin əldə olunan xarici valyutanın daxili valyuta bazarında satılması öhdəliyinin yerinə yetirilməsinin yoxlanılması; - xarici valyutada ödənişlərin qanuni və əsaslı olduğunun yoxlanması; - valyuta əməliyyatları üzrə hesabatların tam və obyektiv olduğunun yoxlanması.
- ☐ - aparılan valyuta əməliyyatlarının qüvvədə olan qanunvericiliyə uyğun olması və tələb olunan icazələrin alınması; - xarici valyutada ödənişlərin qanuni və əsaslı olduğunun yoxlanması; - valyuta əməliyyatları üzrə hesabatların tam və obyektiv olduğunun yoxlanması.
- ☐ - aparılan valyuta əməliyyatlarının qüvvədə olan qanunvericiliyə uyğun olması və tələb olunan icazələrin alınması; - valyuta əməliyyatları üzrə hesabatların tam və obyektiv olduğunun yoxlanması.

Sual: İxracatçılar tərəfindən aparılan ixrac əməliyyatlarının hesablaşmalar hissəsinə nəzarəti kim həyata keçirir? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının gömrük orqanları;
- ☐ Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi;
- ☐ Azərbaycan Respublikasının Milli Bankı;

- ☒ Azərbaycan Respublikasının müvəkkil bankları;
 - ☐ Benefisiar.
-

Sual: İxrac edilən malların müqabilində valyuta vəsaitlərinin ödənişinə nəzarətin mərhələləri aşağıdakılardır: (Çəki: 1)

- ☐ 1. Məlumat-analitik nəzarət 2. Bitkin sənədli nəzarət.
 - ☐ 1. İlkin nəzarət 2. Məlumat-analitik nəzarət
 - ☐ 1. İlkin nəzarət 2. Bitkin sənədli nəzarət.
 - ☒ 1. İlkin nəzarət 2. Məlumat-analitik nəzarət 3. Bitkin sənədli nəzarət.
 - ☐ 1. İlkin nəzarət 2. Məlumat-analitik nəzarət 3. Gömrük baxışı 4. Bitkin sənədli nəzarət.
-

Sual: İlkin nəzarət zamanı hansı əməliyyatlar keçirilir? (Çəki: 1)

- ☐ - YGB-nin düzgün doldurulmasına və göstərilən məlumatların dəqiqliyinə nəzarət;
 - ☒ - YGB-nin düzgün doldurulmasına və göstərilən məlumatların dəqiqliyinə nəzarət; - həyata keçirilən sövdələşmənin qanunvericiliyə uyğunluğuna nəzarət; - hesabatların formalaşdırılması və DGK-ya təqdim edilməsi;
 - ☐ - YGB-nin düzgün doldurulmasına və göstərilən məlumatların dəqiqliyinə nəzarət; - hesabatların formalaşdırılması və DGK-ya təqdim edilməsi;
 - ☐ - YGB-nin düzgün doldurulmasına və göstərilən məlumatların dəqiqliyinə nəzarət; - həyata keçirilən sövdələşmənin qanunvericiliyə uyğunluğuna nəzarət;
 - ☐ - həyata keçirilən sövdələşmənin qanunvericiliyə uyğunluğuna nəzarət; - hesabatların formalaşdırılması və DGK-ya təqdim edilməsi.
-

Sual: Məlumat - analitik nəzarət zamanı hansı əməliyyatlar keçirilir? (Çəki: 1)

- ☐ - valyuta nəzarəti, uçot kartoçkasının doldurulması və əqd üzrə hesablaşmaları aparan müvəkkil banklara göndərilməsi; - bank tərəfindən rəsmiləşdirilən uçot kartoçkalarının alınması və istifadəsi (analizi); - valyuta köçürülməsi üzrə müəyyən edilmiş qaydaları pozanların müəyyən edilməsi.
 - ☐ - gömrük orqanlarından alınan məlumatların yoxlanılması; - bank tərəfindən rəsmiləşdirilən uçot kartoçkalarının alınması və istifadəsi (analizi); - valyuta köçürülməsi üzrə müəyyən edilmiş qaydaları pozanların müəyyən edilməsi.
 - ☐ - gömrük orqanlarından alınan məlumatların yoxlanılması; - valyuta nəzarəti, uçot kartoçkasının doldurulması və əqd üzrə hesablaşmaları aparan müvəkkil banklara göndərilməsi; - valyuta köçürülməsi üzrə müəyyən edilmiş qaydaları pozanların müəyyən edilməsi.
 - ☐ - gömrük orqanlarından alınan məlumatların yoxlanılması; - valyuta nəzarəti, uçot kartoçkasının doldurulması və əqd üzrə hesablaşmaları aparan müvəkkil banklara göndərilməsi; - bank tərəfindən rəsmiləşdirilən uçot kartoçkalarının alınması və istifadəsi (analizi);
 - ☒ - gömrük orqanlarından alınan məlumatların yoxlanılması; - valyuta nəzarəti, uçot kartoçkasının doldurulması və əqd üzrə hesablaşmaları aparan müvəkkil banklara göndərilməsi; - bank tərəfindən rəsmiləşdirilən uçot kartoçkalarının alınması və istifadəsi (analizi); - valyuta köçürülməsi üzrə müəyyən edilmiş qaydaları pozanların müəyyən edilməsi.
-

Sual: Bitkin sənədli nəzarət zamanı hansı əməliyyatlar keçirilir? (Çəki: 1)

- ☐ - valyutanın köçürülməsində mümkün ola biləcək çatışmazlıqları fakt üzrə məqsədli

yoxlama

- ☐ - Gömrük Məcəlləsi ilə müəyyən edilmiş sanksiyaların tətbiqi.
 - ☐ - valyutanın köçürülməsində mümkün ola biləcək çatışmazlıqları fakt üzrə məqsədli yoxlama; - Gömrük Məcəlləsi ilə müəyyən edilmiş sanksiyaların tətbiqi.
 - ☐ - valyutanın köçürülməsində mümkün ola biləcək çatışmazlıqları fakt üzrə məqsədli yoxlama; - Gömrük Məcəlləsi ilə müəyyən edilmiş sanksiyaların tətbiqi;; - valyuta nəzarəti, uçot kartoçkasının doldurulması və əqd üzrə hesablaşmaları aparan müvəkkil banklara göndərilməsi.
 - ☒ - valyutanın köçürülməsində mümkün ola biləcək çatışmazlıqları fakt üzrə məqsədli yoxlama; - Gömrük Məcəlləsi ilə müəyyən edilmiş sanksiyaların tətbiqi; - valyuta nəzarəti, uçot kartoçkasının doldurulması və əqd üzrə hesablaşmaları aparan müvəkkil banklara göndərilməsi; - valyuta köçürülməsi üzrə müəyyən edilmiş qaydaları pozanların müəyyən edilməsi.
-

Sual: İxrac əməliyyatlarına valyuta nəzarəti uçot kartoçkası (UK) nədir? (Çəki: 1)

- ☐ İxrac zamanı valyuta nəzarətini təmin etmək məqsədi ilə müvəkkil bank tərəfindən tərtib edilən sənəd;
 - ☐ İxrac zamanı valyuta nəzarətini təmin etmək məqsədi ilə gömrük orqanı tərəfindən tərtib edilən sənəd;
 - ☐ İxrac zamanı valyuta nəzarətini təmin etmək məqsədi ilə deklarant tərəfindən doldurulan, gömrük orqanı tərəfindən təsdiq edilən sənəd;
 - ☐ İxrac zamanı valyuta nəzarətini təmin etmək məqsədi ilə müvəkkil bank tərəfindən doldurulan, gömrük orqanı tərəfindən təsdiq edilən sənəd;
 - ☒ İxrac zamanı valyuta nəzarətini təmin etmək məqsədi ilə deklarant tərəfindən doldurulan, müvəkkil bank tərəfindən təsdiq edilən sənəd.
-

Sual: İxracatçı tərəfindən təqdim valyuta sənədlərinin tamlığı və düzgünlüyünə ilkin nəzarəti kim həyata keçirir? (Çəki: 1)

- ☐ Gömrük orqanları;
 - ☐ Müvəkkil bank;
 - ☐ Benefisiar;
 - ☒ Gömrük rəsmiləşdirilməsini aparan yük şöbəsi;
 - ☐ Müvəkkil bank və gömrük orqanı.
-

Sual: Konsiqnasiya yolu ilə ixrac əməliyyatları nəyi nəzərdə tutur? (Çəki: 1)

- ☒ Xarici şəxslərlə bağlanmış müqavilələrə əsasən respublika hüdudlarından kənarda satışı gömrük orqanlarında bəyan edildiyi gündən etibarən 180 günə qədər müəyyən olunmaqla malların ixracını;
 - ☐ Dəyəri ekvivalent məbləğdə qarşılıqlı mal, xidmət və ya əqli mülkiyyət mübadiləsi vasitəsi ilə ödənilən ticarət;
 - ☐ Haqqı faktiki mal (xidmət və əqli mülkiyyət) ixracından sonra müəyyən şərtlərlə və hər hansı müddət ərzində ödənilən ixracat;
 - ☐ Xarici ölkələrdə xidmət göstərilməsi, lizinq əməliyyatlarının aparılması, sərgilərdə, yarmarkalarda iştirak və s. üçün malların dəyişdirilmədən Azərbaycan Respublikasına qaytarılması şərtlə ixracı;
 - ☐ Dəyəri ekvivalent məbləğdə qarşılıqlı mal, xidmət və ya əqli mülkiyyət mübadiləsi vasitəsi ilə ödənilən və ya haqqı faktiki mal (xidmət və əqli mülkiyyət) ixracından sonra müəyyən şərtlərlə və hər hansı müddət ərzində ödənilən ixracat.
-

Sual: Konsiqnasiya yolu ilə ixrac əməliyyatlarının rəsmiləşdirilməsində gömrük orqanları tərəfindən tələb olunan sənədlər hansılardır? (Çəki: 1)

☒ 1) xarici tərəflə bağlanmış müqavilə; 2) ixrac olunan malın mənşə sertifikatı; 3) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 4) ixrac olunan mal dövlət müəssisəsində istehsal edilmişdirsə, onun dəyərinin istehsalçıya tam ödənilməsinə təsdiq edən müvafiq bank sənədi; 5) Valyuta zəmanət öhdəliyi; 6) Uçot kartoçkası (UK); 7) Yük Gömrük Bəyannaməsi (YGB).

☐ 1) xarici tərəflə bağlanmış müqavilə; 2) ixrac olunan malın mənşə sertifikatı; 3) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə.

☐ 1) xarici tərəflə bağlanmış müqavilə; 2) ixrac olunan malın mənşə sertifikatı; 3) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə.

☐ 1) xarici tərəflə bağlanmış müqavilə; 2) ixrac olunan malın mənşə sertifikatı; 3) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 4) ixrac olunan mal dövlət müəssisəsində istehsal edilmişdirsə, onun dəyərinin istehsalçıya tam ödənilməsinə təsdiq edən müvafiq bank sənədi; 5) Valyuta zəmanət öhdəliyi.

☐ 1) xarici tərəflə bağlanmış müqavilə; 2) ixrac olunan malın mənşə sertifikatı; 3) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 4) ixrac olunan mal dövlət müəssisəsində istehsal edilmişdirsə, onun dəyərinin istehsalçıya tam ödənilməsinə təsdiq edən müvafiq bank sənədi; 5) Valyuta zəmanət öhdəliyi; 6) Uçot kartoçkası (UK).

Sual: Barter əməliyyatları nədir? (Çəki: 1)

☐ Xarici şəxslərlə bağlanmış müqavilələrə əsasən respublika hüduqlarından kənarda satışı gömrük orqanlarında bəyan edildiyi gündən etibarən 180 günə qədər müəyyən olunmaqla malların ixracını;

☒ Dəyəri ekvivalent məbləğdə qarşılıqlı mal, xidmət və ya əqli mülkiyyət mübadiləsi vasitəsi ilə ödənilən ticarət;

☐ Haqqı faktiki mal (xidmət və əqli mülkiyyət) ixracından sonra müəyyən şərtlərlə və hər hansı müddət ərzində ödənilən ixracat;

☐ Xarici ölkələrdə xidmət göstərilməsi, lizinq əməliyyatlarının aparılması, sərgilərdə, yarmarkalarda iştirak və s. üçün malların dəyişdirilmədən Azərbaycan Respublikasına qaytarılması şərtlə ixracı;

☐ Dəyəri ekvivalent məbləğdə qarşılıqlı mal, xidmət və ya əqli mülkiyyət mübadiləsi vasitəsi ilə ödənilən və ya haqqı faktiki mal (xidmət və əqli mülkiyyət) ixracından sonra müəyyən şərtlərlə və hər hansı müddət ərzində ödənilən ixracat.

Sual: Barter əməliyyatlarında ekvivalent məbləğdə malların göndərilməsi və alınması arasındakı müddət qanunla neçə günədək müəyyən olunmuşdur? (Çəki: 1)

☐ 30

☐ 60

☒ 90

☐ 120

☐ 180

Sual: Malların barter yolu ilə ixracı zamanı gömrük orqanları tərəfindən tələb olunan sənədlər aşağıdakılardır: (Çəki: 1)

☐ 1) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 2) dövlət müəssisəsində istehsal edilmiş malın dəyərinin tam ödənilməsinə təsdiq edən sənəd; 3) xarici tərəflə

bağlanmış barter müqaviləsi.

☐ 1) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 2) dövlət müəssisəsində istehsal edilmiş malın dəyərinin tam ödənilməsini təsdiq edən sənəd; 3) xarici tərəflə bağlanmış barter müqaviləsi; 4) ixrac olunan malın mənşə sertifikatı.

☐ 1) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 2) dövlət müəssisəsində istehsal edilmiş malın dəyərinin tam ödənilməsini təsdiq edən sənəd; 3) xarici tərəflə bağlanmış barter müqaviləsi; 4) ixrac olunan malın mənşə sertifikatı; 5) ekvivalent məbləğdə malların vaxtında gətiriləcəyi barədə zəmanət öhdəliyi.

☐ 1) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 2) dövlət müəssisəsində istehsal edilmiş malın dəyərinin tam ödənilməsini təsdiq edən sənəd; 3) xarici tərəflə bağlanmış barter müqaviləsi; 4) ixrac olunan malın mənşə sertifikatı; 5) ekvivalent məbləğdə malların vaxtında gətiriləcəyi barədə zəmanət öhdəliyi; 6) Uçot kartoçkası (UK).

☒ 1) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 2) dövlət müəssisəsində istehsal edilmiş malın dəyərinin tam ödənilməsini təsdiq edən sənəd; 3) xarici tərəflə bağlanmış barter müqaviləsi; 4) ixrac olunan malın mənşə sertifikatı; 5) ekvivalent məbləğdə malların vaxtında gətiriləcəyi barədə zəmanət öhdəliyi; 6) Uçot kartoçkası (UK); 7) Yük Gömrük Bəyannaməsi (YGB).

Sual: Kreditə ixrac əməliyyatları nədir? (Çəki: 1)

☐ Xarici şəxslərlə bağlanmış müqavilələrə əsasən respublika hüddudlarından kənarda satışı gömrük orqanlarında bəyan edildiyi gündən etibarən 180 günə qədər müəyyən olunmaqla malların ixracını;

☐ Dəyəri ekvivalent məbləğdə qarşılıqlı mal, xidmət və ya əqli mülkiyyət mübadiləsi vasitəsi ilə ödənilən ticarət;

☒ Haqqı faktiki mal (xidmət və əqli mülkiyyət) ixracından sonra müəyyən şərtlərlə və hər hansı müddət ərzində ödənilən ixracat;

☐ Dəyəri ekvivalent məbləğdə qarşılıqlı mal, xidmət və ya əqli mülkiyyət mübadiləsi vasitəsi ilə ödənilən və ya haqqı faktiki mal (xidmət və əqli mülkiyyət) ixracından sonra müəyyən şərtlərlə və hər hansı müddət ərzində ödənilən ixracat.

☐ Xarici ölkələrdə xidmət göstərilməsi, lizinq əməliyyatlarının aparılması, sərgilərdə, yarmarkalarda iştirak və s. üçün malların dəyişdirilmədən Azərbaycan Respublikasına qaytarılması şərtlə ixracı;

Sual: Gömrük nəzarəti zamanı ixrac əməliyyatlarına valyuta nəzarəti uçot kartoçkası (UK): (Çəki: 1)

☐ UK reyestrinə salınır;

☐ DGK Valyuta Nəzarəti şöbəsinə göndirilir;

☒ UK reyestrinə salınır və onun surəti DGK Valyuta Nəzarəti şöbəsinə göndirilir;

☐ UK reyestrinə salınır və onun surəti müvəkkil banka göndirilir;

☐ Müvəkkil banka və surəti DGK Valyuta Nəzarəti şöbəsinə göndirilir;

Sual: Uçot kartoçkası nə zaman nəzarətdən çıxarılır? (Çəki: 1)

☐ valyuta vəsaitlərinin daxil olması barədə müvəkkil bank tərəfindən təsdiq edilmiş Uçot kartoçkası gömrük orqanına təqdim edildiyi təqdirdə;

☐ malların geri qaytarılması barədə deklarant tərəfindən tərtib edilmiş idxal YGB ixracatçı tərəfindən gömrük orqanına təqdim edildiyi təqdirdə;

☒ valyuta vəsaitlərinin daxil olması barədə müvəkkil bank tərəfindən təsdiq edilmiş Uçot kartoçkası və ya malların geri qaytarılması barədə deklarant tərəfindən tərtib

edilmiş idxal YGB ixracatçı tərəfindən gömrük orqanına təqdim edildiyi təqdirdə;

- ☐ YGB ixracatçı tərəfindən gömrük orqanına təqdim edildiyi təqdirdə;
 - ☐ nəzarətdən çıxarılmır.
-

Sual: "Azərbaycan Respublikası İnzibati Xətlər" Məcəlləsinin 262-ci maddəsinə görə, xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə hansı cəza tədbiri tətbiq olunur? (Çəki: 1)

- ☐ inzibati xətanın bilavasitə obyektı olan malların və nəqliyyat vasitələrinin dəyərinin 50 % miqdarında cərimə;
 - ☐ inzibati xətanın bilavasitə obyektı olan malların və nəqliyyat vasitələrinin dəyərinin 5 % miqdarında cərimə;
 - ☐ inzibati xətanın bilavasitə obyektı olan malların və nəqliyyat vasitələrinin dəyərinin 5 %-dən 10 %-dək miqdarında cərimə;
 - ☒ inzibati xətanın bilavasitə obyektı olan malların və nəqliyyat vasitələrinin dəyərinin 5 %-dən 50 %-dək miqdarında cərimə;
 - ☐ inzibati xətanın bilavasitə obyektı olan malların və nəqliyyat vasitələrinin dəyərinin 10 %-dən 50 %-dək miqdarında cərimə.
-

Sual: Gömrük orqanlarında bəyan etməklə rezidentlər və qeyri rezidentlər nə qədər valyuta sərvətləri Azərbaycan Respublikasına nağd şəkildə gətirə bilirlər? (Çəki: 1)

- ☐ 2 000 ABŞ dolları ekvivalentində;
 - ☐ 5 000 ABŞ dolları ekvivalentində;
 - ☐ 10 000 ABŞ dolları ekvivalentində;
 - ☐ 50 000 ABŞ dolları ekvivalentində;
 - ☒ məhdudiyyət qoyulmadan.
-

Sual: Əvvəllər nağd şəkildə gətirilmiş valyuta sərvətlərindən rezidentlər və qeyri rezidentlər gömrük orqanlarında bəyan etməklə hansı məbləği Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilirlər? (Çəki: 1)

- ☐ 2.000 ABŞ dolları ekvivalentində;
 - ☐ 5 000 ABŞ dolları ekvivalentində;
 - ☐ 10 000 ABŞ dolları ekvivalentində;
 - ☒ 50 000 ABŞ dolları ekvivalentində;
 - ☐ məhdudiyyət qoyulmadan.
-

Sual: Rezidentlər Azərbaycan Respublikasından hansı məbləğdə valyuta sərvətlərini sənəd təqdim etmədən, gömrük orqanlarında bəyan edilməklə nağd şəkildə çıxara bilirlər? (Çəki: 1)

- ☐ 2 000 ABŞ dolları ekvivalenti;
 - ☐ 5 000 ABŞ dolları ekvivalenti;
 - ☒ 10 000 ABŞ dolları ekvivalenti;
 - ☐ 50 000 ABŞ dolları ekvivalenti;
 - ☐ məhdudiyyət qoyulmadan.
-

Sual: Qeyri rezidentlər Azərbaycan Respublikasından hansı məbləğdə valyuta sərvətlərini sənəd təqdim etmədən, gömrük orqanlarında bəyan edilməklə nağd şəkildə çıxara

bilərlər? (Çəki: 1)

- ☒ 2 000 ABŞ dolları ekvivalenti;
- ☐ 5 000 ABŞ dolları ekvivalenti;
- ☐ 10 000 ABŞ dolları ekvivalenti;
- ☐ 50 000 ABŞ dolları ekvivalenti;
- ☐ məhdudiyyət qoyulmadan.

Bölmə: 11

Ad	11
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: İdxal əməliyyatlarında qeyri-tarif məhdudiyyətlərinin (QTM) mahiyyəti nədir? (Çəki: 1)

- ☐ Rüsumların artırılması xarakterli tədbirlər kompleksi;
- ☐ Rüsumların artırılması xarakterli tədbirlər kompleksi;
- ☐ Qadağan xarakterli tədbirlər kompleksi;
- ☐ Xarici malların daxili bazara nüfuz etməsinin qarşısını alan məhdudlaşdırma – rüsumların artırılması xarakterli tədbirlər kompleksi;
- ☒ Xarici malların daxili bazara nüfuz etməsinin qarşısını alan qadağa xarakterli tədbirlər kompleksi.

Sual: Qeyri-tarif məhdudiyyətlərinin məqsədi nədir? (Çəki: 1)

- ☐ İdxal edən ölkənin rəqabət qabiliyyətinin gücləndirilməsi;
- ☐ Milli sənayenin müdafiəsi, əhalinin həyat və sağlamlığının, ətraf mühitin, əxlaqın, dinin və milli təhlükəsizliyin qorunması;
- ☒ İdxal edən ölkənin rəqabət qabiliyyətinin gücləndirilməsi, milli sənayenin müdafiəsi, əhalinin həyat və sağlamlığının, ətraf mühitin, əxlaqın, dinin və milli təhlükəsizliyin qorunması;
- ☐ Əxlaqın, dinin və milli təhlükəsizliyin qorunması;
- ☐ İdxal edən ölkənin rəqabət qabiliyyətinin gücləndirilməsi, milli sənayenin müdafiəsi;

Sual: İqtisadi qeyri tarif məhdudiyyətlərinə aşağıdakılar aiddir: (Çəki: 1)

- ☐ xüsusi növ rüsumlar, müxtəlif vergi və yığımlar, idxal depozitləri;
- ☐ xüsusi növ rüsumlar, müxtəlif vergi və yığımlar;
- ☐ müxtəlif vergi və yığımlar, idxal depozitləri, valyuta tənzimlənməsi tədbirləri;
- ☒ xüsusi növ rüsumlar, müxtəlif vergi və yığımlar, idxal depozitləri, valyuta tənzimlənməsi tədbirləri;
- ☐ idxal depozitləri, valyuta tənzimlənməsi tədbirləri.

Sual: İnzibati qeyri tarif məhdudiyyətlərinə aşağıdakılar aiddir: (Çəki: 1)

- ☐ lisenziyalaşdırma və kvotalaşdırma;
- ☐ ixracın məhdudlaşdırılması, əlavə gömrük sənədləri və əməliyyatları;
- ☒ embarqo (qadağa), lisenziyalaşdırma və kvotalaşdırma, ixracın məhdudlaşdırılması, inhisarçı tədbirlər, proteksionist məqsədlər üçün standart və texniki normalardan istifadə edilməsi, əlavə gömrük sənədləri və əməliyyatları;
- ☐ embarqo (qadağa), lisenziyalaşdırma və kvotalaşdırma;
- ☐ embarqo (qadağa), lisenziyalaşdırma və kvotalaşdırma, ixracın məhdudlaşdırılması.

Sual: Kvotalaşdırma nədir? (Çəki: 1)

- ☒ İdxalına icazə verilmiş malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırılması tədbirləri;
- ☐ İdxalına icazə verilməyən malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırılması tədbirləri;
- ☐ İdxalına icazə verilmiş malların dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırılması tədbirləri;
- ☐ İdxalına icazə verilməyən malların dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırılması tədbirləri;
- ☐ İdxalına icazə verilmiş malların fiziki həcmnin maksimum hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırılması tədbirləri;

Sual: Lisenziyalaşdırma nədir? (Çəki: 1)

- ☐ İdxalına icazə verilmiş malların fiziki həcmnin maksimum hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırılması tədbirləri;
- ☐ İdxala müvafiq hakimiyyət orqanlarının verdiyi xüsusi icazələrin tətbiqi;
- ☐ İxrac müvafiq hakimiyyət orqanlarının verdiyi xüsusi icazələrin tətbiqi;
- ☒ İdxal və ixrac müvafiq hakimiyyət orqanlarının verdiyi xüsusi icazələrin tətbiqi;
- ☐ İdxalına icazə verilməyən malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırılması tədbirləri.

BÖLMƏ: 12

Ad	12
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Xarici ticarətin gömrük statistikasını hansı məqsədlərlə aparılır? (Çəki: 1)

- ☐ İdxal və ixrac olunan malların sayının və dəyərinin hesabatı;
- ☐ İdxal və ixrac olunan malların coğrafi istiqamətinin hesabatı;
- ☐ İdxal olunan malların sayının, dəyərinin, habelə onların coğrafi istiqamətinin hesabatı;
- ☒ İdxal və ixrac olunan malların sayının, dəyərinin, habelə onların coğrafi istiqamətinin hesabatı;
- ☐ İxrac olunan malların sayının, dəyərinin, habelə onların coğrafi istiqamətinin hesabatı;

hesabatı.

Sual: Yük gömrük bəyannamələri, yükü müşayiət edən sənədlər, dövlət orqanlarının lisenziyası və icarələri, hesabat (uçot) jurnalları, gömrük sərhədindən keçən mallar barəsində lazımi məlumat olan digər sənədlər; (Çəki: 1)

- ☒ Yük gömrük bəyannamələri, yükü müşayiət edən sənədlər, dövlət orqanlarının lisenziyası və icarələri, hesabat (uçot) jurnalları, gömrük sərhədindən keçən mallar barəsində lazımi məlumat olan digər sənədlər;
 - ☐ Yük gömrük bəyannamələri, yükü müşayiət edən sənədlər;
 - ☐ Yük gömrük bəyannamələri, yükü müşayiət edən sənədlər, dövlət orqanlarının lisenziyası və icarələri;
 - ☐ Yük gömrük bəyannamələri, yükü müşayiət edən sənədlər, dövlət orqanlarının lisenziyası və icarələri, hesabat (uçot) jurnalları;
 - ☐ Yük gömrük bəyannamələri, dövlət orqanlarının lisenziyası və icarələri, hesabat (uçot) jurnalları, gömrük sərhədindən keçən mallar barəsində lazımi məlumat olan digər sənədlər;
-

Sual: Azərbaycan Respublikası xarici ticarətin gömrük statistikasının metodologiyası hansı sənədlə təsdiq edilmişdir? (Çəki: 1)

- ☐ MM 15.02.1999-cu il tarixli 011 sayılı qərarı;
 - ☒ DGK sədrinin 15.02.1999-cu il tarixli 011 sayılı əmri;
 - ☐ DGK sədrinin 15.02.2009-cu il tarixli 011 sayılı əmri;
 - ☐ Dövlət Statistika İdarəsinin sədrinin 15.02.1999-cu il tarixli 011 sayılı əmri;
 - ☐ NK-nın 15.02.1999-cu il tarixli 011 sayılı sərəncamı.
-

Sual: Statistik məlumatların hansı formaları var? (Çəki: 1)

- ☐ aylıq, rüblük, illik;
 - ☐ təcili, aylıq, illik;
 - ☐ təcili, aylıq, rüblük;
 - ☐ təcili, rüblük, illik;
 - ☒ təcili, aylıq, rüblük, illik.
-

Sual: “Nomenklatura” latınca nə deməkdir? (Çəki: 1)

- ☐ siyahı;
 - ☐ adların cədvəli;
 - ☒ siyahı, adların cədvəli;
 - ☐ nömrə;
 - ☐ sıra nömrəsi.
-

Sual: Gömrük işlərində istifadə olunan mal nomenklaturası nə deməkdir? (Çəki: 1)

- ☐ təsnifat sistemində ayrılmış malların siyahısı;
 - ☐ malların toplu siyahısı;
 - ☒ təsnifat sistemində ayrılmış malların toplu siyahısı;
 - ☐ təsnifat sistemində ayrılmış malların nömrəsi;
 - ☐ təsnifat sistemində ayrılmış malların sıra nömrəsi.
-

Sual: Malların kodlaşdırılmasının əsas məqsədi nədir? (Çəki: 1)

- ☐ gömrük orqanlarında iqtisadi əməliyyatların səmərəliliyinin artırılması;
 - ☐ xarici ticarətin mal strukturunun öyrənilməsi;
 - ☐ gömrük orqanlarında intizamın artırılması;
 - ☐ xarici ticarətin mal strukturunun yaxşılaşdırılması;
 - ☒ gömrük orqanlarında iqtisadi əməliyyatların səmərəliliyinin artırılması və xarici ticarətin mal strukturunun öyrənilməsi.
-

Sual: Harmonik sistem haqqındakı Beynəlxalq Konvensiya hansı terminləri müəyyənləşdirmişdir? (Çəki: 1)

- ☒ malların harmonik sisteminin təsviri və kodlaşdırılması, gömrük-tarif nomenklaturası, statistika nomenklaturası, kombinə edilmiş tarif-statistika nomenklaturası;
 - ☐ malların harmonik sisteminin təsviri və kodlaşdırılması, gömrük-tarif nomenklaturası, statistika nomenklaturası;
 - ☐ malların harmonik sisteminin təsviri və kodlaşdırılması, gömrük-tarif nomenklaturası, kombinə edilmiş tarif-statistika nomenklaturası;
 - ☐ malların harmonik sisteminin təsviri və kodlaşdırılması, statistika nomenklaturası, kombinə edilmiş tarif-statistika nomenklaturası;
 - ☐ malların gömrük-tarif nomenklaturası, statistika nomenklaturası, kombinə edilmiş tarif-statistika nomenklaturası.
-

Sual: Malların harmonik sisteminin təsviri və kodlaşdırılması nə deməkdir? (Çəki: 1)

- ☒ mal mövqeləri, submövqeləri (subpozisiyaları) və onlara aid rəqəmli kodları; bölmə, qrup və submövqələrə qeydləri, həmçinin Konvensiyanın əlavəsində verilmiş Harmonik Sistemin əsas təsvir qaydalarını özündə birləşdirən nomenklaturadır;
 - ☐ malların idxalı zamanı gömrük rüsumlarının tutulması üçün sövdələşən tərəflərin qanunvericiliyə uyğun qəbul etdikləri nomenklaturadır;
 - ☐ statistika nomenklaturası - malların idxalı ixracı barədə statistik məlumatları toplamaq üçün sövdələşən tərəflərin qəbul etdikləri mal nomenklaturasıdır;
 - ☐ kombinə edilmiş tarif-statistika nomenklaturası - sövdələşən tərəflərin yerli (milli) qanunvericiliklərinə uyğun olaraq idxal mallarının bəyan edilməsi zamanı istifadəsi məcburi olan, gömrük tarif və statistik nomenklaturaları birləşdirən nomenklaturadır;
 - ☐ təsnifat sistemləri və kodlaşdırılmadır.
-

Sual: Malların gömrük-tarif nomenklaturası nə deməkdir? (Çəki: 1)

- ☐ mal mövqeləri, submövqeləri (subpozisiyaları) və onlara aid rəqəmli kodları; bölmə, qrup və submövqələrə qeydləri, həmçinin Konvensiyanın əlavəsində verilmiş Harmonik Sistemin əsas təsvir qaydalarını özündə birləşdirən nomenklaturadır;
 - ☒ malların idxalı zamanı gömrük rüsumlarının tutulması üçün sövdələşən tərəflərin qanunvericiliyə uyğun qəbul etdikləri nomenklaturadır;
 - ☐ statistika nomenklaturası - malların idxalı ixracı barədə statistik məlumatları toplamaq üçün sövdələşən tərəflərin qəbul etdikləri mal nomenklaturasıdır;
 - ☐ kombinə edilmiş tarif-statistika nomenklaturası - sövdələşən tərəflərin yerli (milli) qanunvericiliklərinə uyğun olaraq idxal mallarının bəyan edilməsi zamanı istifadəsi məcburi olan, gömrük tarif və statistik nomenklaturaları birləşdirən nomenklaturadır;
 - ☐ təsnifat sistemləri və kodlaşdırılmadır.
-

Sual: Malların statistika nomenklaturası nə deməkdir? (Çəki: 1)

- ☐ mal mövqeləri, submövqeləri (subpozisiyalrı) və onlara aid rəqəmli kodları; bölmə, qrup və submövqelərə qeydləri, həmçinin Konvensiyanın əlavəsində verilmiş Harmonik Sistemin əsas təsvir qaydalarını özündə birləşdirən nomenklaturadır;
- ☐ malların idxalı zamanı gömrük rüsumlarının tutulması üçün sövdələşən tərəflərin qanunvericiliyə uyğun qəbul etdikləri nomenklaturadır;
- ☒ malların idxalı ixracı barədə statistik məlumatları toplamaq üçün sövdələşən tərəflərin qəbul etdikləri mal nomenklaturasıdır;
- ☐ kombinə edilmiş tarif-statistika nomenklaturası - sövdələşən tərəflərin yerli (milli) qanunvericiliklərinə uyğun olaraq idxal mallarının bəyan edilməsi zamanı istifadəsi məcburi olan, gömrük tarif və statistik nomenklaturaları birləşdirən nomenklaturadır;
- ☐ təsnifat sistemləri və kodlaşdırılmasıdır.

Sual: Malların kombinə edilmiş tarif-statistika nomenklaturası nə deməkdir? (Çəki: 1)

- ☐ mal mövqeləri, submövqeləri (subpozisiyalrı) və onlara aid rəqəmli kodları; bölmə, qrup və submövqelərə qeydləri, həmçinin Konvensiyanın əlavəsində verilmiş Harmonik Sistemin əsas təsvir qaydalarını özündə birləşdirən nomenklaturadır;
- ☐ malların idxalı zamanı gömrük rüsumlarının tutulması üçün sövdələşən tərəflərin qanunvericiliyə uyğun qəbul etdikləri nomenklaturadır;
- ☐ statistika nomenklaturası - malların idxalı ixracı barədə statistik məlumatları toplamaq üçün sövdələşən tərəflərin qəbul etdikləri mal nomenklaturasıdır;
- ☒ kombinə edilmiş tarif-statistika nomenklaturası - sövdələşən tərəflərin yerli (milli) qanunvericiliklərinə uyğun olaraq idxal mallarının bəyan edilməsi zamanı istifadəsi məcburi olan, gömrük tarif və statistik nomenklaturaları birləşdirən nomenklaturadır;
- ☐ təsnifat sistemləri və kodlaşdırılmasıdır.

Sual: AR XİF MN neçə rəqəmli kod sistemində malikdir? (Çəki: 1)

- ☐ 8;
- ☐ 9;
- ☒ 10;
- ☐ 11;
- ☐ 12.

BÖLMƏ: 13

Ad	13
Suallardan	21
Maksimal faiz	21
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Gömrük qaydalarının pozulmasına hansı qanunazidd hərəkətlər və ya hərəkətsizliklər aiddir? (Çəki: 1)

- ☐ Mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı, gömrük ödənişlərinin qoyulması və ödənilməsi ilə əlaqədar və gömrük güzəştlərinin verilməsi və onlardan istifadə ilə bağlı pozuntular;

- ☒ mal və nəqliyyat vasitələrinin gömrük sərhədini keçməsi ilə bağlı, onlara gömrük nəzarəti ilə əlaqədar, bu mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı, gömrük ödənişlərinin qoyulması və ödənilməsi ilə əlaqədar və gömrük güzəştlərinin verilməsi və onlardan istifadə ilə bağlı pozuntular;
 - ☐ Mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı, gömrük ödənişlərinin qoyulması və ödənilməsi ilə əlaqədar pozuntular;
 - ☐ mal və nəqliyyat vasitələrinin gömrük sərhədini keçməsi ilə bağlı pozuntular;
 - ☐ mal və nəqliyyat vasitələrinin gömrük sərhədini keçməsi ilə, gömrük güzəştlərinin verilməsi və onlardan istifadə ilə bağlı pozuntular.
-

Sual: Gömrük işi sahəsində əməliyyat-axtarış fəaliyyətinə aid olan hansı vəzifələr bilavasitə gömrük orqanları tərəfindən həyata keçirilir? (Çəki: 1)

- ☐ Hazırlanan və törədilən cinayətlərin qarşısının alınması;
 - ☐ - hazırlanan və törədilən cinayətlərin qarşısının alınması; - törədilmiş cinayətlərin aşkar edilməsi və açılması;
 - ☒ - hazırlanan və törədilən cinayətlərin qarşısının alınması; - törədilmiş cinayətlərin aşkar edilməsi və açılması; - cinayətləri hazırlayan, törədən və ya törətmiş şəxslərin müəyyən edilməsi;
 - ☐ - hazırlanan və törədilən cinayətlərin qarşısının alınması; - törədilmiş cinayətlərin aşkar edilməsi və açılması; - cinayətləri hazırlayan, törədən və ya törətmiş şəxslərin müəyyən edilməsi; - məhkəmə, istintaq və təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyu qaçıran və ya itkin düşən şəxslərin axtarılması;
 - ☐ - hazırlanan və törədilən cinayətlərin qarşısının alınması; - törədilmiş cinayətlərin aşkar edilməsi və açılması; - cinayətləri hazırlayan, törədən və ya törətmiş şəxslərin müəyyən edilməsi; - məhkəmə, istintaq və təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyu qaçıran və ya itkin düşən şəxslərin axtarılması; - naməlum meyitlərin şəxsiyyətinin müəyyən edilməsi.
-

Sual: Kontrabanda sözünün mənası nədir? (Çəki: 1)

- ☐ İtalyanca “contro” - “nəzarət” və “bando” - “hökumət qərarları” deməkdir;
 - ☐ İtalyanca “contro” - “əks” və “bando” - “cinayətkar qrup” deməkdir;
 - ☒ İtalyanca “contro” - “əks” və “bando” - “hökumət qərarları” deməkdir;
 - ☐ İtalyanca “contro” - “nəzarət” və “bando” - “cinayətar qrup” deməkdir;
 - ☐ Kontrabas ifaçılarının ansamblı.
-

Sual: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206-cı maddəsinə görə, Qaçaqmalçılıq (kontrabanda) nədir? (Çəki: 1)

- ☒ Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların keçirilməsi;
- ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli malların keçirilməsi;
- ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə malların keçirilməsi;
- ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların keçirilməsi;

☐ Azərbaycan Respublikasının gömrük sərhədindən sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların keçirilməsi;

Sual: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206-cı maddəsinin ikinci hissəsinə görə qaçaqmalçılıq törətmiş şəxsə hansı cəza tətbiq olunur? (Çəki: 1)

- ☒ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə;
 - ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə;
 - ☐ Əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə;
 - ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə;
 - ☐ Minimum əmək haqqı məbləğinin min mislindən iki min mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri.
-

Sual: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206-cı maddəsinin üçüncü hissəsinə görə qaçaqmalçılıq əməlləri təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə, gömrük nəzarətini həyata keçirən şəxsə zor tətbiq etməklə törədildikdə hansı cəza növü tətbiq olunur? (Çəki: 1)

- ☒ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə;
 - ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə;
 - ☐ Əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə;
 - ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə;
 - ☐ Minimum əmək haqqı məbləğinin min mislindən iki min mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri.
-

Sual: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206-cı maddəsinin dördüncü hissəsinə görə, qaçaqmalçılıq əməlləri mütəşəkkil dəstə tərəfindən törədildikdə hansı cəza tədbiri tətbiq olunur? (Çəki: 1)

- ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə;
 - ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə;
 - ☒ Əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə;
 - ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə;
 - ☐ Minimum əmək haqqı məbləğinin min mislindən iki min mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri.
-

Sual: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 207-ci maddəsinə görə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq qaytarılması məcburi olan incəsənət, tarixi və arxeoloji sərvəti olan əşyaların müəyyən edilmiş müddətdə Azərbaycan Respublikasına qaytarmamaq necə cəzalandırılır? (Çəki: 1)

- ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə;
 - ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə;
 - ☐ Əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə;
 - ☒ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə;
 - ☐ Minimum əmək haqqı məbləğinin min mislindən iki min mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri.
-

Sual: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 209-cu maddəsinin birinci hissəsinə görə, xeyli miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınma necə cəzalandırılır? (Çəki: 1)

- ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə;
 - ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə;
 - ☐ Əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə;
 - ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə;
 - ☒ Minimum əmək haqqı məbləğinin min mislindən iki min mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri.
-

Sual: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 209-cu maddəsinin ikinci hissəsinə görə, xeyli miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınma əməlləri təkrar və ya külli miqdarda törədilərsə hansı cəza tədbiri tətbiq olunur? (Çəki: 1)

- ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə;
 - ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə;
 - ☐ Əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə;
 - ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə;
 - ☒ Minimum əmək haqqının iki min mislindən beş min mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və eyni müddətə azadlıqdan məhrum etmə.
-

Sual: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 209-cu maddəsinə görə “xeyli miqdar” dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ Ödənilməmiş gömrük ödənişlərinin minimum əmək haqqı məbləğinin min mislindən iki min mislinədək olan məbləğ;
 - ☒ Ödənilməmiş gömrük ödənişlərinin minimum əmək haqqı məbləğinin iki min mislindən dörd min mislinədək olan məbləğ;
 - ☐ Ödənilməmiş gömrük ödənişlərinin minimum əmək haqqı məbləğinin dörd min mislindən yuxarı olan məbləğ;
 - ☐ Ödənilməmiş gömrük ödənişlərinin minimum əmək haqqı məbləğinin dörd min mislindən səkkiz min mislinədək olan məbləğ;
 - ☐ Ödənilməmiş gömrük ödənişlərinin minimum əmək haqqı məbləğinin səkkiz min mislindən yuxarı olan məbləğ.
-

Sual: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 209-cu maddəsinə görə “külli miqdar” dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ Ödənilməmiş gömrük ödənişlərinin minimum əmək haqqı məbləğinin min mislindən iki min mislinədək olan məbləğ;
 - ☐ Ödənilməmiş gömrük ödənişlərinin minimum əmək haqqı məbləğinin iki min mislindən dörd min mislinədək olan məbləğ;
 - ☒ Ödənilməmiş gömrük ödənişlərinin minimum əmək haqqı məbləğinin dörd min mislindən yuxarı olan məbləğ;
 - ☐ Ödənilməmiş gömrük ödənişlərinin minimum əmək haqqı məbləğinin dörd min mislindən səkkiz min mislinədək olan məbləğ;
 - ☐ Ödənilməmiş gömrük ödənişlərinin minimum əmək haqqı məbləğinin səkkiz min mislindən yuxarı olan məbləğ.
-

Sual: Gömrük ödənişlərinin ödənilməsindən yayınma əmlini ilk dəfə törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə: (Çəki: 1)

- ☐ Cinayət məsuliyyətindən azad olunmur;
 - ☒ Cinayət məsuliyyətindən azad olunur;
 - ☐ İnzibati məsuliyyətə cəlb olunur;
 - ☐ Cinayət məsuliyyətindən qismən azad olunur;
 - ☐ Cinayət məsuliyyəti yüngülləşdirilir;
-

Sual: AR-in İnzibati Xətlər Məcəlləsinin 274-cü maddəsinə görə malların və nəqliyyat vasitələrinin bəyanetmə qaydasının pozulması hallarında fiziki şəxslər hansı miqdarda cərimə edilir? (Çəki: 1)

- ☒ şərti maliyyə vahidinin 5 mislindən 15 mislinədək;
 - ☐ şərti maliyyə vahidinin 15 mislindən 50 mislinədək;
 - ☐ şərti maliyyə vahidinin 30 mislindən 100 mislinədək;
 - ☐ şərti maliyyə vahidinin 20 mislindən 70 mislinədək;
 - ☐ xəbərdarlıq və ya şərti maliyyə vahidinin 20 mislindən 70 mislinədək miqdarda cərimə.
-

Sual: AR-in İnzibati Xətlər Məcəlləsinin 274-cü maddəsinə görə malların və nəqliyyat vasitələrinin bəyanetmə qaydasının pozulması hallarında vəzifəli şəxslər hansı miqdarda cərimə edilir? (Çəki: 1)

- ☐ şərti maliyyə vahidinin 5 mislindən 15 mislinədək;
 - ☒ şərti maliyyə vahidinin 15 mislindən 50 mislinədək;
 - ☐ şərti maliyyə vahidinin 30 mislindən 100 mislinədək;
 - ☐ şərti maliyyə vahidinin 20 mislindən 70 mislinədək;
 - ☐ xəbərdarlıq və ya şərti maliyyə vahidinin 20 mislindən 70 mislinədək miqdarda cərimə.
-

Sual: AR-in İnzibati Xətlər Məcəlləsinin 274-cü maddəsinə görə malların və nəqliyyat vasitələrinin bəyanetmə qaydasının pozulması hallarında hüquqi şəxslər hansı miqdarda cərimə edilir? (Çəki: 1)

- ☐ şərti maliyyə vahidinin 5 mislindən 15 mislinədək;
- ☐ şərti maliyyə vahidinin 15 mislindən 50 mislinədək;

- ☒ şərti maliyyə vahidinin 30 mislindən 100 mislinədək;
 - ☐ şərti maliyyə vahidinin 20 mislindən 70 mislinədək;
 - ☐ xəbərdarlıq və ya şərti maliyyə vahidinin 20 mislindən 70 mislinədək miqdarda cərimə.
-

Sual: AR-in İnzibati Xətlər Məcəlləsinin 277-ci maddəsinə görə gömrük orqanına hesabat təqdim edilməməsi və uçot aparılması qaydasına riayət edilməməsi hallarında hüquqi və fiziki şəxslərə hansı cəza tədbiri tətbiq edilir? (Çəki: 1)

- ☐ şərti maliyyə vahidinin 5 mislindən 15 mislinədək;
 - ☐ şərti maliyyə vahidinin 15 mislindən 50 mislinədək;
 - ☐ şərti maliyyə vahidinin 30 mislindən 100 mislinədək;
 - ☐ şərti maliyyə vahidinin 20 mislindən 70 mislinədək;
 - ☒ xəbərdarlıq və ya şərti maliyyə vahidinin 20 mislindən 70 mislinədək miqdarda cərimə.
-

Sual: Gömrük orqanları hansı cinayət işləri üzrə təhqiqat və istintaq orqanı sayılır? (Çəki: 1)

- ☐ Qaçaqmalçılıq;
 - ☐ Qaçaqmalçılıq, incəsənət, tarixi və arxeoloji sərvət sayılan əşyaların Azərbaycan ərazisinə gətirilməməsi;
 - ☒ Qaçaqmalçılıq, incəsənət, tarixi və arxeoloji sərvət sayılan əşyaların Azərbaycan ərazisinə gətirilməməsi, gömrük ödənişlərinin ödənilməsindən yayınma;
 - ☐ Qaçaqmalçılıq, incəsənət, tarixi və arxeoloji sərvət sayılan əşyaların Azərbaycan ərazisinə gətirilməməsi, gömrük ödənişlərinin ödənilməsindən yayınma, pasport-viza rejiminin pozulması;
 - ☐ Qaçaqmalçılıq, incəsənət, tarixi və arxeoloji sərvət sayılan əşyaların Azərbaycan ərazisinə gətirilməməsi, gömrük ödənişlərinin ödənilməsindən yayınma, pasport-viza rejiminin pozulması, yol hərəkət qaydalarının pozulması.
-

Sual: Əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə məxfi əməkdaşlıq etmiş və edən şəxslər barədə məlumatlar nə zaman aşkarlana bilər? (Çəki: 1)

- ☐ Yalnız həmin şəxslərin yazılı razılığı ilə;
 - ☐ Azərbaycan Respublikası Qanununda birbaşa nəzərdə tutulmuş hallarda;
 - ☒ Yalnız həmin şəxslərin yazılı razılığı ilə və ya "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununda birbaşa nəzərdə tutulmuş hallarda;
 - ☐ Həmin şəxslərin yazılı razılığı, əməliyyat-axtarış müfəttişinin sərəncamı ilə və ya "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununda birbaşa nəzərdə tutulmuş hallarda;
 - ☐ Əməliyyat-axtarış müfəttişinin sərəncamı ilə və ya "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununda birbaşa nəzərdə tutulmuş hallarda.
-

Sual: Azərbaycan Respublikası gömrük orqanları əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zamanı hansı texniki və başqa vasitələrdən istifadə edə bilər? (Çəki: 1)

- ☐ İnformasiya sistemlərindən, video və səsyazmadan, kino və fotoçəkilişlərdən;
- ☐ Video və səsyazmadan, kino və fotoçəkilişlərdən;
- ☐ Video və səsyazmadan, kino və fotoçəkilişlərdən, həmçinin vətəndaşların həyat və sağlamlığına, ətraf mühitə zərər vurmayan digər vasitələrdən;
- ☐ İnformasiya sistemlərindən, kino və fotoçəkilişlərdən, həmçinin vətəndaşların həyat

və sağlamlığına, ətraf mühitə zərər vurmayan digər vasitələrdən;

● informasiya sistemlərindən, video və səs yazmadan, kino və fotoçəkilişlərdən, həmçinin vətəndaşların həyat və sağlamlığına, ətraf mühitə zərər vurmayan digər vasitələrdən.

Sual: Azərbaycan Respublikası Gömrük Məcəlləsinə görə, gömrük orqanı işçilərinin həyatı və sağlamlığı üçün təhlükə törəndə onların hansı xüsusi vasitələr tətbiq etmələrinə icazə verilir? (Çəki: 1)

- ☐ Əl qandalları və rezin dəyənəklər;
- ☐ Əl qandalları, rezin dəyənəklər və gözyaşardıcı maddələr;
- ☐ Rezin dəyənəklər, gözyaşardıcı maddələr və odlu silah;
- ☐ Gözyaşardıcı maddələr odlu silah və s.;
- ☒ Əl qandalları, rezin dəyənəklər, gözyaşardıcı maddələr odlu silah və s.;

Bölmə: 14

Ad	14
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	3 %

Sual: Gömrük orqanları idarəetmə sistemi hansı prinsiplərlə formalaşır? (Çəki: 1)

- ☐ Qənaətcillik, sabitlik, çeviklik;
- ☐ Müəyyənlik, idarə oluna bilmə, sabitlik, çeviklik;
- ☐ Qənaətcillik, aydınlıq, müəyyənlik,;
- ☒ Qənaətcillik, aydınlıq, müəyyənlik, idarə oluna bilmə, sabitlik, çeviklik;
- ☐ Qənaətcillik, aydınlıq, müəyyənlik, sabitlik, çeviklik.

Sual: İdarəetmədə qənaətcillik prinsipi nədir? (Çəki: 1)

- Təşkilati strukturun səmərəliliyini artırmaq məqsədi ilə resurs sərfinin optimallaşdırılması;
- ☐ Müxtəlif bölmə və əməkdaşların öz xidməti funksiyalarının dəqiq bilməsi;
- ☐ İdarəetmənin yuxarı səviyyələrindən aşağı səviyyələrinə ötürülmə prosesində informasiyanın minimum itkisinin təmin edilməsi;
- ☐ Təşkilati strukturun qərar qəbul etmə prosesinin sadəlik səviyyəsi;
- ☐ Təşkilatın ətraf mühitdə baş verən dəyişikliklərdən asılı olmayaraq, stabil qalmaq qabiliyyəti.

Sual: İdarəetmədə aydınlıq prinsipi nədir? (Çəki: 1)

- ☐ Təşkilati strukturun səmərəliliyini artırmaq məqsədi ilə resurs sərfinin optimallaşdırılması;
- Müxtəlif bölmə və əməkdaşların öz xidməti funksiyalarının dəqiq bilməsi;
- ☐ İdarəetmənin yuxarı səviyyələrindən aşağı səviyyələrinə ötürülmə prosesində informasiyanın minimum itkisinin təmin edilməsi;

- ☐ Təşkilati strukturun qərar qəbul etmə prosesinin sadəlik səviyyəsi;
 - ☐ Təşkilatın ətraf mühitdə baş verən dəyişikliklərdən asılı olmayaraq, stabil qalmaq qabiliyyəti.
-

Sual: İdarəetmədə müəyyənlik prinsipi nədir? (Çəki: 1)

- ☐ Təşkilati strukturun səmərəliliyini artırmaq məqsədi ilə resurs sərfinin optimallaşdırılması;
 - ☐ Müxtəlif bölmə və əməkdaşların öz xidməti funksiyalarının dəqiq bilməsi;
 - ☒ İdarəetmənin yuxarı səviyyələrindən aşağı səviyyələrinə ötürülmə prosesində informasiyanın minimum itkisinin təmin edilməsi;
 - ☐ Təşkilati strukturun qərar qəbul etmə prosesinin sadəlik səviyyəsi;
 - ☐ Təşkilatın ətraf mühitdə baş verən dəyişikliklərdən asılı olmayaraq, stabil qalmaq qabiliyyəti.
-

Sual: İdarə oluna bilmə prinsipi nədir? (Çəki: 1)

- ☐ Təşkilati strukturun səmərəliliyini artırmaq məqsədi ilə resurs sərfinin optimallaşdırılması;
 - ☐ Müxtəlif bölmə və əməkdaşların öz xidməti funksiyalarının dəqiq bilməsi;
 - ☐ İdarəetmənin yuxarı səviyyələrindən aşağı səviyyələrinə ötürülmə prosesində informasiyanın minimum itkisinin təmin edilməsi;
 - ☒ Təşkilati strukturun qərar qəbul etmə prosesinin sadəlik səviyyəsi;
 - ☐ Təşkilatın ətraf mühitdə baş verən dəyişikliklərdən asılı olmayaraq, stabil qalmaq qabiliyyəti.
-

Sual: İdarəetmədə sabitlik prinsipi nədir? (Çəki: 1)

- ☐ Təşkilati strukturun səmərəliliyini artırmaq məqsədi ilə resurs sərfinin optimallaşdırılması;
 - ☐ Müxtəlif bölmə və əməkdaşların öz xidməti funksiyalarının dəqiq bilməsi;
 - ☐ İdarəetmənin yuxarı səviyyələrindən aşağı səviyyələrinə ötürülmə prosesində informasiyanın minimum itkisinin təmin edilməsi;
 - ☐ Təşkilati strukturun qərar qəbul etmə prosesinin sadəlik səviyyəsi;
 - ☒ Təşkilatın ətraf mühitdə baş verən dəyişikliklərdən asılı olmayaraq, stabil qalmaq qabiliyyəti.
-

Sual: İdarəetmədə çeviklik prinsipi nədir? (Çəki: 1)

- ☐ Təşkilati strukturun səmərəliliyini artırmaq məqsədi ilə resurs sərfinin optimallaşdırılması;
 - ☐ Müxtəlif bölmə və əməkdaşların öz xidməti funksiyalarının dəqiq bilməsi;
 - ☐ İdarəetmənin yuxarı səviyyələrindən aşağı səviyyələrinə ötürülmə prosesində informasiyanın minimum itkisinin təmin edilməsi;
 - ☐ Təşkilati strukturun qərar qəbul etmə prosesinin sadəlik səviyyəsi;
 - ☒ Təşkilatın xarici şəraitin dəyişməsinə cəld reaksiya vermək və ona uyğunlaşmaq qabiliyyəti.
-

Sual: İdarəetmənin effektivliyini təmin edən amillər hansılardır? (Çəki: 1)

- ☐ Səlahiyyətlərin ötürülməsi, koordinasiya;

- ☐ Səriştətlilik, mərkəzləşdirmə;
 - ☐ Koordinasiya, səriştətlilik;
 - ☐ Səlahiyyətlərin ötürülməsi, koordinasiya, mərkəzləşdirmə;
 - ☒ Səlahiyyətlərin ötürülməsi, koordinasiya, səriştətlilik, mərkəzləşdirmə.
-

Sual: İdarəetmədə səlahiyyətlərin ötürülməsi nədir? (Çəki: 1)

- ☐ Müxtəlif bölmə və əməkdaşların öz xidməti funksiyalarının dəqiq bilməsi;
 - ☒ İerarxiya üzrə yuxarıdan aşağıya tapşırıqların verilməsi və hesabatların alınması mexanizmi;
 - ☐ Şaquli və üfüqi istiqamət üzrə informasiya mübadiləsi mexanizmi;
 - ☐ İdarəedicilərin hazırlıq səviyyəsi;
 - ☐ İdarəetmə həlqələrinin, idarəetmə səviyyələrinin və qarşılıqlı əlaqələrin bir mərkəzdən qoyulmuş qaydalarla idarə olunması.
-

Sual: İdarəetmədə koordinasiya nədir? (Çəki: 1)

- ☐ Müxtəlif bölmə və əməkdaşların öz xidməti funksiyalarının dəqiq bilməsi;
 - ☐ İerarxiya üzrə yuxarıdan aşağıya tapşırıqların verilməsi və hesabatların alınması mexanizmi;
 - ☒ Şaquli və üfüqi istiqamət üzrə informasiya mübadiləsi mexanizmi;
 - ☐ İdarəedicilərin hazırlıq səviyyəsi;
 - ☐ İdarəetmə həlqələrinin, idarəetmə səviyyələrinin və qarşılıqlı əlaqələrin bir mərkəzdən qoyulmuş qaydalarla idarə olunması.
-

Sual: İdarəetmədə səriştətlilik nədir? (Çəki: 1)

- ☐ Müxtəlif bölmə və əməkdaşların öz xidməti funksiyalarının dəqiq bilməsi;
 - ☐ İerarxiya üzrə yuxarıdan aşağıya tapşırıqların verilməsi və hesabatların alınması mexanizmi;
 - ☐ Şaquli və üfüqi istiqamət üzrə informasiya mübadiləsi mexanizmi;
 - ☒ İdarəedicilərin hazırlıq səviyyəsi;
 - ☐ İdarəetmə həlqələrinin, idarəetmə səviyyələrinin və qarşılıqlı əlaqələrin bir mərkəzdən qoyulmuş qaydalarla idarə olunması.
-

Sual: İdarəetmədə mərkəzləşdirmə nədir? (Çəki: 1)

- ☐ Müxtəlif bölmə və əməkdaşların öz xidməti funksiyalarının dəqiq bilməsi;
 - ☐ İerarxiya üzrə yuxarıdan aşağıya tapşırıqların verilməsi və hesabatların alınması mexanizmi;
 - ☐ Şaquli və üfüqi istiqamət üzrə informasiya mübadiləsi mexanizmi;
 - ☐ İdarəedicilərin hazırlıq səviyyəsi;
 - ☒ İdarəetmə həlqələrinin, idarəetmə səviyyələrinin və qarşılıqlı əlaqələrin bir mərkəzdən qoyulmuş qaydalarla idarə olunması.
-

Sual: Gömrük orqanlarının idarəetmə səviyyələri hansılardır? (Çəki: 1)

- ☐ -gömrükxanalar; -gömrük postları;
- ☒ - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi; -gömrükxanalar; -gömrük postları;
- ☐ - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi; -gömrükxanalar;

- ☐ - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi; -gömrük postları;
 - ☐ - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi; -gömrükxanalar; -gömrük postları; - gömrük orqanlarının əməkdaşları.
-

Sual: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qlobal Korporativ Şəbəkəsi hansı gömrük orqanlarını əhatə edir? (Çəki: 1)

- ☐ Bütün gömrük orqanlarını;
 - ☐ Xəzər Dənizində Azərbaycan Respublikasının Mənafeyini Mühafizə İdarəsini və Bakı Baş Gömrük İdarəsini;
 - ☐ Xəzər Dənizində Azərbaycan Respublikasının Mənafeyini Mühafizə İdarəsi daxil olmaqla bütün gömrük orqanlarını;
 - ☒ Xəzər Dənizində Azərbaycan Respublikasının Mənafeyini Mühafizə İdarəsi istisna olmaqla bütün gömrük orqanlarını;
 - ☐ Xəzər Dənizində Fövqəladə Hallar İdarəsi istisna olmaqla bütün gömrük orqanlarını.
-

Sual: İnformasiya köşklərində hansı məlumatlar yerləşdirilib? (Çəki: 1)

- ☐ Rəsmiləşdirilmədən istifadə olunan bütün normativ-hüquqi sənədlər;
 - ☐ Mal nomenklaturası;
 - ☐ Tarif dərəcələri;
 - ☐ Rəsmiləşdirilmədən istifadə olunan bütün normativ-hüquqi sənədlər və tarif dərəcələri;
 - ☒ Rəsmiləşdirilmədən istifadə olunan bütün normativ-hüquqi sənədlər, mal nomenklaturası və müvafiq tarif dərəcələri.
-

Sual: "Çatdırma" proqram təminatı hansı məqsədlə hazırlanmışdır? (Çəki: 1)

- ☒ Azərbaycan Respublikasının ərazisini keçən nəqliyyat vasitələrinə gömrük nəzarətini həyata keçirmək məqsədilə giriş və çıxış, həmçinin daxili gömrük orqanlarına məlumatın tez və operativ şəkildə otürülməsini təmin etmək;
 - ☐ Rəsmiləşdirmə prosesinin sürətini və keyfiyyətini artırmaq ;
 - ☐ Gömrük rəsmiləşdirilməsi və nəzarətinin şəffaflığını təmin etmək, fiziki və hüquqi şəxsləri məlumatlandırmaq;
 - ☐ Qaçaqmalçılıq və gömrük qaydalarının pozulması faktlarının müəyyən edilməsi və araşdırılması sahəsində aparılan işləri yüksək səviyyəyə qaldırmaq;
 - ☐ Respublika ərazisinə müvəqqəti idxal olunmuş və respublika ərazisindən müvəqqəti aparılmış mallara elektron nəzarət.
-

Sual: Nəqliyyat vasitələri haqqında giriş gömrük orqanında məlumat bazasına daxil olunmuş məlumat hara göndərilir? (Çəki: 1)

- ☐ Poçt vasitəsi ilə təyinat gömrük məntəqəsinə;
 - ☒ Elektron poçt vasitəsi ilə təyinat gömrük məntəqəsinə;
 - ☐ Telefonqram vasitəsi ilə təyinat gömrük məntəqəsinə;
 - ☐ Elektron poçt vasitəsi ilə Dövlət Gömrük Komitəsinə;
 - ☐ Poçt vasitəsi ilə Dövlət Gömrük Komitəsinə.
-

Sual: Giriş gömrük orqanında nəqliyyat vasitələri haqqında olan məlumatlar nə zaman nəzarətdən çıxarılır? (Çəki: 1)

- ☐ Gömrük nəzarətinin bitməsi ilə;
- ☐ Dövlət Gömrük Komitəsinin icazəsi ilə;
- ☐ Gömrükxana rəisinin sərəncamı ilə;
- ☒ Təyinat gömrük orqanından yükün gəlməsi haqqında məlumat alındıqdan sonra;
- ☐ Nəzarətdən çıxarılır.

Sual: Giriş gömrük orqanından göndərilmiş, lakin nəzarətdən çıxarılmayan yüklər haqqında hansı orqan tərəfindən tədbirlər görülür? (Çəki: 1)

- ☐ Qaçqınçılıq şöbəsi tərəfindən;
- ☒ Qaçqınçılıq və gömrük qaydalarının pozulması şöbəsi tərəfindən;
- ☐ Prokurorluq tərəfindən;
- ☐ Məhkəmə tərəfindən;
- ☐ Polis şöbəsi tərəfindən.

Sual: "Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən aşkar olunmuş hüquq pozuntularının qeydiyyatı və nəzarətinin avtomatlaşdırılması sistemi" hansı məqsədlə yaradılmışdır? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının ərazisini keçən nəqliyyat vasitələrinə gömrük nəzarətini həyata keçirmək məqsədilə giriş və çıxış, həmçinin daxili gömrük orqanlarına məlumatın tez və operativ şəkildə otürülməsini təmin etmək;
- ☐ Rəsmiləşdirmə prosesinin sürətini və keyfiyyətini artırmaq ;
- ☐ Gömrük rəsmiləşdirilməsi və nəzarətinin şəffaflığını təmin etmək, fiziki və hüquqi şəxsləri məlumatlandırmaq;
- ☒ Qaçqınçılıq və gömrük qaydalarının pozulması faktlarının müəyyən edilməsi və araşdırılması sahəsində aparılan işləri yüksək səviyyəyə qaldırmaq;
- ☐ Respublika ərazisinə müvəqqəti idxal olunmuş və respublika ərazisindən müvəqqəti aparılmış mallara elektron nəzarət.

BÖLMƏ: 0101

Ad	0101
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Gömrük ekspertizası xüsusi elmi-təcrübi tədqiqatdır (Çəki: 1)

- ☒ müxtəlif gömrük məsələlərini həll etmək üçün
- ☐ ancaq fiskal xarakterli məsələləri həll etmək üçün
- ☐ ancaq hüquq mühafizə xarakterli məsələləri həll etmək üçün
- ☐ nəzarət xarakterli məsələləri həll etmək üçün
- ☐ ancaq statistik xarakterli məsələləri həll etmək üçün

Sual: Gömrük ekspertizasının obyektlərinə aiddir (Çəki: 1)

- ☐ gömrük sərhəddini keçən turistlər
 - ☐ ancaq gömrük sərhəddini keçən mallar və əşyalar
 - ☒ maddiləşmiş informasiya mənbələri
 - ☐ ancaq gömrük nəzarəti üçün istifadə olunan sənədlər
 - ☐ ancaq qaçaqmalçılıq obyektləri
-

Sual: Gömrük ekspertizasının predmetinə hansılar aiddir (Çəki: 1)

- ☐ malların təsnifatı
 - ☐ malların gömrük dəyəri
 - ☐ malların bazar qiyməti
 - ☒ gömrük işinin ümumi problemləri və gömrük nəzarəti prosedurunun konkret faktları
 - ☐ gömrük nəzarəti obyektlərinin təyinatını müəyyən etmək
-

Sual: Ekspert profilaktikasıüzrə fəaliyyətdir (Çəki: 1)

- ☐ hadisələrin formalaşma mexanizmi və ardıcılığı
 - ☒ gömrük qanunvericiliyinin pozulması və onların aradan qaldırılması
 - ☐ obyektlərin indentifikasiyası
 - ☐ qiymətli daş-qaşların, əntiq malların, muzey eksponatlarının diaqnostikası
 - ☐ kriminal təhlükəli mal mövqələrinin ola biləcəyini proqnozlaşdırmaq
-

Sual: İdentifikasiya ekspertizası üçün aparılır (Çəki: 1)

- ☐ təqdim edilmiş malın mal mövqə və submövqeyini təyin etmək
 - ☐ mal növünü, onun təyinatını və digər xüsusiyyətlərini
 - ☒ iki obyekt arasındakı oxşarlıqlarda müəyyən etmək
 - ☐ malın konkret göstəricilərini və ya əlamətlərini təyin etmək
 - ☐ tarif və qeyri-tarif tənzimlənmə tədbirlərini həyata keçirmək
-

Sual: Əmtəəşünaslıq ekspertizası üçün aparılır (Çəki: 1)

- ☒ mal növünü, onun təyinatını və digər xüsusiyyətlərini təyin etmək
 - ☐ iki obyekt arasındakı oxşarlıqları müəyyən etmək
 - ☐ təqdim edilmiş malın mal mövqə və submövqeyini təyin etmək
 - ☐ malın konkret göstəricilərini və ya əlamətlərini təyin etmək
 - ☐ tarif və qeyri-tarif tənzimlənmə tədbirlərini həyata keçirmək
-

Sual: Malın mənşə ölkəsinin təyini ekspertizası üçün aparılır (Çəki: 1)

- ☐ mal növünü, onun təyinatını və digər xüsusiyyətlərini təyin etmək
 - ☐ iki obyekt arasındakı oxşarlıqları müəyyən etmək
 - ☐ təqdim edilmiş malın mal mövqə və submövqeyini təyin etmək
 - ☐ malın konkret göstəricilərini və ya əlamətlərini təyin etmək
 - ☒ tarif və qeyri-tarif tənzimlənmə tədbirlərini həyata keçirmək
-

BÖLMƏ: 0102

Maksimal faiz	10
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Materialşünaslıq ekspertizası üçün aparılır (Çəki: 1)

- ☐ mal növünü, onun təyinatını və digər xüsusiyyətlərini təyin etmək
- ☐ iki obyekt arasındakı oxşarlıqları müəyyən etmək
- ☐ təqdim edilmiş malın mövqe və submövqeyini təyin etmək
- ☒ malın konkret göstəricilərini və ya əlamətlərini təyin etmək
- ☐ tarif və qeyri-tarif tənzimlənmə tədbirlərini həyata keçirmək

Sual: Təsnifat ekspertizası üçün aparılır (Çəki: 1)

- ☐ mal növünü, onun təyinatını və digər xüsusiyyətlərini təyin etmək
- ☐ iki obyekt arasındakı oxşarlıqları müəyyən etmək
- ☒ təqdim edilmiş malın mal mövqe və submövqeyini təyin etmək
- ☐ malın konkret göstəricilərini və ya əlamətlərini təyin etmək
- ☐ tarif və qeyri-tarif tənzimlənmə tədbirlərini həyata keçirmək

Sual: Texnoloji ekspertiza üçün aparılır (Çəki: 1)

- ☒ malın emal gömrük rejimi və gömrük nəzarəti altında yerləşdirmə imkanını təyin etmək
- ☐ iki obyekt arasındakı oxşarlıqları müəyyən etmək
- ☐ təqdim edilmiş malın mal mövqeyini və submövqeyini təyin etmək
- ☐ malın konkret göstəricilərini və ya əlamətlərini təyin etmək
- ☐ tarif və qeyri-tarif tənzimlənmə tədbirlərini həyata keçirmək

Sual: Məhsulun keyfiyyəti (Çəki: 1)

- ☒ məhsulun təyinatına uyğun olaraq müəyyən tələbləri ödəyən xassələrinin məcmusudur
- ☐ məhsulun müəyyən nümunələrə uyğun gəlməsi
- ☐ məhsulun müəyyən olunmuş tələblərə uyğun gəlməsi
- ☐ məhsulun xüsusi tələblərə uyğun gəlməsi
- ☐ məhsulun xüsusi tələbləri ödəyən xassələrinin məcmusudur

Sual: Ekspertiza tapşırıqları (Çəki: 1)

- ☒ dəqiq ifadə olunmuş işin məqsədidir
- ☐ malların istehlak xassələridir
- ☐ mallar və əşyaların keyfiyyətinin tədqiqidir
- ☐ sənədlərdə göstərilən məlumatlardır
- ☐ keyfiyyət göstəriciləridir

Sual: Malın təyinat xassəsi (Çəki: 1)

- ☐ malın qabaqcadan müəyyən olunmuş müddətə istehlak və saxlanma zamanının öz

funksiyasını saxlaya bilmə qabiliyyətidir

- ☐ məmulatın istismar prosesində insan orqanizminə müvafiq olmasıdır
- ☒ malların fizioloji və sosial tələbatları ödəyə bilmək qabiliyyətidir
- ☐ istehlakçının sağlamlığı üçün əmtəələrin təhlükəsiz olması xassəsidir
- ☐ malın fasiləsiz işləmə qabiliyyətidir

Sual: Ekspertiza subyektlərinə aiddir (Çəki: 1)

- ☐ malın istehlak xassələri
- ☒ ixtisaslaşmış mütəxəssislər
- ☐ maddiləşmiş informasiya mənbələri
- ☐ sənədlər və məlumatlar
- ☐ malların ayrı-ayrı xüsusiyyətləri

Sual: Cari tələblər dedikdə nə başa düşülür (Çəki: 1)

- ☒ cari dövrdə satışa daxil olan mallara verilən tələblər
- ☐ malın keyfiyyətinə verilən nisbətən geniş və yüksək səviyyəli kompleks göstəricilərin cəmi
- ☐ malın təyinatı uyğunluğunu, istifadəyə yararlığını, insan üçün zərərsizliyi və digər tələblər
- ☐ ancaq malın təyinatı uyğunluğu
- ☐ ancaq malın müəyyən olunmuş müddət ərzində istismar zamanı davamlılığı, etibarlılığı

Sual: Ümumi tələblər dedikdə başa düşülür - (Çəki: 1)

- ☐ satışda olan mallara verilən tələblər
- ☐ malın keyfiyyətinə verilən nisbətən geniş və yüksək səviyyəli kompleks göstəricilərin cəmi
- ☒ malın təyinatı uyğunluğu, istifadəyə yararlığı, etibarlılığı, təhlükəsizliyi və s. xassələr
- ☐ ancaq malın təyinatı uyğunluğu
- ☐ ancaq malların təhlükəsizliyi

Sual: Perspektiv tələblər dedikdə başa düşülür- (Çəki: 1)

- ☐ satışda olan mallara verilən tələblərdir
- ☒ malın keyfiyyətinə verilən nisbətən geniş və yüksək səviyyəli kompleks göstəricilərin cəmi
- ☐ malın təyinatı uyğunluğu, istifadəyə yararlığı, etibarlılığı, təhlükəsizliyi və s. xassələr
- ☐ malın təyinatına uyğunluğu
- ☐ malların istehlak zamanı təhlükəsizliyidir

Bölmə: 0101

Ad	0101
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	☒

Sual: Fiskal funksiya nədir? (Çəki: 1)

- ☐ Milli istehsalın xarici rəqabətdən qorunması
- ☐ Ölkələr arasında olan maneələrin aradan qaldırılması
- ☐ Milli istehsalın dəstəklənməsi
- ☐ Azad bazar prinsipinə əsaslanma
- ☒ Dövlət xərclərinin maliyyələşdirilməsini təmin etmək üçün ayrı-ayrı fiziki şəxslərin gəlirlərinin müəyyən hissəsinin dövlət xəzinəsinə cəlb edilməsi

Sual: İqtisadi qeyri-tarif məhdudiyyətlərinə aid deyil: (Çəki: 1)

- ☐ Xüsusi növ rüsumlar
- ☐ İdxal depozitləri
- ☐ Müxtəlif vergi və yığımlar
- ☒ Embargo
- ☐ Valyuta – tənzimlənmə tədbirləri

Sual: Gömrük rüsumları tətbiq edilir: (Çəki: 1)

- ☒ gömrük sərhədindən keçirilən mallara;
- ☐ topdan satılan mallara;
- ☐ əmtəə birjasında satılan mallara;
- ☐ müvəqqəti idxal rejimində yerləşdirilən mallara
- ☐ tranzit mallara

Sual: Gömrük orqanlarına həvalə edilmiş icbari ödənişlər hansılardır? (Çəki: 1)

- ☐ ƏDV, yığım
- ☒ Aksiz, yol vergisi, ƏDV
- ☐ Aksiz, ƏDV
- ☐ Gömrük haqları, dövlət rüsumu
- ☐ Rüsum, ƏDV

Sual: Gömrük rəsmiləşdirilməsi zamanı mal və nəqliyyat vasitələri hansı vergilərə cəlb oluna bilər? (Çəki: 1)

- ☐ Rüsum, yığım
- ☐ Rüsum, ƏDV, aksiz, yol vergisi, yığım
- ☒ ƏDV, aksiz, yol vergisi
- ☐ Gömrük rüsumu, aksiz, yol vergisi
- ☐ Dövlət rüsumu, gömrük haqqı

Sual: Gömrük ödənişlərini seçin: 1. Gömrük rüsumları 2. Əlavə Dəyər Vergisi 3. Aksizlər 4. Gömrük yığımları 5. Məlumatlandırmaya görə haqq 6. Yol vergisi 7. Dövlət rüsumu 8. İlkin qərarların qəbuluna görə haqq 9. Gömrük hərəraclarında iştiraka görə haqq (Çəki: 1)

- ☐ 1,2,3
- ☒ 1,2,3,4,6,7,9

- ☐ 1,2,6,9,8
- ☐ 1,5,6,8,9
- ☐ 3,4,5,6

Sual: Embargo nə deməkdir? (Çəki: 1)

- ☒ İqtisadi qeyri-tarif məhdudiyyətinin bir növü olub, malların idxal və ixracına qadağa qoymaq deməkdir
- ☐ Malların idxalın qismən məhdudlaşdırılması deməkdir
- ☐ Tarif məhdudiyyətlərinin bir növü olub malların ixracının limitləşdirilməsi deməkdir
- ☐ İqtisadi qeyri-tarif məhdudiyyətinin bir növü olub, mallara əlavə sənə və əməliyyatların tələb edilməsi deməkdir
- ☐ İqtisadi tarif məhdudiyyətinin bir növü olub, mallara əlavə rüsumların tətbiqi deməkdir.

Sual: Gömrük sərhəddindən keçirilən mallara hansı rüsumlar tətbiq edilir? (Çəki: 1)

- ☐ Daşınma rüsumları
- ☐ Torpaqbasdı rüsumu
- ☐ Dövlət rüsumu
- ☒ Gömrük rüsumları
- ☐ Qeydiyyat rüsumları

Bölmə: 0201

Ad	0201
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Mənşəyinə görə rüsumların növləri: (Çəki: 1)

- ☐ Daimi, dəyişkən, qarışıq
- ☐ Nominal, səmərəli
- ☐ Sabit, köməkçi
- ☐ İdxal, ixrac, tranzit
- ☒ Avtonom, konvension, preferensial

Sual: Gömrük Məcəlləsinə əsasən aşağıdakı vergi növlərindən hansı gömrük ödənişi hesab edilmir? (Çəki: 1)

- ☐ ƏDV
- ☐ Aksizlər
- ☐ Dövlət rüsumu
- ☒ Torpaq vergisi
- ☐ Yol vergisi

Sual: Gömrük rüsumlarının formalaşdırılmasının obyektiv əsası nədir? (Çəki: 1)

- ☒ Dünya və milli xərclər arasındakı fərqlər
 - ☐ Ölkələrin qeyri-bərabər inkişafı
 - ☐ Miqrasiya prosesləri
 - ☐ Global proseslər
 - ☐ Həyata keçirilən iqtisadi siyasət
-

Sual: Gömrük orqanları tərəfindən alınan vergi hansıdır? (Çəki: 1)

- ☐ Dövlət rüsumu
 - ☐ Torpaq vergisi
 - ☒ Aksiz
 - ☐ Gömrük müşayiətinə görə yığım
 - ☐ Mənfəət vergisi
-

Sual: Alınması gömrük orqanlarına həvalə edilmiş icbari ödənişlər? (Çəki: 1)

- ☒ ƏDV, aksiz, yol vergisi
 - ☐ Rüsum, rəsmiləşdirməyə görə yığım
 - ☐ ƏDV, yol vergisi
 - ☐ Malların saxlancına görə yığım, gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı yığımlar
 - ☐ Mənfəət vergisi, gömrük rəsmiləşdirilməsinə görə yığım
-

Sual: Aşağıdakı fikirlərdən hansı doğrudur? 1. Gömrük rüsumu sərhədboyu dövriyyəyə şamil edilmir. 2. Gömrük rüsumu məcburi xarakter daşıyır. 3. Gömrük rüsumu göstərilən xidmətin əvəzidir. 4. Gömrük ödənişlərindən daxilolmalar konkret dövlət xərclərini ödəmək üçün nəzərdə tutulmamışdır. 5. Gömrük rüsumu dövlət hakimiyyət məcburiyyəti ilə təmin edilir. (Çəki: 1)

- ☒ 4,5
 - ☐ 1,2,3
 - ☐ 1,4
 - ☐ 3,4
 - ☐ 5,2,1
-

Sual: Gömrük rəsmiləşdirilməsi zamanı mal və nəqliyyat vasitələri hansı vergilərə cəlb oluna bilərlər? (Çəki: 1)

- ☒ gömrük rüsumu, ƏDV, Aksiz, Yol vergisi
 - ☐ mənfəət vergisi, yol vergisi, aksiz vergisi
 - ☐ cəlb olunmurlar
 - ☐ ƏDV, Aksiz vergisi, Yol vergisi
 - ☐ torpaq vergisi, əmlak vergisi, aksiz vergisi, ƏDV
-

Sual: Gömrük rüsumlarının iqtisadi roluna aid deyil: (Çəki: 1)

- ☐ Xarici əmtəənin daxili bazarda satışı zamanı qiyməti qaldıran alətdir
- ☐ Çox zaman satışı zəif olan malların müdafiəsi üçün istifadə olunur
- ☐ Daxili bazarın tənzimlənməsi vasitəsi kimi istifadə olunur

- ☐ Fiskal funksiyanı yerinə yetirir
 - ☒ Rəqibləri müəyyən güzəştlərə getməyə məcbur etmək məqsədilə təzyiq vasitəsi kimi geniş istifadə olunur
-

Sual: Gömrük rüsumlarının digər vergilərdən fərqi: (Çəki: 1)

- ☒ Mal gömrük sərhəddindən keçdiyi zaman alınır
 - ☐ Milli iqtisadiyyatın stimulyatorlarıdır
 - ☐ Fiskal funksiyanı yerinə yetirir
 - ☐ Ölkənin bütün ərazisində eyni tətbiq olunur
 - ☐ Mütləq məcburi ödəmədir
-

Sual: Gömrük rüsumunun xüsusiyyətlərinə aiddir: (Çəki: 1)

- ☒ Vergi xassəli olması;
 - ☐ Vergi xassəli olmaması;
 - ☐ Ölkənin bütün ərazisində müxtəlif cür tətbiq olunması;
 - ☐ Büdcədən kənar fondlara daxil edilməsi;
 - ☐ Gömrük fəaliyyətinin təşili xərclərinin qarşılığı olaraq alınması
-

Sual: Xarici İqtisadi Fəaliyyətin tənzimlənməsində əsasən hansı iqtisadi siyasət alətindən istifadə olunur? (Çəki: 1)

- ☐ Əlavə Dəyər Vergisi
 - ☒ Gömrük rüsumu
 - ☐ Aksiz vergisi
 - ☐ Torpaq vergisi
 - ☐ Dövlət rüsumu
-

BÖLMƏ: 0801

Ad	0801
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: İxracın əsas dövlət tənzimlənmə vasitələrinə aid edilmir? (Çəki: 1)

- ☐ Tarif – vergi tənzimlənməsi
 - ☒ Antidemping rüsumları
 - ☐ Qeyri-tarif vasitələri
 - ☐ Valyuta nəzarəti
 - ☐ İxracın məhdudlaşdırılması
-

Sual: Fiskal siyasət nə üçün tətbiq olunur? (Çəki: 1)

- ☒ Dövlət büdcəsi və gəlirləri formalaşdırmaq üçün

- ☐ İxrac nəzarət üçün
 - ☐ Milli istehsalı stimullaşdırmaq üçün
 - ☐ Yerli malları xarici rəqabətdən qorumaq üçün
 - ☐ İdxal nəzarət
-

Sual: Texniki yardım hesabına idxal olunan mallardan hansı gömrük ödənişləri alınır? (Çəki: 1)

- ☐ ƏDV, rüsum
 - ☐ Dövlət rüsumu
 - ☐ Bütün gömrük ödənişləri
 - ☒ Alınmır
 - ☐ Gömrük rüsumu
-

Sual: Malların texniki yardım kimi rəsmiləşdirilməsinə hansı orqan qərar verir? (Çəki: 1)

- ☐ Gömrük orqanları
 - ☐ DGK
 - ☒ Nazirlər Kabineti
 - ☐ Maliyyə Nazirliyi
 - ☐ İqtisadi İnkişaf Nazirliyi
-

Sual: Əlverişli ticarət rejimi tətbiq edilən ölkələrin malları üçün gömrük rüsumu dərəcələrinin kim tərəfindən müəyyən olunur? (Çəki: 1)

- ☒ Milli Məclis
 - ☐ İqtisadi İnkişaf Nazirliyi
 - ☐ Maliyyə Nazirliyi
 - ☐ Dövlət Gömrük Komitəsi
 - ☐ Nazirlər Kabineti
-

Sual: Xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənmə vasitələri hansılardır? (Çəki: 1)

- ☐ İqtisadi, inzibati
 - ☒ Tarif, qeyri – tarif
 - ☐ İdxal kvotaları, ixrac məhdudiyyətləri
 - ☐ Lisenziyalar, icazələr
 - ☐ Paratarif məhdudiyyətlər, tarif
-

Sual: Embarqo nədir? (Çəki: 1)

- ☐ Dövlət orqanları tərəfindən verilən icazə üsulu ilə ixrac-idxal əməliyyatlarının dövlət tənzimlənməsidir
 - ☒ Beynəlxalq təcrübədə tanınan, qeyri-tarif xarakterli, daha möhkəm qadağanedicilik ticarət-siyasi tədbirdir
 - ☐ Daxili bazarda tələb və təklifi tənzimləmək, daxili bazarı qorumaq və beynəlxalq öhdəliklərin yerinə yetirilməsi üçün həyata keçirilən tədbirdir
 - ☐ Minimal və maksimal gömrük dəyərinə nəzarətin həyata keçirilməsini təmin edən tədbirlər toplusudur
 - ☐ Büdcəyə daha çox maliyyə vəsaitinin cəlb edilməsi ilə bağlı tədbir.
-

Sual: İxracın əsas dövlət tənzimlənmə vasitələrinə aşağıdakılardan hansı aid edilmir? (Çəki: 1)

- ☐ Tarif-vergi tənzimlənməsi
 - ☒ Antidempinq rüsumları
 - ☐ Qeyri-tarif vasitələri
 - ☐ Valyuta nəzarəti
 - ☐ İqtisadi tənzimləmə metodları
-

Sual: Aşağıdakılardan hansı xarici iqtisadi fəaliyyətin tənzimləmə vasitələri kimi iştirak etmir? (Çəki: 1)

- ☐ İnzibati tənzimlənmə vasitələri - idxal və ixraca qoyulan qadağa və məhdudiyyətlər, idxalın lisenziyalasdırılması və kvotalasdırılması
 - ☐ İqtisadi tənzimlənmə vasitələri
 - ☐ İnzibati tənzimləmə metodları
 - ☒ Yerli istehsalçılara mal idxalı üçün edilən müxtəlif yardım tədbirləri
 - ☐ Texniki tənzimlənmə vasitələri- standartlar və normalar, standartlara uyğunluğun təyinetmə metodları, təhlükəsizlik normaları və qaydaları, əmtəələrin sertifikatlaşdırma sistemləri və s.
-

Sual: Qrant vəsaiti hesabına gətirilən mallara hansı gömrük ödənişi tətbiq olunur? (Çəki: 1)

- ☐ Əlavə dəyər vergisi
 - ☐ Aksiz vergisi
 - ☐ Yol vergisi
 - ☐ İdxal gömrük rüsumu
 - ☒ Heç bir ödənişə cəlb olunmur
-

Sual: Paratarif tədbirlərinə aşağıdakılardan hansı daxil deyil? (Çəki: 1)

- ☐ Diskretləşdirilmiş gömrük qiymətləndirilməsi
 - ☐ Daxili bərabərləşdirici vergi və yığımlar
 - ☐ Gömrük əlavələri
 - ☐ Əlavə yığımlar
 - ☒ Deskriminasiya rejimləri
-

Bölmə: 0901

Ad	0901
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu hansıdır? (Çəki: 1)

- ☐ Ehtiyat üsulu
 - ☐ Dəyərin toplanma üsulu
 - ☐ Dəyərin çıxılma üsulu
 - ☒ Gətirilən malların sövdələşmə qiyməti üsulu
 - ☐ Eyni malların sövdələşmə qiyməti üsulu
-

Sual: Qiymətləndirmənin ehtiyat üsulu nə vaxt tətbiq olunur? (Çəki: 1)

- ☐ Əvvəlki 4 üsuldən istifadə mümkün olmadıqda
 - ☐ Gətirilən malların sövdələşmə qiyməti üsulundan istifadə mümkün olmadıqda
 - ☒ Əvvəlki 5 üsuldən istifadə mümkün olmadıqda
 - ☐ Əvvəlki 6 üsuldən istifadə mümkün olmadıqda
 - ☐ Gömrük orqanlarının vəzifəli şəxsi tövsiyə etdikdə
-

Sual: Gömrük dəyərinin müəyyən edilməsinin neçə üsulu var? (Çəki: 1)

- ☒ 6
 - ☐ 5
 - ☐ 7
 - ☐ 15
 - ☐ 4
-

Sual: Gömrük ödənişləri hansı valyuta ilə ödənilir? (Çəki: 1)

- ☐ Milli valyuta
 - ☐ Malın mənşə ölkəsinin valyutası ilə
 - ☐ Xarici valyuta
 - ☒ Milli, müstəsna hallarda xarici valyuta
 - ☐ ABŞ dolları
-

Sual: Gömrük dəyəri kim tərəfindən müəyyən edilir? (Çəki: 1)

- ☒ Bəyannaməçi
 - ☐ Gömrük orqanları
 - ☐ DGK
 - ☐ Gömrük mütəxəssisi
 - ☐ Mal sahibi
-

Sual: Gömrük rüsumları qoyulan subyekt: (Çəki: 1)

- ☒ Bəyannaməçi
 - ☐ Gömrük sərhəddindən keçirilən mallar
 - ☐ Mal sahibi
 - ☐ İstifadəçi
 - ☐ Sərnişinlər
-

Sual: Qiymətləndirmənin ehtiyat üsulu nə zaman tətbiq olunur? (Çəki: 1)

- ☐ İstənilən vaxt
- ☐ Dəyərin toplanması üsulundan istifadə etmək mümkün olmadıqda

- ☒ Digər üsullarla gömrük dəyərini müəyyən etmək mümkün olmadıqda
 - ☐ Gətirilən malların sövdələşmə qiyməti ilə müəyyən etmək mümkün olmadıqda
 - ☐ Eyni malların sövdələşmə qiyməti üsulunu tətbiq etmək mümkün olmadıqda
-

Sual: Malın gömrük qiymətləndirilməsi sistemi hansı beynəlxalq prinsipə əsaslanır? (Çəki: 1)

- ☒ GATT-ın VII maddəsinə
 - ☐ GATT-ın II maddəsinə
 - ☐ ÜTT-nin "Çoxtərəfli Ticarət Sazişləri"-nə
 - ☐ TRIPS sazişinə
 - ☐ BYD Sazişinə
-

Sual: Seçilmiş gömrük dəyər qiymətləndirilməsi üsulunun düzgünlüyünə kim nəzarət edir? (Çəki: 1)

- ☐ Bəyannaməçi
 - ☒ Gömrük orqanları
 - ☐ Dövlət Gömrük Komitəsi
 - ☐ Gömrük brokeri
 - ☐ Beynəlxalq müşahidəçi
-

Sual: Mənşəyi dəqiq müəyyən olunmamış mallar hansı dərəcə ilə gömrük rüsumuna cəlb olunur? (Çəki: 1)

- ☐ Gömrük sərhəddindən buraxılmasına icazə verilmir
 - ☒ Gömrük tarifinin maksimum dərəcələri ilə gömrük rüsumuna cəlb olunur
 - ☐ Adi qayda ilə cəlb olunur
 - ☐ 50%
 - ☐ Yerli mal kim
-

Sual: Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən malın gömrük dəyəri dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ Malın gömrük sərhəddindən keçirildiyi anda bu mal üçün faktiki ödənilmiş və ya ödəniləcək pərakəndə satış qiyməti
 - ☐ Malın gömrük sərhəddindən keçdikdən sonra bu mal üçün faktiki ödənilmiş və ya ödəniləcək bazar qiyməti
 - ☒ Malın gömrük sərhəddindən keçirildiyi anda bu mal üçün faktiki ödənilmiş və ya ödəniləcək sövdələşmə qiyməti
 - ☐ Malın gömrük sərhəddindən keçirildikdən sonra bu mal üçün istehsalçı tərəfindən qiymətləndirilən istehsal xərcləri
 - ☐ Malın alqı satqı qiyməti
-

Sual: Ehtiyat üsulu ilə malın gömrük dəyərinin müəyyən edilməsində aşağıdakılardan hansı əsas götürülə bilər? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının daxili bazarında malın qiyməti
- ☒ Malın mənşə ölkəsinin müəyyən edilməsi
- ☐ İxrac edən ölkənin üçüncü ölkələrə göndərdiyi malların qiyməti
- ☐ Malın kortəbii müəyyən edilmiş və ya dəqiqləşdirilməmiş qiyməti

- ☐ Gömrük orqanlarının vəzifəli şəxsinin ağına gələn istənilən qiymət
-

Sual: Malın gömrük dəyəri dəyərin toplanması üsulu ilə müəyyən edilərkən, aşağıdakılardan hansı əsas götürülmür? (Çəki: 1)

- ☒ Azərbaycan Respublikasına belə malların göndərilməsi nəticəsində idxal edənin əldə etdiyi mənfəət
- ☐ Materialların dəyəri və istehsalçı tərəfindən qiymətləndirilən malın istehsal xərcləri
- ☐ Azərbaycan Respublikasına belə malların göndərilməsi nəticəsində ixrac edənin əldə etdiyi mənfəət
- ☐ İxrac edən ölkədən eyni növlü malların Azərbaycan Respublikasına satışı üçün səciyyəvi olan ümumi xərclər, o cümlədən nəqliyyat, yüklənmə sığorta xərcləri
- ☐ İstehsalçının satış qiyməti və mənfəəti
-

Sual: Gömrük dəyər qiymətləndirilməsi üsullarından hansının tətbiqi ardıcılığının dəyişdirilməsinə yol verilə bilər? (Çəki: 1)

- ☐ 2 və 3-cü
- ☐ 1 və 6-cı
- ☐ 2 və 3-cü
- ☒ 4 və 5-ci
- ☐ 3 və 4-cü
-

Sual: Gömrük qiymətləndirilməsi sisteminin tətbiqi qaydaları Nazirlər Kabinetinin hansı qərarı ilə təsdiq edilmişdir? (Çəki: 1)

- ☒ 12 Yanvar 1998- ci il 7 sayılı
- ☐ 31 Yanvar 2005-ci il 11 sayılı
- ☐ 23 iyun 2003 – cü il 115 sayılı
- ☐ 29 Aprel 2002-ci il 140 sayılı
- ☐ 23 Aprel 2008-ci il 78 sayılı
-

Sual: Hansı halda gömrük orqanı gömrük dəyərinə müstəqil şəkildə müəyyən edə bilər? (Çəki: 1)

- ☐ Yüksək rüsumlu malların idxalına
- ☐ Tez xarab olan malların idxalına
- ☐ Deklarant özünü şübhəli apardıqda
- ☒ Bəyan olunan gömrük dəyərinin səviyyəsinə əsaslı şübhələr olduqda
- ☐ Malların gömrük dəyəri 1000 manata ekvivalent məbləği keçmirsə
-

Bölmə: 2002

Ad	2002
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Məhvetmə rejimi altında yerləşdirilə bilər: (Çəki: 1)

- ☒ Azərbaycan gömrük ərazisinə faktiki olaraq gətirilən xarici mallar və nəqliyyat vasitələri
 - ☐ Azərbaycan gömrük ərazisinə faktiki olaraq gətirilən xarici mallar və nəqliyyat vasitələri və Azərbaycan malları
 - ☐ Azərbaycan malları
 - ☐ xüsusi təyinatlı mallar
 - ☐ gömrük orqanları tərəfindən girov olaraq qəbul olunan mallar
-

Sual: Tranzit keçirilən müşayiət olunmayan baqajların təyinat gömrükxanasına çatdırılma müddəti: (Çəki: 1)

- ☐ 1 gün
 - ☐ ən gec 10 gün
 - ☒ 2 gün
 - ☐ ən gec 1 ay
 - ☐ 3 gün
-

Sual: Tranzit nəqliyyat vasitələrinin keçid gömrükxanalarına çatdırılma müddəti: (Çəki: 1)

- ☐ 1 gün
 - ☒ ən gec 5 gün
 - ☐ 2 gün
 - ☐ ən gec 1 ay
 - ☐ 3 gün
-

Sual: Gömrük ərazisindən kənarda malların emalı üçün icazə hansı mallarda verilir? (Çəki: 1)

- ☒ Azərbaycan iqtisadiyyatının maraqlarına ciddi zərbə vurmadiqda
 - ☐ Malların çıxarılması idxal gömrükrusum və vergilərinin qaytarılmasına
 - ☐ Azərbaycan gömrük sərhəddindən keçirilməsi qadağan olunan mallar olduqda əsas verirsə
 - ☐ Sərbəst dövriyyə üçün gətirilən mallar olduqda
 - ☐ İxracda nəzərdə tutulmuş ödəmələrin alınmasını tələb etməyə əsas olduqda
-

Sual: Gömrük rejimi nədir? (Çəki: 1)

- ☐ Gömrük ödənişlərinin xüsusiyyətini müəyyən edən hüquqi normaların məcmusu
 - ☒ sərhəddən keçirilən nəqliyyat vasitələri yaxud əmtəənin statusunu müəyyən edən qanunların məcmusu
 - ☐ sərhəddən keçirilən anda əmtəənin vəziyyəti
 - ☐ gömrük tərtibatının icra edilmə xüsusiyyətlərini müəyyən edən qanunların məcmusu
 - ☐ gömrük nəzarətinin icra edilmə xüsusiyyətlərini müəyyən edən qanunların məcmusu
-

Sual: Gömrük rejiminin seçimi nədən asılıdır? (Çəki: 1)

- ☐ əmtəələrdən
- ☐ əmtəələrin saxlanılma şərtlərindən

- ☒ əmtənin yerdəyişmə məqsədindən
- ☐ əmtəələrin qablaşdırılma və markalaşdırılmasından
- ☐ daşınma şərtlərindən

Sual: Seçilmiş gömrük rejimi hansı sənəddə göstərilir? (Çəki: 1)

- ☐ əmtəə müşayiətedici sənədlərdə
- ☐ qısa bəyannamədə
- ☒ gömrük bəyannaməsində yaxud gömrük bəyannaməsini əvəz edən sənəddə
- ☐ gömrük rejimi barədə sifahi məlumat verilir
- ☐ invoysda

Sual: Yerdəyişmə kateqoriyasından və xüsusiyyətlərindən asılı olmayaraq gömrük orqanlarının daimi funksiyaları hansılardır? (Çəki: 1)

- ☐ kontrol və fiskal
- ☐ fiskal
- ☐ hüquq-mühafizə
- ☒ fiskal, hüquq-mühafizə və kontrol
- ☐ kontrol və hüquq-mühafizə

Sual: Hər hansı gömrük rejimini seçmək yaxud başqasına dəyişmək həmişə mümkündürmü? (Çəki: 1)

- ☐ ancaq qabaqcadan tərtibat edilmiş gömrük gözətçi dəstəsindən (postundan) icazə aldıqda
- ☒ Gömrük Kodeksində bu həmişə təsdiq edilib
- ☐ əmtənin yerləşdirildiyi rejim və şərtlərin xüsusiyyətlərindən asılı olaraq gömrük rejimini seçmək həmişə mümkün deyil
- ☐ ancaq DGK-nin icazəsini aldıqda
- ☐ regional gömrük bəyannaməsindən icazə aldıqda

Sual: Gömrük qanunvericiliyində məqsədli "əmtəə" dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ hər hansı əşyanın alqı-satqısı
- ☐ hər hansı daşınar və daşınmaz əmlak
- ☐ valyuta və valyuta qiymətliləri daxil edilməklə hər hansı daşınar və daşınmaz əmlak
- ☐ valyuta və valyuta qiymətliləri, nəqliyyat vasitələri daxil edilməklə hər hansı daşınar və daşınmaz əmlak
- ☒ valyuta və valyuta qiymətliləri, nəqliyyat vasitələri və enerjinin bütün növləri daxil olmaqla, hər hansı daşınar və daşınmaz əmlak

BÖLMƏ: 2001

Ad	2001
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Gömrük anbarının ərazisi: (Çəki: 1)

- ☐ gömrük ərazisidir
 - ☐ gömrük ərazisindən kənar zonadır
 - ☒ gömrük nəzarəti zonasıdır
 - ☐ sərbəst anbarın ərazisidir
 - ☐ xarici ərazidir
-

Sual: Malların məhv edilməsi gömrük rejimi altında aşağıdakı tullantı və qalıqlar sərbəst dövriyyə üçün buraxılış gömrük rejiminə uyğun şəkildə gömrük rəsmiləşdirilməsindən keçməlidir: (Çəki: 1)

- ☐ gömrük dəyəri 10 ABŞ dollarından artıq deyilsə; basdırıldıqlarına və yaxud basdırılmalı olduqlarına görə bu cür qalıq və tullantıların sonrakı istifadəsi mümkün deyilsə
 - ☒ gömrük dəyəri 20 ABŞ dollarından artıq deyilsə; basdırıldıqlarına və yaxud basdırılmalı olduqlarına görə bu cür qalıq və tullantıların sonrakı istifadəsi mümkün deyilsə
 - ☐ gömrük dəyəri 30 ABŞ dollarından artıq deyilsə; basdırılması qadağan olunmuş qalıq və tullantılar
 - ☐ gömrük dəyəri 20 ABŞ dollarından artıq deyilsə; basdırılması qadağan olunmuş qalıq və tullantılar
 - ☐ gömrük dəyəri 40 ABŞ dollarından artıq deyilsə; basdırılması qadağan olunmuş qalıq və tullantılar
-

Sual: Təkrar idxal rejimi altında yerləşdirilmiş malların gömrük rəsmiləşdirilməsi: (Çəki: 1)

- ☐ təkrar idxal olunan malların gömrük rəsmiləşdirilməsi DGK-da həyata keçirilir.
 - ☐ təkrar idxal olunan malların gömrük rəsmiləşdirilməsi müvəqqəti saxlanc anbarında həyata keçirilir
 - ☐ təkrar idxal olunan malların gömrük rəsmiləşdirilməsi satıcının və yaxud onun struktur bölməsinin fəaliyyət zonasında yerləşdiyi gömrük orqanlarında həyata keçirilir
 - ☒ təkrar idxal olunan malların gömrük rəsmiləşdirilməsi alıcının və yaxud onun struktur bölməsinin fəaliyyət zonasında yerləşdiyi gömrük orqanlarında həyata keçirilir
 - ☐ təkrar idxal olunan malların gömrük rəsmiləşdirilməsi həyata keçirilmir.
-

Sual: 12 may 2004-cü il tarixli Dövlət Gömrük Komitəsinin Tranzit gömrük rejimi haqqında Qaydalar haqqında Əmr №038 əsasən, daşıyıcı: (Çəki: 1)

- ☐ malların təyinat gömrük orqanına çatdırılmasına dair vergilər nazirliyi və gömrük orqanına öhdəlik vermiş, daşımanı həyata keçirən şəxs (fiziki)
 - ☒ malların təyinat gömrük orqanına çatdırılmasına dair gömrük orqanlarına öhdəlik vermiş, daşımanı həyata keçirən şəxs (fiziki və ya hüquqi)
 - ☐ malların təyinat gömrük orqanına çatdırılmasına dair gömrük orqanlarına və bəyannaməçiyə öhdəlik vermiş, daşımanı həyata keçirən şəxs (fiziki)
 - ☐ malların təyinat gömrük orqanına çatdırılmasına dair gömrük orqanlarına və bəyannaməçiyə öhdəlik vermiş, daşımanı həyata keçirən şəxs (fiziki və ya hüquqi)
 - ☐ malların təyinat gömrük orqanına çatdırılmasına dair gömrük orqanlarına və bəyannaməçiyə öhdəlik vermiş, daşımanı həyata keçirən şəxs (hüquqi)
-

Sual: Anbarlaşma rejimləri: (Çəki: 1)

- ☒ gömrük anbarı, sərbəst anbar
 - ☐ müvəqqəti saxlanc anbarı
 - ☐ gömrük anbarı, sərbəst anbar, müvəqqəti saxlanc anbarı
 - ☐ sərbəst anbar, müvəqqəti saxlanc anbarı
 - ☐ gömrük anbarı, müvəqqəti saxlanc anbarı
-

Sual: Gömrük Məcəlləsinə görə müvəqqəti idxalın (ixracın) müddətləri: (Çəki: 1)

- ☐ Bir ildən artıq olmamalıdır
 - ☒ iki ildən artıq olmamalıdır
 - ☐ altı aydan artıq olmamalıdır
 - ☐ üç il
 - ☐ on gün
-

Sual: Müvəqqəti saxlanc anbarlarında mallar və nəqliyat vasitələrinin saxlanması ümumi müddəti: (Çəki: 1)

- ☒ iki aydan çox olmamalıdır
 - ☐ 6 aydan çox olmamalıdır
 - ☐ 3 aydan çox olmamalıdır
 - ☐ 10 gündən çox olmamalıdır
 - ☐ 1 aydan çox olmamalıdır
-

Sual: Məhvetmə rejiminin kodu: (Çəki: 1)

- ☐ 10
 - ☐ 41
 - ☐ 52
 - ☒ 76
 - ☐ 80
-

Sual: Gömrük anbarı rejimi altında yerləşdirilmiş mallarla aparıla bilən əməliyyatlar (Çəki: 1)

- ☐ malların daşınması üzrə əməliyyatlar
 - ☐ malların satışı hazırlıq əməliyyatları
 - ☒ anbarda saxlanılan mallarla qanunvericiliklə müəyyən edilən qaydada təkrar emal əməliyyatları
 - ☐ malların qorunmasını təmin edən əməliyyatlar
 - ☐ mühafizə xarakterli yağlamaların aparılması
-

Sual: Müvəqqəti idxalın tipii: (Çəki: 1)

- ☐ alınan rüsum və vergilərin qaytarılması
 - ☐ rüsum və vergilərin tam həcmdə alınması
 - ☒ rüsum və vergilərdən qismən azad etmə
 - ☐ 3 il müddətinə rüsum və vergilərdən azad etmə
 - ☐ 10 il müddətinə rüsum və vergilərdən azad etmə
-

Sual: Rüsumsuz ticarət mağazasında satılan mallar: (Çəki: 1)

- ☐ RTM sahibi tərəfindən sərbəst qaydada markalanır
- ☐ iqtisadi İnkişaf nazirliyinin müəyyən etdiyi qaydalar əsasında markalanır
- ☐ gömrük orqanları tərəfindən markalanır.
- ☒ gömrük orqanları ilə razılaşdırılmış qaydada markalanır
- ☐ Vergi Nazirliyinin müəyyən etdiyi qaydalar əsasında markalanır.

Sual: Gömrük ərazisində malların emalı g/r-də idxal gömrük rüsumlarının, vergilərin məbləğinin qaytarılması: (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirildiyi gündən etibarən ən gec 6 ay ərzində aparılarsa
- ☐ Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirildiyi gündən etibarən ən gec 3 ay ərzində aparılarsa
- ☐ Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirildiyi gündən etibarən ən gec 3 il ərzində aparılarsa
- ☐ Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirildiyi vaxt idxal gömrük rüsumları, vergiləri tutulmur
- ☒ Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirildiyi gündən etibarən ən gec 2 il ərzində aparılarsa

Sual: Gömrük nəzarəti altında malların emalı g/r və gömrük ərazisində malların emalı g/r-nin oxşarlığına aid deyil: (Çəki: 1)

- ☐ verilmiş lisenziyanın ləğv edilməsi və ya geri alınması
- ☐ malların emal müddətlərinin müəyyən edilməsi qaydaları
- ☒ rejim icazə verilməsi məqbul hesab edilə bilən şərtlərə münasibətdə
- ☐ malların emal müddətlərinin uzadılması qaydaları
- ☐ malların emalına lisenziya alınması

Sual: Gömrük müayinəsi ilə gömrük baxışı arasındakı fərq (Çəki: 1)

- ☐ sənədlərin yoxlanması
- ☐ şəxsi müayinə
- ☐ mal və nəqliyyat vasitələrinin uçotu
- ☐ uçot və hesabat sisteminin yoxlanması
- ☒ qablaşdırmaların yük bölmələrinin açılması

Bölmə: 1903

Ad	1903
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Malın mənşə ölkəsinin təyin edilməsi meyarları hansılardır? (Çəki: 1)

- ☐ emal texnologiyası üzrə
 - ☐ əmtəənin tərkibi meyarı
 - ☒ Malın tam istehsal edildiyi ölkə hesab ediləcək malların siyahısının müəyyən edilməsi
 - ☐ Hazır mallar üzrə
 - ☐ Texnoloji proseslər üzrə
-

Sual: Xarici iqtisadi fəaliyyəti – aşağıdakılardan hansı qruplar şərtləndirir? (Çəki: 1)

- ☒ Xarici ticarət əməliyyatları
 - ☐ Alqı-satqı əməliyyatları
 - ☐ Maliyyə əməliyyatları
 - ☐ Valyuta əməliyyatları
 - ☐ Barter əməliyyatları
-

Sual: Konsiqnasiya yolu ilə ixrac əməliyyatlarının rəsmiləşdirilməsində gömrük orqanları tərəfindən tələb olunmayan sənəd hansıdır? (Çəki: 1)

- ☐ Xarici tərəflə bağlanmış müqavilə
 - ☐ Mənşə sertifikatı
 - ☐ İstehsalçı ilə ixracatçı arasında müqavilə
 - ☐ "zəmanət öhdəliyi"
 - ☒ əmtəənin qəbulu aktı
-

Sual: Əmtəə nomenklaturası nədir? (Çəki: 1)

- ☐ əmtəə istehsalı texnologiyası
 - ☐ əmtəənin satıldığı bazar
 - ☒ əmtəə və malların adlarının məcmusu
 - ☐ əmtəələrin şifrələnmiş adları
 - ☐ əmtəə istehsalı obyektləri
-

Sual: Əmtəənin təsnifatlandırılması sistemi nədir? (Çəki: 1)

- ☐ hazır məhsulların bölüşdürülməsi
 - ☐ əmtəənin qabarit ölçüləri
 - ☐ əmtəələrin qiymət cədvəli
 - ☒ əmtəələrin sinif, yarım sinif, qrup, yarım qrup, növ və çeşidlərə bölünməsi
 - ☐ əmtəələrə kodların verilməsi
-

Sual: Brüssel Beynəlxalq Konvensiyası neçənci ildə imzalanmışdır? (Çəki: 1)

- ☐ 1903-cü ildə
 - ☒ 1913-cü ildə
 - ☐ 1914-cü ildə
 - ☐ 1921-ci ildə
 - ☐ 1938-ci ildə
-

Sual: Brüssel Beynəlxalq Konvensiyasını neçə ölkə imzalamışdır? (Çəki: 1)

- ☐ 13 ölkə
- ☐ 19 ölkə
- ☒ 29 ölkə
- ☐ 31 ölkə
- ☐ 41 ölkə

Sual: Brüssel əmtəə nomenklaturası neçə bölmədən və neçə mövqedən ibarət idi?

(Çəki: 1)

- ☐ 3 bölmə 106 mövqe
- ☒ 5 bölmə 186 mövqe
- ☐ 4 bölmə 176 mövqe
- ☐ 7 bölmə 96 mövqe
- ☐ 2 bölmə 86 mövqe

Sual: Beynəlxalq Ticarət Statistikaı üçün malların minimal siyahısı neçənci ildə dərc edilmişdir? (Çəki: 1)

- ☐ 1913-cü ildə
- ☐ 1919-ci ildə
- ☐ 1928-ci ildə
- ☒ 1938-ci ildə
- ☐ 1940-cı ildə

Sual: Ahəngdar Sistemin Əmtəə Nomenklaturası neçə bölmədən və qrupdan ibarətdir?

(Çəki: 1)

- ☐ 12 bölmə və 33 qrupdan;
- ☒ 21 bölmə və 99 qrupdan;
- ☐ 18 bölmə və 55 qrupdan;
- ☐ 23 bölmə və 88 qrupdan;
- ☐ 14 bölmə və 44 qrupdan;

Sual: Ahəngdar Sistem Haqqında Beynəlxalq Konvensiya nə vaxt və harada imzalanmışdır? (Çəki: 1)

- ☒ 14 iyun 1983-cü ildə Brüsseldə
- ☐ 14 iyun 1981 ildə Brüsseldə
- ☐ 16 may 1984-cü ildə Brüsseldə
- ☐ 16 may 1981-ci ildə Brüsseldə
- ☐ 14 iyun 1982-ci ildə Brüsseldə

BÖLMƏ: 1902

Ad	1902
Suallardan	24
Maksimal faiz	24
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Harmonikləşdirilmiş sistem nomenklaturasında (HSN) istifadə olunur (Çəki: 1)

- ☐ doqquzrəqəmli kodlaşdırmadan
 - ☐ beşrəqəmli kodlaşdırmadan
 - ☐ yeddirəqəmli kodlaşdırmadan
 - ☐ səkkizrəqəmli kodlaşdırmadan
 - ☒ altı rəqəmli kodlaşdırmadan
-

Sual: HSN-də qruplar əmələ gələrkən malların emal ardıcılığı prinsipindən istifadə olunur: (Çəki: 1)

- ☐ yarımfabrikat-xammal-hazır məhsul
 - ☒ xammal-yarımfabrikat-hazır məhsul
 - ☐ hazır məhsul-xammal-yarımfabrikat
 - ☐ yarımfabrikat-hazır məhsul-xammal
 - ☐ hazır məhsul-yarımfabrikat-xammal
-

Sual: Avropa Birliyinin Kombinə Edilmiş Nomenklaturası qurulmuşdur (Çəki: 1)

- ☒ HSN əsasında
 - ☐ Gömrük əməkdaşlığı şurası nomenklaturası (GƏŞN) əsasında
 - ☐ BGN-Brüssel Gömrük Nomenklaturası əsasında
 - ☐ BMT-nin Standart Beynəlxalq Ticarət Təsnifatı (BMT SB TT əsasında)
 - ☐ MDB XİF MN əsasında
-

Sual: Azərbaycan Respublikasının gömrük orqanlarında istifadə olunur (Çəki: 1)

- ☐ QİYŞ XTV ƏN əsasında
 - ☐ BMT SBTT əsasında
 - ☒ MDB XİF MN əsasında
 - ☐ GƏŞN əsasında
 - ☐ BGN əsasında
-

Sual: MDB dövlətlərinin xarici iqtisadi fəaliyyətinin mal nomenklaturası (MDB XİF MN) qurulmuşdur: (Çəki: 1)

- ☐ QİYŞ XTV ƏN
 - ☐ BGN
 - ☐ BMT SBTT
 - ☒ HSN
 - ☐ GƏŞN
-

Sual: Malların təsnifatlandırma sistemi (Çəki: 1)

- ☐ hazır məhsulların təsnifatlandırılmasıdır
- ☐ malın qabarit ölçüləridir
- ☐ malların qiymət cədvəlidir
- ☒ malların sinif, yarım sinif, qrup, yarım qrup, növ və çeşidlərə görə təsnifatlandırılmasıdır

- ☐ malların növ və çeşidlərə görə təsnifatlandırılmasıdır
-

Sual: Malın mənşə sertifikatı təsdiqləyir ki, mal (Çəki: 1)

- ☐ normativ sənədlərin tələblərinə uyğun gəlir
 - ☐ insan sağlamlığı üçün təhlükəli deyildir
 - ☒ hansı konkret ölkədə istehsal olunmuşdur
 - ☐ Azərbaycan Respublikasında istehsal olunmuşdur
 - ☐ gigiyenik tələblərə uyğun gəlir
-

Sual: Məhsulun keyfiyyəti (Çəki: 1)

- ☒ məhsulun təyinatına uyğun olaraq müəyyən tələbləri ödəyən xassələrinin məcmusudur
 - ☐ məhsulun müəyyən nümunələrə uyğun gəlməsidir
 - ☐ məhsulun müəyyən olunmuş tələblərə uyğun gəlməsidir
 - ☐ məhsulun xüsusi tələblərə uyğun gəlməsidir
 - ☐ məhsulun xüsusi tələbləri ödəyən xassələrinin məcmusudur
-

Sual: Malın uyğunluq sertifikatı təsdiqləyir ki, mal (Çəki: 1)

- ☐ normativ sənədlərin tələblərinə uyğun gəlmir
 - ☒ müəyyən olunmuş tələblərə uyğun gəlir
 - ☐ hansı konkret ölkədə istehsal olunmuşdur
 - ☐ gigiyenik tələblərə uyğun gəlir
 - ☐ insan sağlamlığı üçün təhlükəli deyildir
-

Sual: Mal nümunəsi (Çəki: 1)

- ☐ laboratoriya analizi üçün lazım olan mal miqdarıdır
 - ☒ bütün partiya ilə eyni olan məhsul vahididir
 - ☐ bütün tədqiqat obyektləri ilə eyni olan mal nümunələrinin optimal vahididir
 - ☐ bütün partiya ilə eyni olmayan məhsul vahididir
 - ☐ bütün tədqiqat obyektı ilə eyni olmayan mal nümunəsinin optimal vahididir
-

Sual: Malların prob və nümunələri götürülə bilər: (Çəki: 1)

- ☐ deklarant tərəfindən
 - ☐ daşıyıcı tərəfindən
 - ☒ gömrük orqanları tərəfindən
 - ☐ ekspertlər tərəfindən
 - ☐ nəzarət funksiyasını yerinə yetirən digər dövlət orqanları tərəfindən
-

Sual: Prob (Çəki: 1)

- ☐ laboratoriya analizi üçün lazım olan mal miqdarıdır
 - ☐ bütün partiya ilə eyni olan məhsul vahididir
 - ☒ bütün tədqiqat obyektı ilə eyni olan mal nümunəsinin optimal vahididir
 - ☐ bütün partiya ilə eyni olmayan məhsul vahididir
 - ☐ bütün tədqiqat obyektı ilə eyni olmayan mal nümunəsinin optimal vahididir
-

Sual: Haaqa Konvensiyasının qəbulu zamanı xüsusi hüquq konfransının sessiyasında neçə dövlət iştirak edirdi? (Çəki: 1)

- ☐ 22 dövlət
 - ☐ 32 dövlət
 - ☐ 42 dövlət
 - ☐ 52 dövlət
 - ☒ 62 dövlət
-

Sual: Malların təsnifatı prinsipləri: təyinatına görə? (Çəki: 1)

- ☐ ümumi mallar;
 - ☒ istehlak təyinatlı mallar;
 - ☐ istifadə müddətinə görə;
 - ☐ bişirilmə müddətinə görə;
 - ☐ işlədilmə müddətinə görə.
-

Sual: Malların təsnifatı prinsipləri: müddətinə görə? (Çəki: 1)

- ☐ təcili istifadə üçün mallar;
 - ☒ uzunmüddətli istifadə üçün mallar;
 - ☐ bir dəfə istifadə olunan mallar
 - ☐ dəfələrlə istifadə olunan mallar;
 - ☐ həmişəlik mallar.
-

Sual: Malların təsnifat prinsipləri: qiymətinə görə? (Çəki: 1)

- ☐ gündəlik tələb olunan mallar;
 - ☐ seçim tələbli mallar;
 - ☐ zinət malları;
 - ☐ dəbdə olan mallar;
 - ☒ ucuz malar.
-

Sual: Malların təsnifat prinsipləri: istehsal olunma üsullarına görə? (Çəki: 1)

- ☐ standart mallar;
 - ☐ nadir mallar;
 - ☒ layihəsiz hazırlanan mallar;
 - ☐ seriya ilə hazırlanan mallar;
 - ☐ kütləvi hazırlanan mallar.
-

Sual: Malların təsnifatı prinsipləri: emal və istehlak xüsusiyyətlərinə görə? (Çəki: 1)

- ☐ xammal;
 - ☐ yarımfabrikat;
 - ☐ komplektləşdirici;
 - ☒ bərpaedici
 - ☐ hazır məhsul.
-

Sual: Məhsulun (əmtənin) texniki-iqtisadi göstəricilərinə aid deyildir: (Çəki: 1)

- ☐ texniki göstəricilər;
 - ☐ təyinatı göstəricilər;
 - ☐ aqronomik göstəricilər;
 - ☒ sosial göstəricilər;
 - ☐ iqtisadi göstəricilər
-

Sual: Beynəlxalq Statistika üçün malların minimal siyahısı neçə bölmə, qrup və mövqedən ibarət idi? (Çəki: 1)

- ☒ 17 bölmə, 50 qrup və 456 mövqe
 - ☐ 12 bölmə, 24 qrup və 310 mövqe
 - ☐ 21 bölmə, 43 qrup və 412 mövqe
 - ☐ 16 bölmə, 48 qrup və 512 mövqe
 - ☐ 8 bölmə 27 qrup və 316 mövqe
-

Sual: MDB XİFƏN nə vaxt təsdiq edilmişdir? (Çəki: 1)

- ☒ 3 noyabr 1995-ci ildə
 - ☐ 3 noyabr 1994-cü ildə
 - ☐ 3 noyabr 1996-cı ildə
 - ☐ 21 oktyabr 1997-ci ildə
 - ☐ 21 oktyabr 1995-ci ildə
-

Sual: Beynəlxalq ticarət əməliyyatları mahiyyətinə görə neçə qrupa ayrılır? (Çəki: 1)

- ☐ 5 qrupa
 - ☒ 3 qrupa
 - ☐ 2 qrupa
 - ☐ 6 qrupa
 - ☐ 4 qrupa
-

Sual: MDB XİFƏN-in əsas interpretasiya qaydaları neçədir? (Çəki: 1)

- ☐ 3
 - ☐ 5
 - ☒ 6
 - ☐ 7
 - ☐ 9
-

Sual: MDB XİFƏN-də tətbiq edilən malın işarə kodu neçə rəqəmlidir? (Çəki: 1)

- ☐ 6
 - ☐ 2
 - ☒ 8
 - ☐ 9
 - ☐ 13
-



